

Azərbaycan Respublikası

ELMI İŞ

(Aylıq beynəlxalq elmi-nəzəri jurnal)

НАУЧНАЯ РАБОТА

(Ежемесячный международный
научно-теоретический журнал)

SCIENTICAL WORK

Azerbaijan Republic Amonth International
Science oritical journal's

Nº 02 (32)

Bakı - 2012

**Jurnal Azərbaycan Respublikası Ədliyyə Nazirliyində
Dövlət qeydiyyatından keçmişdir.**

Qeydiyyat nömrəsi 2212

**Baş redaktor:
Mübariz Hüseynov**

**Redaktor:
Əfrasiyab Məmmədov**

*Jurnal "Ziya" NPM-də çap olunmuşdur.
Telefon: 492 75 52*

Direktor: **Sevda Mikayılgızı**
Texniki redaktor: **Şamil Qurbanov**
Texnikabank ASC
Kapital filialı h/h 38210006310001
VÖEN 6200060022

Yığılmağa verilmişdir: 02.02.2012
Çapa imzalanmışdır: 21.02.2012
Kağız formatı: 60x84 1/16
Mətbəə kağızı № 1
Tiraj: 200, sifariş: 314
Qiyməti: müqavilə ilə

Redaksiyanın ünvani:
Bakı, Mətbuat prospekti, 529-cu məhəllə,
"Azərbaycan" nəşriyyatı, VI mərtəbə.
Telefon: (012) 510-63-99
(050) 209-59-68, (055) 738-58-83, daxili: 5-09
E-mail: azelmiiish@mail.ru

MÜNDƏRİCAT

| | |
|---|--|
| İDARƏETMƏDƏ INSAN RESURSLARININ STRATEJI ROLU..... | Elşad Nurəliyev, İsaq Cəfərov |
| AZƏRBAYCANDA İLK ALİ TİBB TƏHSİLİ OCAĞI | Sövdəyar Muradov |
| AZƏRBAYCAN XALQ CÜMHURIYYƏTİ DÖNƏMİNDE ELM, MƏDƏNİYYƏT VƏ TƏHSİL QURUCULUĞU | Cəbrayıl Qəhrəmanov |
| XUDADƏT BƏY AĞA OĞLU MƏLİK-ASLANOV | Elşad Nurəliyev |
| O, ÖZ XALQININ, HƏM DƏ ELMİN FƏDAİSİ İDİ..... | Hidayət Kazimov |
| QARAMALLarda MADDƏLƏR MÜBADİLƏSİNİN POZULMASI VƏ ONUN QARŞISININ ALINMASI YOLLARI..... | Əşrəf Məmmədli, Əlövsət Xudiyev |

**ИЗ ИСТОРИИ СОЗДАНИЯ И РАЗВИТИЯ ПЛЕМЕННОГО
ЖИВОТНОВОДСТВА В АЗЕРБАЙДЖАНЕ**

Арахан Агабейли, Эйюб Баширов

- ГЕНЕТИЧЕСКИЕ ПАРАМЕТРЫ СЕЛЕКЦИИ
АЗЕРБАЙДЖАНСКОГО БУЙВОЛА..... 37

AZƏRBAYCAN DAMAZLIQ HEYVANDARLIĞI TARİXİN'DƏN

Eyyub Bəşirov

- XX ƏSRDƏ AZƏRBAYCANDA QURULMUŞ DAMAZLIQ
CAMŞLIQ SİSTEMİ VƏ ONUN MÜASİR TƏLƏBLƏRƏ UYĞUN
BƏRPASI, YAXUD HƏMİN BAZA ƏSASINDA YENİŞİNİN
YARADILMASI MƏSƏLƏLƏRİ HAQQINDA..... 41

Eyyub BƏŞIROV

- GƏNC SAĞICININ MÜVƏFFƏQİYYƏTİ..... 44

- ПРОИЗВОДСТВЕННАЯ ПРОГРАММА ПО ШИРОКОМАСШТАБНОМУ
РАЗВИТИЮ БУЙВОЛОВОДСТВА НА БАЗЕ ИНТЕНСИВНОГО
ИСПОЛЬЗОВАНИЯ КРУГЛЫЙ ГОД ЕСТЕСТВЕННЫХ КОРМОВЫХ
РЕСУРСОВ И КОРМОВЫХ ОТХОДОВ..... 47

Iqtisadiyyat

**İDARƏETMƏDƏ INSAN RESURSLARININ
STRATEJI ROLU**

Elşad Nurəliyev

*"Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin
Baş direktorunun köməkçisi, dissertant*

İsaq Cəfərov

*"Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin
İnsan resursları şöbəsinin aparıcı müəsəssisi*

**"Peşəkar, bilikli kadrlar olmadan
biz heç bir məqsədə çata bilmərik"**

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

***Açar sözlər: İdarəetmə sistemi, iqtisadiyyat, insan resursları, texnokratik
idarəetmə, peşəkar kadrlar, "Azərpoçt"***

Hər bir müəssisə, təşkilat və təsərrüfat subyekti üçün işçi heyətinin, yəni insan amilinin əsas götürülməsi və onların peşəkar idarə edilməsinin əhəmiyyəti idarəetmə nəzəriyyəsinin əsasını təşkil edir. Elm və texnologiya nə qədər inkişaf edirsə etsin, yaradıcılıq qabiliyyətinə malik olan insan həmişə ön planda durur. Çünkü insan istifadə edəcəyi texnologiyani özü yaratır. Yaratdığı texnologiyaların əsiri olmadan ondan istifadə edib, onu təkmilləşdirmək insanların öz əlindədir. Heç bir texniki tərəqqi insanın dəyərini azaltmır. Məşhur sosioloqların iddia

etdikləri kimi çağdaş dünyanı robotlar yox, yüksək təhsil səviyyəsinə malik olan və özünü daim yetişdirib inkişaf etdirən insanlar quracaqdır. Ona görə də həmişə olduğu kimi «Kadrlar hər şeyi həll edir» məşhur fikri hazırkı dövrdə də öz aktuallığını saxlamaqdadır. Amerikanın «Honeywell International» Kompaniyasının direktorlar şurasının sədri və icraçı direktoru, «Səmərəli idarəetmə məharəti» kitabının müəllifi, bank-maliyyə menecmenti sahəsində böyük nüfuzlu malik amerikalı Larri Bossidinin «Nəhayət, strategiyalar yox, hər şeyi insanlar həll edir» məşhur fikri informasiya texnologiyalarının, robotların, nanotexnologiyaların istehsalatda tətbiqinə başlanıldıığı bir zamanda peşəkar kadrların hər bir müəssisənin ən qiymətli kapitalı olduğunu bir daha təsdiq etmiş olur.

Ötən əsrin yetmişinci illərində dünya iqtisadiyyatında baş vermiş iqtisadi böhrandan sonra ABŞ-ın, Qərbi Avropanın və Yaponiyanın müəssisələrində bürokratik idarəetmə sistemi ilə sürətli elmi-texniki proqres arasında uyğunsuzluqlar kəskinləşdi. Cəmiyyətin iqtisadi, sosial, texniki inkişafı idarəetmənin nəzəriyyə və praktikasında dəşiklikliyə zəmin yaratdı. Bütövlükdə «kadrlar karguzarlığı» anlamı «insan resurslarının idarə edilməsi» anlamı ilə əvəz edildi. Bu isə, formal bir terminoloji dəyişiklik yox, idarəetmədə «kadrlar hər şeyi həll edir» klassik məntiqinin aktuallığını bir daha sübut etmiş oldu. Bununla da müəssisə və təşkilatlarda əsas fəaliyyəti yalnız karguzarlıq işləri ilə yekunlaşan ənənəvi kadr şöbələrinə yeni baxış, yeni münasibət formalasdı. Nəticədə həmin struktur vahidlərinin rolu müəssisələrdə strateji əhəmiyyət kəsb etdi. Bu da öz növbəsində, ənənəvi texnokratik idarəetmənin prinsiplərinə yenidən baxılmasını aktuallaşdırmaqla, ötən əsrin ikinci yarısında A.Masiou, F.Qertsberq, D.Makqreqor tərəfindən insan resursları idarə edilməsinin yeni elmi konsepsiyanın yaradılması ilə başa çatdı. Bu konsepsiyanın mahiyyəti isə iş qüvvəsinin cəlb edilməsinə və inkişaf etdirilməsinə investisiya qoyuluşunun iqtisadi cəhətdən məqsədyönlülüğünün qəbul edilməsindən, idarəetmə xərclərinin azaldılmasından, insanın rolinin istehsalatda artırılmasından, insanın mənfeətin əsas mənbəyinə çevrilmesi, işçilərin hazırlanması və yenidən hazırlanmasından, ixtisasın artırılması və əmək şəraitinin yaxşılaşdırılmasından, bütövlükdə insan resurslarının idarə edilməsinin müəssisədə strateji əhəmiyyətə malik olmasından ibarətdir.

Heç təsadüfi deyildir ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 sayılı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə” Dövlət Programının, habelə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət programının, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalasdırılması üzrə” Dövlət Programının qəbulu bir daha onu deməyə əsas verir ki, Respublika Prezidenti İlhami Əliyevin “Peşəkar,

biliyli kadrlar olmadan biz heç bir məqsədə çata bilmərik” fikri sıradan deklorativ bir bəyanat yox, qloballaşan dünyada İKT-nin istehsalatda, təhsildə, həyatın digər sahələrində geniş tətbiq edildiyi, insan biliyinin əmtəəyə çevrildiyi müasir şəraitdə ölkəmizin elmi və intellektual potensialın yüksəldilməsi, rəqabət qabiliyyətliliyinin təmin edilməsi istiqamətdə həyata keçirilən əməli işlərin konkret nümunəsidir.

Müasir insan resurslarının idarə edilməsi standartlarının tətbiqində sözsüz ki, informasiya texnologiyalarının rolü xüsusi əhəmiyyətə malikdir. İnsan resursları funksiyasının təkmilləşdirilməsi yollarından biri insan resursları sisteminin avtomatlaşdırılmasıdır. Bu funksiyaların avtomatlaşdırılması insan resurslarına aid məlumatların vahid bazada cəmlənməsinə, insan resurslarının idarə edilməsinə aid olan təhlillərin aparılmasına, kadr siyaseti bağılı strateji qərarları qəbul edilməsi üçün vacib olan operativ məlumatların hazırlanmasına, idarəetmə xərclərinin azaldılmasına, işçilərin xidməti fealiyyətinin obyektiv qiymətləndirməsinə şərait yaradır. Qeyd olunan xidmətlərin göstərilməsində Rabitə və İformasiya Texnologiyaları Nazirliyinin “Kadrların vahid məlumat bazası”ndan və “Azərpoçt”-un insan resurslarının şəxsi məlumatlarının işlənməsi üzrə müvafiq proqramlarından geniş istifadə edilir.

“Azərpoçt” menecmentində həyata keçirilən müasir innovativ-texnoloji qayda və prinsiplərin geniş tətbiqi, rəqabət qabiliyyətli peşəkar kadr potensialının formalasdırılması üçün həyata keçirilən məqsədyönlü təlim və treninqlər insan resurslarını müəssisənin strateji məqsəd və hədəflərinə nail olunmasında prioritet sahəyə çevirmişdir. Məhz bu dəyərləndirmənin nəticəsidir ki, respublikamızda poçt rabitəsi üzrə Milli Operator statusunu müvəffəqiyətlə icra edən, Ümumdünya Poçt İttifaqının üzvü olmaqla bu beynəlxalq qurumda Azərbaycan Respublikasını, həmçinin Azərbaycan poçtunu yüksək səviyyədə təmsil edən “Azərpoçt” sürətli poçt xidmətlərinin keyfiyyətinə görə, beş dəfə Ümumdünya Poçt İttifaqının qızıl sertifikatı ilə təltif edilmişdir. Vaxtıla “Azərpoçt”-un mütəxəssisləri təcrübə mübadiləsi keçməsilə əlaqədar xarici ölkələrə ezam edilirdi, indi isə, xarici ölkələrin poçt adminstrasiyasının nümayəndələri Azərbaycan poçtunun ölkə daxilində və beynəlxalq miqyasda qazandığı nailiyyətlərlə tanış olmaq, praktiki təcrübə keçmək, məsləhət xidmətlərindən bəhrələnmək məqsədilə “Azərpoçt”a gəlirlər. İşləmək arzusu ilə “Azərpoçt”a müraciət edən vətəndaşların sayı son dövlər xeyli artmışdır. Eyni zamanda, “Azərpoçt”-un kadrlarını nüfuzlu biznes qurumları tərəfindən həvəsləndirici təkliflərlə işə cəlb etmək cəhdləri zənnimizcə, “Azərpoçt”-un ictimai rəydə qazandığı pozitiv nüfuzun nəticəsi kimi qəbul edilməlidir.

Tam əminliklə demək olar ki, “Azərpoçt”-un Ümumdünya Poçt İttifaqında və digər beynəlxalq poçt adminstrasiyaları daxilində qazandığı etibarlı nüfuzu,

dayanıqlı inkişafı elmə, elmi idarəetmənin prinsiplərinə, müasir texnologiyalara əsaslanır. O da qeyd olunmalıdır ki, işlədiyi sahədə üzərinə düşən vəzifə borcunu şərəflə yerinə yetirən, ölkəmizin ümumi sosial-iqtisadi inkişafında xüsusisi əməyi olan hər bir kəs dövlət tərəfindən layiqincə qiymətləndirilir. Belə ki, son bir neçə ildə Respublika Prezidenti tərəfindən “Azərpoçt”-un işçilərindən 2 nəfər “Əməkdar mühəndis”, 10 nəfər “tərəqqi medali”, 1 nəfər “Şöhrət ordəni” ilə təltif edilmişdir ki, bu da dövlətin və onun rəhbərliyinin kadrlara, vətəndaşlara olan qayğısının, peşəkar kadrlara verilən önemin təzahürüdür. Məhz ölkə rəhbərliyi tərəfindən bu cür motivasiya tədbirlərinin həyata keçirilməsi hər bir işçidə, vətəndaşda ölkəsi üçün qurub yaratmaq əzmi, iş yerinə, vətənə loyal münasibət formalasdır.

“Azərbaycan gəncliyi 2011-2015-ci illerde” Dövlət programının icrası müəssisədə müvəffəqiyyətlə icra olunur. Belə ki, gənclərlə işin vahid mərkəzdən kordinasiya edilməsi məqsədilə müəssisədə fəaliyyət göstəren Gənclər komitesinin üzvləri mütəmadi olaraq yerlərə ezam edilir, gəncləri narahat edən, onların maraqları dairəsində olan məsələlərlə bağlı müzakirələr keçirilir, elmi potensialı yüksək olan gənc, perspektivli kadrların karyeralarının inkişaf etdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Hazırda “Azərpoçt”un ümumi işçi heyətinin 20%-dən çoxunun 29 yaşa qədər gənclərdən ibarət olması, bir qayda olaraq işəqəbul prosesində gənclərə üstünlük verilməsi, yuxarıda qeyd olunan dövlət programına dəstək olmaqla yanaşı, eyni zamanda artan bazar rəqabəti şəraitində müəssisənin maraqlarına təminat yaradan prinsip kimi qəbul edilməlidir.

Kadrlara tələbatın təmin edilməsində “Azərpoçt” universitetlərlə, kolleclərlə, əmək bazarı ilə yaxından əməkdaşlıq edir. Biznes maraqları baxımından işçilərin seçilməsində əsasən gənclərə üstünlük verilməsi heç də yaşılı işçi kontingentinə etinəsizliq kimi qiymətləndirilməməlidir. Nisbətən yaşılı işçiləri uyğun işlərlə təmin etməklə, onların təcrübəsindən müvafiq sahələrdə səmərəli istifadə edilir. Bununla da sosial və ictimai bir sistem olan müəssisədə en dəyərli aktivin insan olması tendensiyası “Azərpoçt”un timsalında bir daha özünü təsdiq etmiş olur.

Təbabət elmimizin tarixindən

AZƏRBAYCANDA İLK ALI TİBB TƏHSİLİ OCAĞI

*Sövdayar Muradov
Bakı Dövlət Universiteti Tarix Muzeyinin müdürü*

01-12-6777

Açar sözlər: Azərbaycanda, Rəşidəddin Fazullah, Rəb-e Rəşidi, xəstəxana, əczaxana, tibb, tələbələr, batman, dərman, həkim.

Azərbaycanda təbabət elmi çox qədim tarixə malikdir. Tesadüfi deyil ki, XIII esrdə Yaxın və Orta Şərqdə ilk dəfə Azərbaycanda tibb fakültəsi təşkil edilmişdi. Mədəniyyət və incəsənətin inkişafı baxımından XII yüzillik, «qızıl esr» kimi qeyd olunurdusa, XIII əsrin sonu XIV əsrin əvvəllerini Azərbaycanda dəqiq və humanitar elmlərin, o cümlədən təbabət elminin inkişafı baxımından «qızıl dövr» adlandırmaq olar.

XIII yüzilliyin sonlarında Elxanilər dövləti dövründə Azərbaycanın paytaxtı Təbriz şəhəri də daxil olmaqla mədəniyyət və iqtisadi inkişaf baxımından çıxəklənmə dövrü hesab olunur. Bu dövrde müxtəlif sahələrdə elmi kadrların hazırlanmasına xüsusü əhəmiyyət verilirdi. Elxani hökmdarı Qazan xan (1295-1304) Təbrizin cənub-qərbində Şam Qazan şəhərciyini saldırır. Orada rəsədxana, mədrəsə, xəstəxana təsis edilir. Dövrünün görkəmli dövlət xadimi, alim, tarixçi, həkim, bir sözə, ensiklopedik yaddaşı olan, Qazan xanın vəziri Rəşidəddin Fəzlullah (1247-1318) Təbrizin şimal-şərqində saldırdığı Rəb-e Rəşidi adlı şəhərcikdə universitet, o cümlədən, tibb institutu, xəstəxana, kitabxana, mədrəsə təsis etmiş, Şam Qazanda «Dar-üş-şəfa» (şəfa evi) adlı xəstəxana tikdirmişdir. Orada ümumi xəstəliklər üzrə həkimlərdən əlavə, göz həkimləri, cerrahlar çalışırdı.

Rəşidəddin Fəzlullahın Rəb-e Rəşidi də təsis etdirdiyi akademiya tipli Universitet XIII əsrin sonu XIV əsrin əvvəllerində Yaxın və Orta Şərq, hətta Avropa ölkələri

arasında dünyanın en məşhur elm və tədris ocağı hesab olunurdu. Universitetdə 450 nəfərdən artıq müəllim kollektivi çalışır və 7000 tələbə təhsil alır. Onlardan 1000 nəfəri tibb fakültəsinin tələbesi idi.

Tibb fakültəsinin fəaliyyətini nəzərdən qaçırmamaq olmaz. Bu onu göstərir ki, o dövrə müsəlman Şərqi təbabət sahəsində Avropadan irəlidə gedirdi. Belə bir faktı göstərmək kifayətdir ki, ömrünün sonlarını İsfahan və o zaman Azərbaycan ərazisine daxil olan Hemedan şəhərində keçirmiş və burada vəfat etmiş Əbu-İbn-Sinanın (989-1037) «Əl-qanun fit-tibb» (tibb haqqında qanun) adlı əsəri təbabət sahəsində en yaxşı elmi əsər hesab olunurdu. Bu əsər altı əsr, yəni XII yüzillikdən XVII yüzilliyin ortalarına qədər Avropa tibb mütəxəssisleri üçün dərs vəsaiti olmuşdur. Avropada bir neçə dəfə latin və digər dillərdə nəşr olunmuşdur. Heç şübhə yoxdur ki, Rəb-e Rəşidi Tibb İnstytutunda da həmin əsərdən dərslik kimi istifadə edilirdi. Əczaxana və xəstəxana haqqında oxuculara məlumat verilməsi də maraqlı olardı. Xəstəxanada tələbələr həm də təcrübi işlər görürdü. Orada həkimlərdən başqa iki nəfər xidmətçi, bir nəfər aşpaz, bir nəfər qapıcı, bir nəfər su daşıyan işleyirdi. Xidmətçilər gecə-gündüz xəstəxanada xəstələrə qulluq etməli, onların yatağını, pal-paltarlarını təmizləməli idilər. Bunun müqabilində hər bir xidmətçiye gündə iki batman çörək və ildə 30 dinar məvacib verilirdi. Rəb-e Rəşididə yaşayanlar xəstələndikdə onları evlərində müalicə edirdilər. Dərmana ehtiyacı olduqda, şərabdar həkimin göstərişi və iştirakı ilə dərmanı əczaxananın aşpazxanasında hazırlayır, xəstələrə verirdi. Xəstəxanada o adamlar yatırılıb müalicə olunurdu ki, mütəvəlli onların xəstəxanada yatıb müalicə olunmasına icazə verirdi. Xəstəxanaya xəstə qəbul olunarkən ona xidmətçinin ixtiyarında olan xəstə paltarı verilir, sonra orada yatırılırdı. Adətən xəstəxanada o adamlar müalicə olunurdu ki, onların yaşamaq üçün Rəb-e Rəşididə daimi evi yox idi, mehmanxanalarda gecəleyen şəxslər xəstələndikdə, birinci növbədə xəstəxanaya qəbul edilirdi. Oranın daimi sakinləri isə evlərində həkim nəzarəti altında müalicə olunurdu. Xəstəxananın yanında həkimlərin sakın olduğu otaqlar yerləşirdi ki, onlara dar ət-təbib (həkim evi) deyilirdi. Xəstəxanada böyük bir əczaxana var idi. Orada həkimlərin nüsxələri əsasında xəstələr üçün dərmanlar hazırlanır. Əczaxana gecə-gündüz açıq idi. Digər şəxslərin əczaxanaya girməsinə icazə verilmirdi. Dərman hazır olduqda əczaxananın bacasından (kiçik pəncərəsindən) həkimin nüsxəsi əsasında xəstəyə və ya onu müalicə edən həkimə verilirdi. Dərmanlar əczaxanadan komissiya vasitəsilə götürüldürdü. Həmin komissiya əczaxana müdürü (orta səsrlərdə ona xəzinədar deyilirdi - S.O.), mütəvəlli tərəfindən teyin edilmiş, inanılmış bir şəxs və həkim daxil idi. Dərman komissiya tərəfindən yoxlamıldıqdan sonra xəstəyə verilirdi. Yenidən dərman lazımlı olduqda həmin üç nəfər vasitəsilə əczaxananın qapısı açılır, dərman götürülür, sonra qapını bağlayıb möhürləyirdilər. Hər dəfə əczaxanadan dərman götürüldükdə bu iş tekrar olunurdu. Bu ona görə idi ki, digər şəxslər əczaxanaya girib dərmanlara başqa bir şey qata bilməsinlər.

Ümumiyyətlə, xəstəyə dərman lazım olduqda həkim nüsxə yazıb əczaxana xəzinədarına verir, şərabdar (dərmanı hazırlayan - S.O.) onu hazırlayır və xəzinədar ilə birlikdə əczaxananın bacasından (pəncərəsindən) xəstəyə təhvil verirdi.

Xəzinədarın əsas vəzifəsi əczaxanada olan dərman hazırlama cihazlarının və dərmanları qorumaq idi. Bunun müqabilində ə gündə 3 batman buğda çörəyi və ildə 30 dinar məvacib alırdı. Şərabdara isə ə gündə 2 batman buğda çörəyi, ildə 30 dinar məvacib verilirdi. Cerrah və göz həkimlərinin hər birinə ə gündə 5 batman buğda çörəyi, ildə 100 dinar məvacib verilirdi.

Tələbələrin təhsili, yatağı, yeməyi Rəşidəddinin şəxsi əmlakından ödənilirdi. Xəstələr də xəstəxanada pulsuz müalicə olunurdu.

Elmi kadrlar hazırlamaq işində yerli müəllimlərlə yanaşı, Çin, Hindistan, Misir və Suriyadan cəlb edilmiş alim və mütəxəssislər də iştirak edirdilər. Təkçə müalicə və əczaçılıq şöbəsində ders demək üçün Çin, Hindistan və Suriyadan 50 nəfər görkəmli həkim çağırılmışdı. Onlar Dar-üş-şəfəda dərs deyir, təcrübələr aparır və xəstələri müalicə edirdilər. Burada hər bir müəllimə 10 nəfər tələbə təhkim edilmişdi. Rəşidəddin öz qulamlarının savadlanması ilə maraqlanır, onları müxtəlif sənət və peşələrə yiyələnməyə cəlb edirdi. Dar üş-şəfəda işləyən göz həkimi, cerrah və sınıqçılardan hər birinə öz qulamlarından 5 nəfər təhkim etmişdi ki, müvafiq ixtisasları öyrənsinlər.

Hazırda Rəb-e Rəşidi dən bir təpə qalmışdır.

Beləliklə, vaxtile Yaxın və Orta Şərqdə elm və mədəniyyət mərkəzi kimi şöhrət tapmış Rəb-e Rəşidi tez-tez baş verən zəlzələlər, ardıcıl mühəribələr və eləcə də bir sıra digər ictimai-siyasi səbəblər üzündən tarix səhnəsindən silinmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründən

AZƏRBAYCAN XALQ CÜMHURIYYƏTİ DÖNƏMİNDE ELM, MƏDƏNİYYƏT VƏ TƏHSİL QURUCULUĞU

*Cəbrayıld Qəhrəmanov
Pedaqoji elmlər üzrə fəlsəfə doktoru*

*Açar sözlər: Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan Demokratik Respublikası,
Azərbaycan, M.Ə.Rəsulzadə, təsis, təhsil, kadrlar, Qafqaz, hökumət*

Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ay müddetində təhsilimizin, mədəniyyətimizin, dövlətçiliyimizin inkişaf etdirilməsi, habelə dilimizin dövlət dili kimi tətbiq edilməsi, mənəvi dəyerlerimizin qorunması sahəsində çox böyük işlər görmüşdür. M.Ə.Rəsulzadə haqlı olaraq yazırkı ki, «Milli Azərbaycan Cümhuriyyətinin yaşadığı istiqlal dövrü Azərbaycan tarixinin ən parlaq bir dövrüdür».

Tariximizin ən şərəfli dövrlərindən biri olan 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti yüz illər boyu xalqımızın arzusunda olduğu bir çox məsələlərin həll edilməsində çox böyük naiiliyyətlər qazandı. Belə bir şərəfli, həm də çətin dövrə ADR-in xalq təhsilini, elm və mədəniyyəti inkişaf etdirmek sahəsindəki məqsədyönlü və ardıcıl fəaliyyəti xüsusü qeyd edilməlidir. Məlumdur ki, həmin dövrə qədər çarizmin ruslaşdırma və müstəmləkəçilik siyasəti neticəsində Azərbaycanda milli məktəbler və digər mədəni təsisatlar her vasitə ilə sıxışdırılır və qadağan edilirdi. Əvəzində isə rus məktəblerinin və orada təhsil alan qeyri millətlerin sayı gündən-günə artırdı. Müstəmləkəçilik siyasəti hüquq, məhkəmə, təhsil, mədəniyyət və idarəçilik sahəsində bütün yerli xüsusiyyətlərin tam ləğvinə, sərf mərkəzləşdirilmiş idarəçilik sistemi-nə yönəldilmişdi. Mütləqiyət Qafqazın müsəlman xalqlarının sosial-iqtisadi inkişaf seviyyesini, onların etnik tərkibinin və mədəni inkişaf seviyyesinin xüsusiyyətlərini nezərə almırı.

Azerbaycan Demokratik Respublikası nümayəndəliyinin 1919-cu ildə Paris Sülh Konfransına təqdim etdiyi sənəddə deyilirdi ki, Rusyanın Qafqazdakı yüzillik hakimiyyəti dövründə azərbaycanlılar regionun başqa xalqlarına nisbətən daha çox təqiblərə məruz qalmışlar. Gürcülerin və ermənilərin milli məktəbləri, kilsələri, anadilli metbuatları, müxtəlif xeyriyyə cəmiyyətləri və s. olduğu halda, bütün bunlar hamısı Azerbaycan xalqı üçün yasaq edilmişdir.

Bütün bu tarixi ədaletsizliklərə son qoymaq, xalqımızın milli mənlik şüurunun, heysiyətinin dirçəldilmesi üçün savadsızlığı ləğv etmek, elm və maarifi inşaf etdirmək üçün Azerbaycan Demokratik Respublikası fəaliyyətinin ilk günlərindən milli, demokratik və dünyəvi bir təhsil programının hazırlanması və həyata keçirilməsinə böyük diqqət yetirirdi. O vaxta qədər mütləqiyət ehalinin avamlıq və cəhalət içərisində saxlamaq üçün əsasən teokratik təhsil sistemi tətbiq edirdi. Yeni hökumət bir sıra islahatlar keçirib gənclərə dünyəvi təhsil verməklə, onları demokratik, elmi dünyagörüşə malik insanlar, milli-mənəvi dəyərlərin daşıyıcısı olan vətənpərvər gənclər kimi yetişdirməyi ümdə vəzifə sayırdı. Azerbaycan maarifçilərinin və milli demokratların uzun illərdən bəri irəli sürdükləri vəzifələri reallaşdırmaq Cümhuriyyətin əsas məqsədi oldu. O zaman Cümhuriyyətə rəhbərlik edən M.Ə.Rəsulzadə, N.Yusifbəyli, Ə.Topçubaşov, C.Hacınski, F.Xoyski, G.Qənizadə, A.Şəfikurdski, X.Xasməmmədov, M.Cəfərov, Ə.Şıxlinski, Mehmandarov, X.Melikəşənov, Y.V.Çəmənzəminli, X.Sultanov, N.Şahsuvarov və başqa Vətən fədailəri, görkəmli ziyanlılar Rusiya və Avropana Universitet təhsili almış maarifçi insanlar idi. Xalq təhsilini elm və mədəniyyəti inşaf etdirmək üçün ADR özünün müterəqqi programına, İstiqlal bayənnaməsinə, habelə qəbul edilən bir çox sərəncam və fermanlara istinad edirdi. Hökumətin Azerbaycan xalqına 17 iyul 1918-ci il tarixli müraciətində deyilirdi: «Hökumətin ən yaxın vəzifəsindən biri bütün dövlət müəssisələrini, məhkəmə və məktəbləri milliləşdirməkdən ibarətdir».

Cümhuriyyətin təhsilə bağlı ilk tədbirlərindən biri maarif və mədəniyyət sahəsində rəhbər vəzifələrə milli kadrları irəli çəkmək olmuşdu. Hökumət 1918-ci il avqustun 4-dən 21-ə qədər Gəncə, Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur qəzalarında maarif müdürü işleyen milliyətçə erməni və rusları vəzifələrdən azad elədi və onların yerinə azərbaycanlı kadrlar təyin etdi. Uzun illər həmin vəzifələrdə işləyən erməni və ruslar azərbaycanlıların savadlanmasına ögey münasibət bəsleyir, xalqımızın milli-mənəvi dəyərlərinin aşınması siyasetini yeridirdilər.

Maarif Nazirliyinin təsis olunması və onun işinə xüsusi qayğı göstərilməsi təhsil və elmin inşafına böyük diqqət yetirildiyini sübut edir. Maarif Nazirliyinə Cümhuriyyətin teşkilində fəal rol oynayan Nəsib bəy Yusifbəyli başçılıq edirdi. Qeyd etmək lazımdı ki, Maarif Nazirliyinə bir müddət əslen Laçın rayonundan olan həmyerlimiz Nurməmməd Şahsuvarov rəhbərlik etmişdir.

Maarifçilər və istiqlal hərəkatının görkəmli nümayəndələri. Azərbaycan dilinə böyük əhəmiyyət verirdilər. Tədris müəssisələrində, ilk növbədə ibtidai məktəblərdə dəslər ana dilində aparılmağa başlandı. Azərbaycan xalqının kütləvi savadlanması işində doğma dilimizin tətbiqi çox mühüm rol oynadı. 1919-cu ilin yayında Azərbaycan bütün şəhərlərində və bir sıra qəza mərkəzlərində yaşlılar üçün Azərbaycan dilində axşam kursları təşkil edildi ki, bu da yaşlı əhalinin savadsızlığını ləğv etmək üçün böyük imkanlar yaratdı. Ümumi təhsilin həyata keçirilməsini əsas tutaraq bir tərəfdən yeni məktəblər açılır, digər tərəfdən yenidən qurulmuş kişi və qız universitetləri vəsiti ilə müəllimlər hazırlamırı. İbtidai məktəbləri müəllim kadrları ilə təmin etmək üçün Bakı, Qazax, Gəncə, Şuşa, Salyan, Zaqatalada da pedaqoji kurslar açılmışdır.

Azərbaycan dilində dərsliklərin və tədris vəsaitlərinin keskin sürətdə çatışmamasını nəzərə alıb, onların neşri ilə əlaqədar Xalq Maarif Nazirliyinin qərarı ilə xüsusi komissiya yaradıldı. Bu komissiya az bir müddetdə Azərbaycanın görkəmli ziyahıları, maarifçi qüvvələrini bu işə cəlb edərək xeyli dərslik və dərs vəsaitləri, proqramlar hazırlayıb nəşr etdi. Bu illerdə H.Cavid, M.Mahmudbəyov, A.Şaiq Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli, S.Acalov, C.Cəbrayılbeyli, F.Əğayev, A.İsrafilbəyov, F.Köçərli və başqalarının bu sahədəki fəaliyyətini öz xalqına fədakarlıqla xidmət etməyin parlaq nümunəsi hesab etmək olar.

Cümhuriyyət rus tarixi əvəzində Azərbaycan tarixi və Türk tarixinin, Azərbaycan dilinin və ədəbiyyatının məktəblərimizdə dərinəndə öyrədilməsini bir vəzifə kimi qarşıya qoydu. Maarif, təhsil, səhiyyə və digər sahələrdə qadınlara kişilərle bərabər hüquqlar verildi. Yeni quruluş Azərbaycan qadınına əsrlər boyu elindən alınmış olan sosial və siyasi hüquqlar qazandırmaq sahəsində uğurlu addımlar atdı. Cümhuriyyət şəhərlərle yanaşı, ucqar kəndlərdə də məktəblərin açılması, məktəb binaların tikilməsi ilə əlaqədar xeyli işlər görməye nail oldu. Birinci Dünya müharibəsinin acı nəticələrinə və maliyyə vəsaitinin azlığına baxmayaraq, 1919-cu il üçün dövlət bütçəsində təhsil üçün 45 milyon manat, dövlət mühafizə orqanlarına isə 20 milyon manat vəsait ayrılması Cümhuriyyətin təhsilə böyük qayğı göstərdiyini bir daha təsdiq edir.

1919-cu ilin martında ADR ərəb əlifbasından latın qrafikasına keçməklə əlaqədar xüsusi parlament komissiyası yaratıldı. Parlamentin qərarında deyilirdi ki, əlifba islahatı savadsızlığın ləğvi, hamlıqla savadlanması işinə xidmət etməlidir. Məlumdur ki, əsrlər boyu Azərbaycanda ərəb əlifbasını tətbiqi nəticəsində Azərbaycan dili öz xüsusiyyətləri ilə yazılın və söylənən bir dil olmaqdan çıxmış ərəb və fars dili qanunlarını təsiri altına düşmüşdü. Cümhuriyyətin belə bir kəsərli qərarı böyük dönüşə səbəb olmuş, xalqımızın savadlanmasında əhəmiyyətli rol oynamışdır.

Azərbaycanda təhsilin inşaf etdirilməsində Cümhuriyyətin məqsədyönlü işlərindən biri də Zaqafqaziya müəllimlər Seminariyasının Azərbaycan Şöbəsinin Qazax şəhərinə köçürülməsi və onun işinin yenidən qurulması oldu. Qazax Seminariyasına

görkəmli maarif xadimi Firudin bəy Köçərli rəhbər təyin edildi. F.Köçərli Seminariyada Azərbaycan dili və ədəbiyyatını tədris etməklə yanaşı xalqımızın zəngin mədəni irsini adət və ənənələrini toplamaq və təbliğ etmək sahəsində geniş iş aparırdı. Onun yazdığı «Azərbaycan ədəbiyyatı tarixi» milli mədəniyyətimizə böyük töhfə oldu.

Parlamentin 1919-cu il sentyabrında yüz nəfər Azərbaycanlı gəncin Avropa və Rusyanın ali məktəblərində təhsil almağa göndərilməsi haqqında qərarı Azərbaycanda milli kadrlara olan tələbatı ödəmək baxımından çox əhəmiyyətli idi. Maliyyə cətinliklərinə baxmayaraq, milli hökumət xaricdə təhsil alacaq hər bir tələbəyə dövlət hesabına hər ay 400 frank təqaüd verirdi. Yeri gəlmışkən qeyd etmək lazımdır ki, həmin illərdə məşhur xeyriyyəçi H.Z.Tağıyev həmin tələbələrə xeyli maddi yardım göstərmişdir.

Rusyanın qatı müstəmlekəçilik siyaseti üzündən 1919-cu ile qədər Azərbaycanda heç bir ali məktəb yox idi. Cümhuriyyət qarşısında duran əsas vəzifələrdən biri de Azərbaycanda ali məktəblər açmaq və yüksək ixtisaslı milli kadrlar hazırlamaq idi. 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti Bakı universitetin açılması haqqında qanun qəbul etdi. Bakı universitetinin yaradılması bilavasitə M.Ə.Rəsulzadənin adı ilə bağlı. O, bu məsələ ilə bağlı dəfələrlə parlamentdə çıxış etmiş, onun açılmasının vacibliyini qeyd etmişdir. Universitetin ilk rektoru prof. V.Razumovski sonralar yazmışdı. «M.Ə.Rəsulzadənin sayesində, onun güclü maarifçilik köməyi ilə qısa vaxtda universiteti açmaq mümkün oldu». Azərbaycanda ilk ali təhsil ocağı olan Bakı universitetinin açılması xalqımızın tarixi keçmişinin, elmi-mədəni irsini öyrənilməsində və milli ruhunun inkişafında böyük rol olsmuşdu.

Məlumdur ki, çar hökuməti Azərbaycanlıları əsgəri xidmətə çağırırmış, onun əvəzinə vergi tələb edirdi. Qonşu erməni və gürçülerin rus ordusunda hərbi hissələri olduğu halda azərbaycanlardan ibarət belə dəstələr yox idi. Elə bu səbəbdən də Cümhuriyyət yarandığı ilk vaxtlarda hərbi cəhətdən, müdafiə qabiliyyəti cəhətdən çox zəif idi. Odur ki, silahlı qüvvələr yaratmaq, hərbi məktəbler açmaq üçün tədbirlər görmək lazım idи. Bu vacib işdə S.Mehmandarov, Ə.Şıxlinski, S.Usubov, S.Vəkilov, H.Selimov, X.Sultanov, S. Sulkeviç və başqa hərbiçibr çox böyük işlər gördülər. Bakıda və Gəncədə türk zabitlərinin köməyi ilə açılmış «Yunkerlər məktəbi», «Proporsiklər məktəbi», «Serjant hazırlayan məktəb», «İstehkam bürüyü» məktəbləri hərbiçi kadrların hazırlanmasında böyük rol oynadı. Bütün bunlar göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə Azərbaycanda elm və mədəniyyətin, təhsilin inkişafında çox böyük işlər görmüşdü.

*Bu məktəbi yığ
Oradır Dizayn
e-mail'də göndər*

Tarixi saxsiyyatlar

XUDADƏT BƏY AĞA OĞLU MƏLİK-ASLANOV

Elşad Nurəliyev

*"Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin
Baş direktorunun köməkçisi, dissertant*




1879-1935

Xalqımızın istiqlala qovuşmasında, tərəqqisində, Şərqdə ilk demokratik respublika - Azərbaycan Demokratik Respublikasının, Xalq Cumhuriyyətinin qurulmasında müstəsna xidmətlər göstərmiş şəxsiyyətlərdən biri də Xudadat bəy Ağa oğlu Aslanovdur.

Xudadat bəy Məlik-Aslanov məşhur alim, ixtiraçı-mühəndis idi. O, 1879-cu ilin aprelində Şuşa şəhrində anadan olub. 1899-cu ildə Şuşa realni məktəbini bitirmişdir. Şuşada təhsilini başa vurduqdan sonra Peterburq Yol Mühəndisliyi Institutuna daxil olan X.B.Məlik-Aslanov 1904-cü ildə ali təhsilini birinci dərəcəli diplomla bitirmiştir. Institut həyatından sonra bir müddət siyasi fəaliyyətlə məşğul olmuşdur.

1901-1904-cü illərdə Rusiya Sosial-Demokrat Fehlə Partiyasının üzvü olmuş və partiyanın Peterburq komitəsində çalışmışdır. Lakin

sonradan RSDFP-nin sıralarını tərk edən Xudadat bəy Məlik-Aslanov heç bir partiyaya mənsub olmamış və ömrünün sonuna qədər biterəf qalmışdır. Siyasi fəaliyyətini bitirdikdən sonra o, sərf ixtisası üzrə çalışmış və bir sıra mühüm layihələrin həyata keçirilməsində yaxından iştirak etmişdir. Xudadat bəy Məlik-Aslanovun ilk işi isə Peterburqda Petrozavodsk dəmiryolunun çəkilişi olmuşdur. Demiryolunun çəkilişində Xudadat bəy Məlik-Aslanov təqribən 6 aya yaxın işləmişdir. O, 1905-ci ilin əvvəllində müyyən səbəbdər görə Peterburqdan Tiflisə köçmüş və Zaqafqaziya dəmiryolu idarəsində işləməyə başlamışdır. Əvvəlcə stansiya rəisinin köməkçisi, sonra Zaqafqaziya dəmir yolunun ən ağır və dağılıq hissəsi hesab edılan Suram aşırım keçidlində yol xidməti rəisinin köməkçisi, daha sonra isə rəisi təyin olunmuşdur. Onun rəhbərliyi ilə bu sahədə xeyli tikinti işləri aparılmış, ikinci yolun çəkilişi davam etdirilmiş, Çiatura marqans mədənininə ensiz dəmir yolu çəkilmiş və s. texniki işlər görülmüşdür. İstehsalat fəaliyyəti ilə məşğul olmaqla yanaşı Xudadat bəy Məlik-Aslanov elmi fəaliyyətdən də qalmamış, bir sıra elmi məqalələr yazmışdır.



Peterburqda və Tiflisdə işlədiyi qısa dövr ərzində jurnallarda onun dörd elmi məqaləsi dərc edilmişdir. Bundan əlavə onun dəmir yolu sahəsində xeyli ixtiraları da olmuşdur. İstadadlı mühəndisin dəmir yolu texnikası sahəsində etdiyi yeni ixtiralar onu bütün dünyada məşhurlaşdırılmışdır.

Məlum olduğu kimi 1917-ci ilin fevralında Rusiyada burjua inqilabı baş verdi. Həmin ilin mart ayının 9-da isə yeni qurulan müvəqqəti hökumətin göstərişi ilə Xudadat bəy Məlik-Aslanov Tiflisə köçürülmüş və Zaqafqaziya dəmir yolu üzrə müvəkkil təyin edilmişdir. O, 1917-ci il noyabrın 15-də Zaqafqaziya Komissarlığında Dəmir yolu Nəqliyyatı Nazirliyi üzrə komissar və 1918-ci il aprelin 26-da yaranmış müstəqil Zaqafqaziya Federativ Respublikası hökumətində dəmir yolu (nəqliyyatı) naziri olub. Nazir olduğu müddətdə Xudadat bəy Məlik-Aslanovun dəmir yolu nəqliyyatı tarixində bahs edən, rus dilində, kitabı çap olunmuşdur. Məlum hadisərlərə əlaqədar olaraq 1918-ci ilin mayın 28-də Zaqafqaziya Federativ Demokratik Respublikası dağıldı və ADR öz suverenliyini elan etdi. Bitəraf Fətəlixan Xoyskinin təşkil etdiyi birinci ADR hökumətində Xudadat bəy Məlik-Aslanov dəmir yolu nəqliyyatı və poçt-teleqraf naziri təyin olunmuşdur. O dövrdə yüksək ixtisaslı illik kadrların çatışmaması problemini həll etmək üçün peşə məktəbləri, ixtisasartırma kursları və digər dərnəkər təşkil edilirdi. Dəmir yolu nəqliyyatı sahəsi Azərbaycan üçün yeni olduğuna görə bu sahədə çalışə biləcək yüksək ixtisaslı kadrlar, demək olar ki, yox dərəcəsində idi. Bu problemin həll edilməsində və peşəkar kadrların hazırlanmasında Xudadat bəy Məlik-Aslanovun böyük əməyi olmuşdur. Məhz onun təşəbbüsü ilə 1919-cu ildə Bakıda ana dilində dərs keçilən ilk dəmir yolu nəqliyyatı məktəbi açılmışdır. Onun

gərgin əməyi sayəsində Azərbaycan dəmir yolunda böyük təmir işləri aparılmış və nəqliyyatın nizamlı surətdə işləməsi qaydaya alınmışdır.

Cümhuriyyət dövrünün ilk günlərində rabitə sahəsində də vəziyyət olduqca acınacaqlı idi.

Real mənzərəni hökumət başçısı Fətəli Xan Xoyski Azərbaycan Parlamentinin açılışındakı çıxışında göstərmişdi:

"Bir vaxt idi ki bir kənddən o biri kəndə getmək qorxulu idi, gecə yatanda sabaha çıxməq ümidi yox idi. Dəmir yollarında rus qoşunları qayıdarkən nə hallar oldu. Başımıza nə fəlakətlər gəldi, dəmir yolları tamamilə yatmışdı. Poçt, teleqraf yox idi. Bir kağız yollamaq mümkün deyildi".

Hətta istiqlaliyyətin elanı haqqında telegramların göndərilməsi Tiflisdə olarkən Azərbaycan hökuməti üçün müşkülə çəvrimişdir. Tiflisdən Gəncəyə köcdükdən sonra da poçt və teleqraf əlaqələri gənc Azərbaycan dövləti üçün ciddi problem olaraq qalırdı. Hökumətin gördüyü ilk tədbirlərdən biri Azərbaycan Respublikası hüdudlarında poçt və teleqraf köçürmələrinin ödənilməsi üçün Gəncənin poçt-teleqraf idarəsinə yerli xəzinədarlıq hesabına 100 mln. rubl. məbləğində vəsait ayrılması haqqında qərar verilməsi olmuşdur.

Hökumət ilk növbədə Tiflislə rabitə yaratmaq üçün tədbirlər görməyə başladı. Gənc Azərbaycan dövləti üçün taleyüklü məsələlərin həll olunduğu bir zamanda, xüsusən yardım gözləyəcəyi beynəlxalq aləmlə, dost qonşu dövlət



kimİ Türkiyə ilə intensiv əlaqələrin təminatı tələb olunduğu halda İstanbuldakı Azərbaycan nümayəndə heyvəti ilə yazılmalar nəinki vaxtında, əsasən ünvana çatmırıldı. Cümhuriyyətin yaranmasından 3 ay keçməsinə baxmayaraq vaxtaşını və dürüst məlumat əldə etmək üçün hökumətin Batumuda bir nəfər məmür saxlaması zərurətə çevrilmişdi. Bakınu işgalçılardan azad etdikdən sonra hökumətin Gəncədən buraya köçməsi ilə rabitə işi sahəsində fəaliyyət göstərmmiş, poçt teleqraf idarələrinin işi bərpa edildi. Xüsusən də hökumət üzvləri arasında nazirliklərin oktyabrında yenidən müəyyənləşdirilməsi zamanı poçt və teleqraf nazirliyinin müstəqil fəaliyyətinin təmin edilməsi rabitə sahəsində işlərin nizama salınması, poçt və teleqraf əməliyyatlarının həyata keçirilməsini sürətləndirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti və hökuməti rabitə işinin səviyyəsini qaldırmaq və inkişaf etdirmək məqsədilə bir sıra qanun və qərarlar qəbul etdi. Poçt və Teleqraf Nazirliyinə sərbəst səlahiyyət imkanları yaradıldı. Nazirlik üçün zəruru olan malların əldə olunması məqsədilə neft məhsullarının mübadiləsi haqqında qərar verildi. Nazirlik üzrə poçt və teleqraf məktəbi şagirdlərinin orduya çağırışdan azad edilməsi qərara alındı. Fransaya səfərə getmiş Azərbaycan hökumətinin nümayəndə heyvətinin başçısı Əlimərdan bəy Topçubaşov 1919-cu ilin noyabrında Eyfel qulləsindəki radiostansiyadan Gəncə radiostansiyasına, Cümhuriyyətin hökumət başçısına telegram göndərmişdi. Telegramda deyilirdi ki, "Əziz vətənimizin iqtisadı və mədəni tərəqqisində böyük rol oynayacaq ilk Azərbaycan radiostansiyasının fəaliyyətə başlaması münasibətlə Sizi təbrik edirəm!"

Səfər zamanı Azərbaycan ilə Fransa arasında poçt-teleqraf sahəsində saziş imzalamışdır. Əlimərdan bəy Topçubaşov İsvəçrədə, Bern şəhərində yerləşən Ümumdünya Poçt İttifaqına üzv olmaq üçün Beynəlxalq Büroya ərizə ilə müraciət etmişdi.

Poçt və teleqraf nazirliyi nəzdində fəaliyyət göstərən radiostansiyaların vəziyyəti Azərbaycan Parlamentində müzakirə olunmuşdur. Bakı sahil radiostansiyasının şəhəri haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirilmişdir ki, Bakıda radio stansiyası "simsiz teleqraf" üç aparatdan ibarətdir və bu aparatlar Avropanın üç böyük stansiyalarından eyni vaxtda daxil olan xəbərləri qəbul edə bilmir. Radiostansiyanın işinin gücləndirilməsi yönündə konkret təkliflərdən sonra 3-cü oxunuşda 1920-ci il fevralın 26-da qanun qəbul edilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət gerbi və möhürü layihələrinin tərtibi müsabiqəsi də poçt və teleqraf nazirliyinin fəaliyyəti ilə bağlı olmuşdur.

Nazirliyin həyata keçirdiyi mühüm tədbirlərdən biri də Azərbaycan hökumətinin poçt markalarının hazırlanaraq tə davülə buraxılması olmuşdur. Cümhuriyyət hökumətinin poçt və teleqraf nazirliyinin fəaliyyəti haqqında "Azərbaycan Xalq Cümhuriyyəti" ensiklopediyasında konkret məlumatlar verilir. Cümhuriyyət dövründə rabitə sahəsində əldə edilən uğurlar, sahənin

inkışafı müvafiq nazir postunda çalışmış şəxsiyyətlərin adı ilə bağlıdır. Azərbaycanda rabitə işinin inkişafında şübhəsiz ki, bir nazir olaraq Xudadat bəy Məlik-Aslanovun da əvəzsiz xidmətləri olmuşdur. Azərbaycanın inkişaf tarixində silinməz izlər buraxmış böyük şəxsiyyətlərdən biri kimi X.Məlik-Aslanovun həyat və fəaliyyətinin, rabitənin inkişafında xidmətlərinin öyrənilməsinə və geniş oxucu kütləsinə qatdırılmasına böyük zərurət vardır.

X.Məlik-Aslanovun Parlamentdəki fəaliyyəti müasir idarəcilik baxımından ibrətamız səciyyə daşıyır. Xudadat bəy Məlik-Aslanovun hökumətə təqdim etdiyi qanun layihəsinə görə Azərbaycan yollarının hamısı xəzinə xərci ilə təmir ediləcəkdi. Dəmiryol qulluqçuları haqqında qanun layihəsinin müzakirəsi zamanı Xudadat bəy Məlik-Aslanovun çıxışı Azərbaycan dəmiryollarının real vəziyyəti haqqında ətraflı hesabat məlumatı xarakteri daşımışdır. 1919-cu ilin fevralına qədərki vəziyyəti həmin vaxtdakı durumla müqayisə edərək konkret rəqəmlər əsasında əldə olunan nəticələri təhlil etmiş və təkliflər vermişdir. Parlament iclaslarında fəal iştirak edən Məlik-Aslanovun bir nazir kimi çıxışları sərf professional məzmunu malik, siyasi konyukturadan uzaq praktiki-nəzəri mahiyyət daşımuşdur.

"Bizim məmləkətimizi həyan edən də hətta bizə bir çox, düşmən qazandıran bir sərvətimiz var: Neft. İldə 500 milyon hasil olur. Əvvəlləri bu miqdardın az bir hissəsi Batuma, yerdə qalanı Rusiyaya göndərilirdi. Batuma dəmir yolu ilə 1917-ci ildə 40 milyon pud, digər illərdə hər il 50-60 milyon pud neft istehsal olunmuşdur. Şimdi Batuma o qədər neft göndərmək mümkün deyildir, çünki, dəmir yolu ancaq 20 milyon pud neft apara bilir, əlavə neft provodu ilə də 50 milyon pud göndərilir. ... Bir tərəfdən neft lazımı qədər getmir, o biri ərəfdən sərbəst satış elan edilsə də, çıxarılan neftin əvəzinə mal gəlmir. ... Neft məsələsinə məhəlli deyil, cahan nöqtəyi nəzərindən baxmaq lazımdır".

Dəmiryol tariflərinin artırılması haqqında qanun layihəsinin müzakirəsində Məlik-Aslanov xüsusi fəallıq göstərmişdir. Dəmir yollarının gündəlik 70-80 min. manat zərər çəkdiyini əsaslandıraq təxirəsaldan layihənin qəbul edilməsinə çalışmışdır. Dövlətçilik prinsipini üstün tutan Xudaddat bəy konstruktiv təkliflərlə çıxış etmiş və fəaliyyətini də bu istiqamətdə qurmuşdur. Yalnız rəhbərlik etdiyi nazirliyin ixtiyarında olan yolların deyil, bütün yolların təmirini vacib saymışdır:

"Zemstvo idarələri təsis edilənədək gözləmək olmaz. Yolların təmiri elə bir mühüm məsələdir ki, təxirə salmaq mümkün deyildir. Yolların təmiri üçün camaati işlətmək məsələsinə galincə, hökumət bu işi demokratik hesab etmədiyindən qərar vermişdir ki, camaati pulsuz işlətməyərək, yolların təmiri və sair xidmətlərə dövlət xəzinəsindən muzd verilsin.

Nazirin parlamentdəki çıxışlarından, onun təşəbbüskar, cəsarətli, qətiyyətli və müşkül problemlərdən qaçmayaraq sərrast, təmkinli mülahizə yürütməsi güvənlə peşəkarlıq biliyindən və təcrübəsindən irəli gəlirdi. Bakı-Culfa dəmir

yolunun təmirinin davam etdirilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı onun dediyi aşağıdakı sözlər bu baxımdan maraqlıdır:

- "Burada müşkülət olacaqdır. Amma bununla bərabər ümidvarlı ki, işi aparaq, başa gelsin və ləngə düşməsin".

Xudadat bəy bir nazir kimi öz fəaliyyəti barəsində məlumat verməkdən neinki yayınlanmış, əksinə buna meyilli olmuş, digər nazirlərlə müqayisədə işi daha səriştəli səviyyədə həyata keçirmişdir. Onun parlamentdəki çıxışları bilavasitə məşğul olduğu sahəyə aidiyyatı ilə diqqəti cəlb edir. Bu məsələlərə dair hökumət üzvü kimi açıqlıq gətirməsi məcburi xarakter daşımamışdır. Əksinə hər fürsətdə, ən başlıcası isə əlaqəli şəkildə rəhbərlik etdiyi nazirliyin işində irəliləyişləri qeyd etməklə, mövcud problemlərdən və onların həlli yollarından bəhs etmişdir. Ümumi sözçülükdən tamam uzaq olan nazir, ona ünvanlanmış tənqid qeydləri yalnız məntiqi və əksarqumentli dəllilərlə cavablandırılmış, faktlar və nümunələr əsasında şərh vermişdir. Heç bir halda onun çıxışlarında mahiyyətdən kənar qeyri-etik fikirlərə rast gəlmək olmur. Opponentlərə onların iradlarının məğzini şərtləndirən cəhətlərə diqqət çəkməklə cavab veriridi. Qeyd etmək lazımdır ki, Xudadat bəyin çıxışlarından sonra diskussiya qızışdır, əksinə məsələnin müzakirəsi başa çatır və əksər hallarda qanun layihəsinin qəbulu ilə nəticələnir" Orun işgizar xüsusuyyətləri hamiya aydınca bəlli olur. Nazirin əsaslandırılmış ətraflı məlumatı qaneedici olduğundan və çıxışlarında, həm də fəaliyyətdə heç bir siyasi oriyentasiya gözlənilmədəiyindən, mümkün qədər yoxsul təbəqənin mənafeyini nəzərə almağa səy göstərdiyindən ona qarşı adekvat münasibətin etimada söykəndiyi bütün hökumət tərkiblərində nazir postuna rəhbərlikdə bir daha təsdiqini tapır. Xudadat bəy Cümhuriyyət hökumətinin neinki dəyişilməz üzvü olaraq fəaliyyət göstərmiş, həm də peşəkarı olduğu yollar nazirliyinə rəhbərliklə yanaşı hökumət tərkiblərində poçt və telegraf, ticarət, sənaye və ərzaq üzrə nazir vəzifələrini icra etmək də ona həvalə olunmuşdu.

1919-cu ilin oktyabrında X.Məlik-Aslanov çıxışında deyirdi:

"Təriq və məabir nəzarətində" artıq bir şey və xidmətçi yoxdur. Hər adam öz lazımı yerindədir. Dəmir yolunun işi bir də nefteprovoddur. Bu barədə (mirovoy rekord) vurmuşuq. Neft trubalarını təmizləyib az vaxta (kerosin provod) Cöhər trubaları etməkdə ingilislər də təəccüb ediblər. Heç Amerikanın özündə də böylə şey görünməyibdir".

Cümhuriyyət hakimiyyətinin böhranlı vəziyyəti Xudadat bəyin çıxışlarından da bəlli olur:

«Vəziyyətimiz gündən-günə ağırlaşır, ticarət azalır» Batumadan yol verməyirlər. Paraxod vermirlər, zaqraniqi banklar möhtəkirlilik edirlər. Hökumət bu fəlakətdən qurtarmaq üçün çox şeylə imtahan edir".

Belə böhranlı vəziyyətdə Məlik-Aslanov radikal inzibati tədbirlərin fayda verməyəcəyini göstəriridi:

- «Mali zəbt etməklə bahalığın qarşısını almaq olmaz. Bu bir qədər də bahalığa səbəb olar. Hökumət yalnız konkurensiya ilə bahalığın qabağına çıxır».

Cümhuriyyət hakimiyyətinin son ayında (1920-ci il, 8 aprel) dəmiryol tariflərinin artırılması haqqında qanun layihəsi müzakirə olunmuşdur. «Biz dəmir yolu yoxdan vücudə gətirmiş olduq» fikrini vurğulayan Xudadat bəy məramını da açıqladı:

«Biz gərək öylə edək ki, bizim dəmir yolu Avropa qaydası ilə işləsin və oradakı məmurlar ilə demokratik qayda ilə rəftar edilsün» Bu niyyətini təmin edəcək vasitələri də yolları göstərən nazir, - "çox (az) adam var ki, təmiz dolanib millət mənafeyini nəzərə alır. Hamı cib mənfəətini gözləyir", - söyləməklə belələrinə qarşı nazırılıyin mübarizə apardığını bildirdi.

- "Lakin eyni zamanda, - «Monopoliya isə başqa məsələdir». Monopoliya üçün bir qanun tərtib etmək lazımdır ki, onu da hökumətdən keçirib Parlamentə təqdim edilsin" deməyi də lazımdı. Cümhuriyyət parlamentində müzakirə edilmiş qanun layihələrinin, qaldırılmış məsələlərin çağdaş Azərbaycan dövlətçiliyi üçün aktual əhəmiyyəti şəksizdir.

Öz sənətinin mahir bilicisi və peşəkarı olduğuna görə, F.Xoyskinin təşkil edilən ikinci və üçüncü hökumətlərdə də dəmir yolu naziri vəzifəsi ona həvalə olunmuşdur. Məlik-Aslanov 1918-ci ilin dekabrın 7-də Bakıda açılan Azərbaycan Parlamentinin üzvü seçilmişdir. Xudadat bəy Məlik Aslanov Nəsib bəy Yusifbəylinin 1919-cu il martın 14-də təşkil etdiyi dördüncü hökumətin və həmin ilin dekabrın 12-də təşki etdiyi beşinci hökumətin tərkibində də yollar naziri vəzifəsini daşımışdır.

Beşinci hökumətin tərkibində hətta o ticarət, sənaye və ərzaq naziri də olmuşdur. Yüksək təşkilatçılıq qabiliyətinə görə, Xudadat bəy Məlik-Aslanov N.Yusifbəylinin müavini təyin edilmişdir. Bundan başqa, 1919-cu il iyunun 11-də yaradılmış Dövlət Müdafiə Komitəsi sədrinin birinci müavini olmuşdur. Xudadat bəy Məlik-Aslanovun Azərbaycan dilinin və latin əlifbasının təbliği sahəsində də böyük xidmətləri olub. Nazirlər Şurasının göstərişi ilə 1919-cu ilin aprelində latin əlifbasına keçmək üçün X.Məlik-Aslanovun rəhbərliyi ilə xüsusi komissiya yaradılmışdır. Həmin komissiyanın hazırladığı layihə Parlamentə təqdim edilmişdir. Lakin ADR-in süqutu səbəbindən qanun layihəsinin müzakirəsi yarımcıq qaldı.

Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra Xudadat bəy Məlik-Aslanovun fəaliyyətinin ikinci dövrü başlanılmışdır. Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra ölkədə aparılan quruculuq-abadlıq işlərində onun xidmətlərindən geniş istifadə edilmişdir. X.Məlik-Aslanov 1921-ci ilin əvvəllərində Azərbaycan Dövlət Tikinti Komitəsində əvvəlcə şöbə müdürü, sonra isə komitə sədri vəzifəsində işləmişdir. Bir müddət sonra isə o, Azərbaycan Ali Xalq Təsərrüfatı Şurası yanında dəmir yolu tikintisi idarəsinin rəisi və

şuranın məsləhətçisi vəzifəsində çalışmışdır. Xudadat bəy Məlik-Aslanov 1923-1925-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsinin sənaye-nəqliyyat-tikinti bölməsinin üzvü, 1922-1924-cü illərdə Zaqafqaziya Dəmir Yolu idarəsinin üzvü, 1921-1930-cu illərdə Azərbaycan Politexnik İnstitutunun inşaat fakultəsində yol, sənaye, nəqliyyat və tikinti bölməsinin sədri, 1924-1930-cu illərdə həmin fakultənin dekanı, 1921 -1930-cu illərdə RSFSR və Azərbaycanın bir sıra elmi-texniki və mədəni-maarif təşkilatlarının üzvü, 1927-1930-cu illərdə SSRİ Ali Xalq Təsərrüfatı Şurasının elmi-texniki kollegiyasının üzvü olmuşdur. Xudadat bəy Məlik-Aslanov 1926-1930-cu illərdə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi üzvülüyünə namizəd də seçilmişdir. Bu dövrə orun Moskvanın bir sıra jurnallarında bir neçə elmi məqaləsi dərc edilmişdir. 1927-ci ildə Azərbaycan Politexnik İnstitutunun nəşriyyatı, 1929-cu ildə isə Azərbaycan dövlət nəşriyatı Xudadat bəy Məlik-Aslanovun dəmir yolu texnikasına aid iki kitabını naşr etmişdir.

1930-cu illərin repressiyaları Məlik-Aslanovdan da yan keçməmişdir. ADR-in beş hökumətinin hər birində nazir vəzifəsini tutan Xudadat Bəy Məlik-Aslanov 1930-cu ilin əvvəlində Azərbaycan Baş Siyasi İdarəsi tərəfindən heç bir əsas olmadan həbc edilmişdir. Üç ildən çox həbsdə qaldıqdan sonra onu 1933-cu ilin ortalarında azad etdilər. Həmin ilin sentyabrından Azərbaycan Nəqliyyat İnstitutunda dəmir yolu kafedrasına və Azərbaycan İnşaat İnstitutunda inşaat işinin təşkili kafedrasına rəhbərlik etmişdir. Texniki elmləri sahəsində ilk azərbaycanlı professorlardan biri olmuşdur. Xudadat bəy Məlik-Aslanovun ADR dövründəki xidmətləri SSRİ rəhbərliyinin diqqətindən hec cür yayınmurdu. Ona görə də o, 1934-ü ilin avqustunda əsassız yerə yenidən həbs edilmiş və 1935-ci ilin iyulun 23-də vəfat etmişdir.

M.Ə.Rəsulzadə «Əsrimizin Səyavuşu» əsərində Xalq Cümhuriyyəti haqqında belə bir maraqlı fikir də deyib:

- «Azərbaycan Cümhuriyyətinin əsas idarəsi bütün vətəndaşların bərabər hüquqlu yaşaması üzərində qurulmuşdu... Millət məclisi, məmləkətin bütün sinif və millətlərini təmsil edib, dövlətin tamamən taleyinə hakim idi. Onsuz heç bir məsrəf yapılmaz, heç bir müharibə başlanmaz, heç bir barışq bağlanmazdı. Hökumət məclisin etimadını qazananda qalır, itirəndə düşürdü. Ortada hakim olaraq vasitə-vəzifə də yox idi. Parlament hakimiyyəti mütləq idi. Burada Avropada tətbiq edilməyən həqiqi bir Xalq Cümhuriyyəti qurulmuşdu”.

Bu həqiqi cümhuriyyəti quranlar, Xudadat bəy Məlik-Aslanov kimi vətənpərvər, həyatlarını xalqına, millətinə həsr etmiş insanlar tariximizin ən şərəflə səhifəsini yaratdilar, yazdilar. Onları isə nə tarix, nə də xalqımız unudan deyil!

Elmimizin korifeyləri

O, ÖZ XALQININ, HƏM DƏ ELMİN FƏDAİSİ İDİ

*Hidayət Kazımov
Kənd Təsərrüfatı Nazirliyi
Həmkarlar İttifaqı Komitəsinin sədri*



XX əsr Azərbaycan ictimai-siyasi, elmi fikrinin formalaşmasında, inkişaf etməsində mühüm xidmətləri olmuş ziyalılarımızdan biri da professor Rehim Kazım oğlu Allahverdiyevdir. Onun bütün həyatı, fealiyyəti xalqımızın, milletimizin tərəqqisinə, onun milli mənliyinin, birliyinin, əsrlər boyu yiğib topladığı maddi-mənəvi sərvətlərinin, elmi-exlaqi dəyərlərinin, ənənələrinin qorunub saxlanmasına, bədxah qonşuların özünüküleşdirmək istədikləri, milletimizə məxsus qiymətli sərvətlərin yenidən özümüzə qaytarılmasına həsr olunub.

Rəhim müəllim ictimai-siyası ve dövlət xadimi idi. O bir çox məsul vəzifelərdə çalışmış, deputat seçilmiş, xalqın yüksək etimadını qazanmış, ziyalı kimi xalq arasında böyük nüfuzu, hörmətə malik insanlardan biri olmuşdur.

Professor Rəhim Allahverdiyevin fəaliyyətinin her iki istiqaməti, ictimai-siyasi, elmi yaradıcılığı bir-birini tamamlayır. Bunların mahiyyəti, kökü eyni qayəye, eyni fikrə bağlıdır:

Çüzi imkanı daxilində, hətta ondan da artıq, her vasitə ilə millətini erməni məkrin-dən, fitnekarlığından, qəsdlərindən qorumaq, xalqının özünüdərki istiqamətində var qüvvəsi ilə çalışmaq.

Təbii ki, bu da içində yaşadığı, sovet ideologiyasının hökmran olduğu qapalı bir cəmiyyətdə olduqca çətin, çox müşkül məsələ idi.

Əlbətə, belə cəmiyyətdə belə bir mövqeydə duran, bu cür əqidəyə sahib olan kes təzyiqlərə də, təqiblərə də məruz qalmağı, hətta, sürgün olunması da görməli, gözünүn qabağına gətirməli idi.

Rehim müəllim bunların hamısı ilə üzləşdi. Amma öz əqidəsindən, amalından əsla

dönmədi. Bu böyük insanın fealiyyətinin her iki qolu haqqında bir qədər etrafı söz açmaq istərdim. Amma bir az sonra. İndi, səhbətimizin bu məqamında Rehim müəllimin həyatının ilkin çağlarına qisaca nəzər yetirsək yerinə düşər.

Rəhim Allahverdiyev 1907-ci ildə Qərbi Azərbaycanda, İrəvan şəhərinin yaxınlığındakı Artız kəndində doğulub. Bu kənd özünün mütəreqqi fikirli insanları, ziyanları ilə tanınır. Belə insanlardan biri də Rəhim müəllimin babası Seyid Allahverdi olub.

On yaşında ikən Rehimin atası və qardaşları erməni vəhşiliyinin qurbanı olur. Gözlerinin qabağında onları ermənilər güllələyir. Bu qanlı hadisə 1917-ci ildə baş verir.

Soyqırımı siyaseti aparan daşnaklar yerli azərbaycan türklərini güllələyir, süngüdən keçirir, dədə-baba yuvalarından qovur, qədim, əzəli türk torpaqlarını özünüküleşdirirdilər. Nə yaziq ki, öz havadarlarına arxalanıb bu gün də öz siyasetlərini yeridir, əzəli-əbədi torpaqlarımızı işqal altında saxlayırlar.

Həmin ildə digər kəndlər kimi Artız kəndini də ermənilər yandırıb talan etdilər. Camaatın bir qismi güllələndi, bir qismi də qaçıb canını qurtardı. Dayısı Məmmədbağır Rəhimi, anası Çülli xanımla birlikdə götürüb İrana gedir. Onlar 1922-ci ilə qədər İranda yaşamanı olurlar. Həmin ildə İrəvana qayıdır orda məskunlaşırlar. Rehim on beş yaşından işləməyə başlayır. İşləye-isləye də fehle fakültəsində təhsil alır.

1929-cu ildə Bakıya gelən Rehim Azərbaycan Sənaye İnstitutunun kənd təsərrüfatı fakültəsinə daxil olur. 1932-ci ildə isə Gencə Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirib aqronom ixtisası alır.

O, ali təhsilini başa vurub İrəvana qayıdır. «Ararat trest»in sovxozählərində ve maşın-traktor stansiyasında aqronom kimi işe başlayır. Rehim müəllim işlə bağlı tez-tez təsərrüfatlara gedir, yerli azərbaycanlıların yaşadığı kəndləri bir-bir görür, camaatla qaynayıb-qarışır, onların həyat şəraiti, gündəlik məsişet işləri, qayğıları, ehtiyacları, dərdləri ilə ya-xından tanış olur. Bir çox məsələlər bərədə onların düşüncələrini öyrənir, öz fikirlərini de onlarla bölüşür.

Doğma xalqı ilə qurduğu six temas, əlaqələr ona yeni ideyalar verir. O da bu ideyalanı gerçekleşdirir, millətini düşündürən problemlərin həllinə çalışır. Məsələn, yerli azərbaycanlıların kənd təsərrüfatı sahəsində güclü mütəxəssis, kadr kimi yetişmələri üçün elindən gələni əsirgemir.

1934-cü ilden başlayaraq belə kadrlar hazırlanıb kurslarda, ali təhsil ocaqlarında dərs deməkə böyük mütəxəssis korpusunun yaradılmasına çalışır.

Bununla yanaşı həmin kadrların hazırlanması üçün ən vacib şərtlərdən biri, azə-



*Rəhim müəllim həyat yoldaşı
Xədicə xanımla*

baycan dilində yeni dərsliklərin, təlimatların yazılması, nəşr edilməsi ilə də məşğul olur.

Rəhim müəllim 1938-ci ildə İrəvan Kənd Təsərrüfatı İnstitutunun aspiranturasına daxil olur. 1941-ci ildə İrəvan Dövlət Universitetində dissertasiya işini uğurla müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsini alır.

Həyatındaki bu məqam onun fəaliyyətinin genişlənməsi, inkişaf etməsi, karyerasının artması istiqamətdə yeni, fərqli bir mərhələnin başlangıç nöqtəsi olur. Bundan sonra qarşısında yeni üfüqlər, imkanlar açılır. O, Ermənistən Xalq Maarif Komisarının müavini vəzifəsinə təyin edilir. Bir il bu vəzifədə çalışır. Sonra Ermənistən KP MK yanında siyasi maarif idarəsinin rəisi vəzifəsinə keçirilir. 1943-45-ci illərdə isə o, Ermənistən KP MK-də təbliğatçı-təşviqatçı kimi çalışır. «Şərəf Nişanı» ordeni və bir sıra medallarla təltif olunur.

1945-ci ildən «Sovet Ermənistəni» qəzetiñin baş redaktoru vəzifəsində işləyir.

Ermənistən SSR Ali Sovetinin deputatı, eləcə də Ermənistən Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü seçilir.

Rəhim Allahverdiyevin xalq arasında böyük nüfuz, böyük hörmət qazandığını, söz sahibi olduğunu görən daşnaklar ciddi narahat olur, ona bir yerdə qalib işləməyə imkan vermir. 1947-ci ildə Rəhim müəllim Ermənistən KP MK-nin Kənd Təsərrüfatı şöbəsinin müdir müavini vəzifəsinə keçirilir.

Hər hansı vəzifədə çalışmasından asılı olmayaraq Rəhim Allahverdiyev həmişə ermənilərin xalqımızın eleyhinə apardıqları çirkin siyasetə, törendikləri fitnəkar əməllərə qarşı sına gərərək mərdliklə mübarizə aparır, onların iç üzümü açıb göstərir, ifşa edirdi.

Təbii ki, ermənilər də ondan yaxa qurtarmaq üçün olmazın çirkin əməllərə, usullara el atacaqdırlar. Yoxsa erməni olmazdlar ki ?!

1948-ci ildə Moskvadakı havadarlarının köməkliyi ilə ermənilər Mircefer Bağırovun razılığını alıb Rəhim Allahverdiyevin Bakıya, Azərbaycan KP MK-nin Kənd Təsərrüfatı şöbəsinin müdir müavini vəzifəsinə köçürülməsinə nail olurlar. Beləliklə, Rəhim Allahverdiyev, necə deyirlər, dinc yolla, İrəvandan sürgün edilir.

Deyirlər, sel geləndə əvvəlcə çör-cöp getirir. Ermənilərin Moskvadakı havadarlarının köməkliyi ilə xalqımıza qarşı həyata keçirdikləri repressiya isə öncə nəhəng ağacları kötüləri ilə birlilikdə qoparıb aparır. Əvvəl-əvvəl sakitcə, heç bir ses-küy olmadan. Rəhim Allahverdiyevin Bakıya göndərilməsi kimi.

Sən demə, bu əməl də erməni siyasetinin bir tərkib hissəsiymiş. Ermənilər Rəhim müəllim kimi xalqımızın önündə gəden, erməninin, erməniliyin nə olduğunu yaxşı bilən ziyahlarımızı öncə Ermənistəndən uzaqlaşdırmaqla yerli azərbaycanlıları oradan kütləvi suretdə deportasiya edilməsinə geniş yol açmaq, bu çirkin əməli xeyli asanlaşdırmaq isteyirləmiş.

Rəhim Allahverdiyev Bakıya gəldikdən sonra Azərbaycan KP MK-də kənd təsərrüfatı şöbəsinin müdir müavini, sonra kənd təsərrüfatı nazirinin müavini vəzifəsində çalışır.

Rəhim müəllim açıq fikirli ziyalı, böyük zəka sahibi idi. O, dönyanın gedişini də, illər boyu sıralarında çalışdığı partiya, sovet orqanlarının yeritdiyi siyaseti, gördüyü işləri də yaxşı bilirdi.

Elə bu səbəbdən də həmin orqanların xalqımıza qarşı qurduğu oyunları çox aydın görürdü. Doğma xalqını, millətini dərindən sevən bir övlad kimi, bir ziyalı kimi o bu çirkin oyunlara, məkrli əməllərə həmişə etiraz edirdi. Elə bu etirazın əlaməti olaraq da həmin orqanlarda çalışmaqdan birdəfəlik imtina edib həyatını elmə, üzümçülük elminin inkişafına həsr etdi. O, həm xalqının, həm de elmin fədaisi idi.

Professor Rəhim Allahverdiyevin elmi yaradıcılığı Azərbaycanda üzümçülüyün inkişaf etdirilməsinə, üzümçülüyün elmi bazasının yaradılmasına, möhkəmləndirilməsinə, sahənin potensial imkanlarının öyrənilməsinə, müxtəlif iqlim şəraitində məhsulun yetişdirilməsinə, məhsuldarlığın artırılmasına, xalqımızın illərlə, əsrlərlə ərseyə gətirdiyi qiymətli üzüm sortlarının qorunub saxlanılmasına, gelecek nəsillərə çatdırılmasına həsr edilib.

Professor Rəhim Allahverdiyevin elmi irsi, elmi yaradıcılığı Azərbaycan aqrar elminin, xüsusilə üzümçülük elminin ən zəngin, ən qiymətli səhifələrindən biridir.

Alim ətən əsrin 50-ci illerinin əvvəlindən geniş miqyashi, çox istiqamətli tədqiqat işlərinə başlayır, araşdırmaalar aparır. Böyük alimin elmi tədqiqatlarının ümumxalq əhəmiyyəti, onun aktuallığı bu gün də özünü qoruyub saxlayır.

Rəhim müəllimin elmi tədqiqatlarının məqsədi Azərbaycanın rayonlarında yeni üzümlüklerin salınması, xüsusilə dağ rayonlarında, dəmyə torpaqlarda, yamaclarda üzümçülüyün inkişaf etdirilməsi, belə şəraitdə üzümün becərilmesinin qanunauyğunluqlarının müəyyənləşdirilməsi, öyrənilməsi, bunların təcrübədə tətbiqi, beləliklə də yüksək elmi və təcrübəyə əsaslanan nəticələrin əldə edilməsi idi.

Professor Rəhim Allahverdiyev 1951-ci ildən başlayaraq, on il, Azərbaycan Elmi-Tədqiqat Çoxilik Bitkiler İstututuna rəhbərlik edib. Bu da alimə apardığı elmi işcilerin genişləndirilməsinə, təcrübələrin səmərəliliyinin artırılmasına daha böyük imkanlar yaradırdı.

1961-1969-cu illərdə Böyük Qafqaz və Talyış dağlarının eteklərində, dəniz səviyyəsindən 400-1450 metr hündürlükdə, respublikamızın 17 rayonunun 27 təsərrüfatında yeni üzümlükler salındı. Bu üzümlüklərdə əsasən yerli və gətirilmiş üzüm sortları əkildi. Həmin sortlar tədqiq edildi. Üstəlik bunların müqayisəli şəkildə öyrənilməsi məqsədi ilə bir çox aran rayonlarında da üzümlükler salındı.

Rəhim müəllim apardığı tədqiqatlara əsaslanaraq dağətəyi yerlərdə 150 min hektar sahədə sənaye əhəmiyyətli üzümlüklerin salınması və burada yüksək keyfiyyətli məhsul alınması imkanlarını öyrəndi. Alim araşdırmaalar, tədqiqatlar zamanı həmin sahələrin üzümlükler üçün əlverişliliyini, digər bitkilərə isə yararsızlığını müəyyən etdi.

Rəhim müəllim bu tədqiqatlarla dağ yamaclarında, dəmyə torpaqlarda sənaye əhəmiyyətli üzümlükler salınmasının qaydalarını, metodunu işləyib hazırlanmış, torpaq və iqlim dəyişmələrinin əsas qanunauyğunluqlarını müqayisəli şəkildə öyrənmişdir.

Rəhim müəllim öz tədqiqatlarında üzümçülüyün müxtəlif cəhətlərini dərindən öyrənib. Üzüm sortlarının biologiyası, texnoloji xüsusiyyətləri, dağlıq dəmyə şəraitində yetişdiriləcək təsərrüfat əhəmiyyətli, ekoloji şəraite uyğun sortların becərilmesi yolları, iqtisadi səmərəliliyi kimi bir çox məsələlər ətraflı araşdırılıb, tədqiq edilib.

Aparılan tədqiqatların əhətesi bununla bitmir. Rehim müəllim keçmiş İttifaqın en məşhur üzümçülük bölgələrinin iqlim şəraitini, torpaqlarını, üzüm və şərablarının keyfiyyətini öyrənərkən bunları respublikamızın dağlıq bölgəleri ilə müqayisə edərək müəyyənləşdirmişdir ki, Azərbaycanda üzümçülük və şərabçılıq daha geniş imkanlara malikdir.

İster Azərbaycanda, isterse də keçmiş İttifaqda Rəhim Allahverdiyevin elmi yaradılığı çox diqqətla və böyük maraqla izlənirdi. Onun elmi müddeələri keçmiş SSRİ-nin görkəmli alımları tərəfindən dəsteklənirdi.

Rəhim müəllimin doktorluq işi Azərbaycanın dağlıq dəmyə şəraitində üzümçülüyün inkişafına həsr olunub. O doktorluq dissertasiyasını Moskvada, akademik Timiryazyev adına Kənd Təsərrüfatı Akademiyasında böyük uğurla müdafiə etdi. Onu da deməliyik ki, Rəhim müəllim bu sahədə respublikamızda ilk elmlər doktoru, professor idi. Bu gənə qədər de üzümçülük elminizin zirvəsini onun kimi fəth edən olmayıb.

Professor Rəhim Allahverdiyevin elmi yaradıcılığı Azərbaycan üzümçülüyünün inkişaf tarixində mühüm rola, xüsusi əhəmiyyətə malikdir. Bu ırs sürətli inkişafa, məhsul istehsalının artırılmasına getirib çıxaran böyük programların həyata keçirilməsinə müənbit şərait, zəmin yaradıb.

1958-1964-cü illərdə, respublikada üzümçülüyün inkişafı ilə bağlı üç dəfə partiya və hökumət qərarlarının verilməsinin əsasında Rəhim müəllimin elmi yaradıcılığı dayanırdı.

Sonralar, 1979-cu ildə ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü və səyleri nəticəsində Azərbaycanda üzümçülüyün inkişafı ilə bağlı Sovet hökumətinin mühüm qərarı verildi. 1982-ci ildə isə Azərbaycanda 2 milyon tona yaxın üzüm istehsal edildi. Bu faktun arxasında xalqın maddi rifah halının yaxşılaşdırılması ilə yanaşı respublikada üzümçülük mədəniyyəti və onun yüksək inkişafı da dururdu. O vaxtları üzümçülükdən gelən gəlir Azərbaycanın milli gəlirinin 48 faizini təşkil edirdi.

Professor Rehim Allahverdiyev bu nəticələri, bu inkişafı hələ çox-çox illər bundan qabaq proqnozlaşdırmışdı.

Çox təəssüf ki, öten əsrin seksəninci illərində gedən tarixi proseslər xalqımızın həyatında faciələrə səbəb oldu. Bu faciələrin səbəbkarları isə aqan - bekyanların, şahnazaryanların rəhbərlik etdiyi erməni mafiyası və onların diqtəsi ilə oturub-duran, əli xalqımızın qanına batmış Mixail Qorbaçov oldu. Onlar respublikamızda üzümçülüyün inkişafına mane olmaq, antialkoqolizm adı altında Qorbaçova Azərbaycanda inkişaf yoluна düşmüş üzümçülüyün məhviniə yönəlmış qərar verdirdi. Bu qərar birbaşa xalqımıza qarşı yönəlmış qəsd idi.

Əbədi-əzəli yurdlarımıza, torpaqlarımıza, yer adlarımıza, milli-mədəni sərvətlərimizə, incəsənətimizə, musiqimizə, xalçaçılıq nümunələrimizə qondarma adlar qoyub dünyaya özlərininki kimi təqdim edən ermənələr üzümçülüyümüzə də haram və murdar əllerini uzadıblar.

Uzun illər, əsrlər boyu xalqımızın yetişdirdiyi üzüm sortlarının adlarını dəyişdirərək ermənilər öz adlarına çıxaraq dünyaya erməni millətinin ərsəyə getirdiyini söyləyiblər. Məsələn, Azərbaycan türkünün əsrlər boyu yetişdirdiyi dədə-baba üzüm sortlarımız-

dan Haçabaşı-Ararati, Əsgəri-Nazeri, Mələyi-Areni, Herne-Qırna-Arevik, Quşüreyi-Axavnik, Xerçi-Boskehət, Misqalı-Msxali kimi adlandırmış, bu sortların erməni menşeli olduğunu sübuta yetirmək istəmişlər.

Menşəyi-kökü, esli-nəcabəti, torpağı olmayan bir millət həmişə digər xalqların vəridatına əl uzadır, neçə deyərlər, süfrəsinin artığını yeyib, cibinə girir. Ermənilərin iç üzüne yaxşı beled olan Rehim müəllim bele qənaətə hələ çoxdan gəlmışdı. Təbii ki, bele xeyanetə o dözə bilməzdi. O, həmkarlarını Cahangir Suleymanov, Aydın Əsədullayev kimi digər alımlarımızı öz etrafına toplayaraq Azərbaycan üzümçülüyü tarixində ilk dəfə olaraq «Azərbaycanın ampeloqrafiyası» adlı fundamental bir əsəri ortaya qoydu. Bu əsərdə Rehim müəllim 1947-ci ildə nəşr olunmuş «SSRİ-nin ampeloqrafiyası» əsərinə istinad edərək ermənilərin öz adalarına çıxıqları üzüm sortlarımızın hamisini Azərbaycan xalqına mənsub olmasını faktlarla sübuta yetirmişdir.

Rehim müəllim 1972-ci ildə «Azərbaycanın ampeloqrafiyası» əserini rus dilində çap etdirir. Beləliklə də haqqında bəhs edilən problemlə digər xalqları da məlumatlandırmaraq ermənilərin iç üzünü açmış olur.

Bununla yanaşı Rehim müəllim çoxdan bəri qəlbində dolandırıldığı bir ideyanı da qismən gerçekləşdirdi. O, 1973-1975-ci illərdə gənc mütəxəssislərin gücündən istifadə edərək respublikamızın rayonlarından, kəndlərindən yerli üzüm sortlarını axtarış tapılmasına, onlardan əkin materialı hazırlanmasına və Abşeronda, Mehdiabad üzümçülük sovxozunda xalqımıza məxsus 100-ə yaxın qədim yerli üzüm sortlarını toplayıb kolleksiya bağlı yaradılmasına nail oldu.

Rehim Allahverdiyev Azərbaycanda üzümçülüyün qədim tarixi, ənənələrə malik olmasını, xalqımızın bu sahədə apardığı seleksiya işlərini, üzümçülüyün ən gəlirli sahələrdən biri olmasını göstərməklə yanaşı, bu sahənin elmi bazasının zəifliyi, üzümçülük elminin inkişaf etdirilməsi üçün şəraitin lazımi səviyyədə olmaması barədə məruzələrində və çıxışlarında daim heyəcan təbili çalırdı.

Bu səbəbdən Abşeronda, Mehdiabad qəsəbəsində üzümçülük sovxozunda Elmi-Tədqiqat Üzümçülük İnstututunun yaradılması ilə bağlı təklifləri və çıxışları ilə respublika rəhbərliyinin diqqətini cəlb etməklə, bunun səmərəliliyini də real faktlarla sübuta yetirdi.

Onun bu arzusunu ulu öndərimiz Heydər Əliyev yerinə yetirdi. 1977-ci ildə Mehdiabad üzümçülük sovxozunda Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstututu yaradıldı.

Amma çox təəssüf ki, Rehim müəllim bu institutun açılışını görmədi. Ömür vəfa etmədi. O, 1975-ci ildə haqq dünyasına qovuşdu.

Rehim müəllim özündən sonra böyük bir xəzinə, elmi irs qoyub getdi. Bu irs Azərbaycanda üzümçülüyü yeni, daha böyük inkişaf mərhələlərinə çatdırmaq üçün ən qiyamətli mənbədir, xəzinədir. Əsrlər ötəcək, illər evəzlenəcək hər gelən nəsil bu xəzinəyə müraciət edəcək, öyrənəcək, bəhrələnəcək.

İndi respublikamızda üzümçülük yeni inkişaf mərhələsini yaşıyor. Yeni-yeni imkanlar açılır, daha münbət şərait, ürəkaçan mənzərə yaranır.

Deməli, unudulmaz alimin ideyaları, onun elmə getirdiyi müddəalar yenidən öz töhfələrini verəcək!

Rəhim Allahverdiyevin yolumu övladları, nəvəleri uğurla davam etdirirlər. Onun üç oğlunun üçü də elmlər doktoru, professordur. Rəhim müəllimin özü və oğlanlarının hər biri haqqında Azərbaycan Milli Ensiklopediyasında müfəssəl məlumatlar verilir. Suryay Allahverdiyev Türkiyənin Zonquldağ Dövlət Universitetində çalışmaqla, Moskva Vilayət Dövlət Universitetinin və Moskva Dövlət Humanitar Universitetinin professoru, Rusiya Tebiət Elmləri Akademiyasının müxbir üzvü, Rusyanın, Türkiyənin, Fransanın, Azərbaycanın elimi mərkəzlərinin elmi şuralarının, eləcə də həmin ölkələrdə çap edilən, bir sıra beynəlxalq elmi-jurnal və dərgilərin redaksiya heyətlərinin üzvüdür, çoxsaylı elmi əsərlərin müəllifidir.

İkinci oğlu Kərim Allahverdiyev fizika sahəsində böyük nailiyyətler qazanmış, Dövlət mükafatına layiq görülmüş, Avropa Elmlər Akademiyası və Rusiya Mühəndislik Akademiyasının həqiqi üzvü, Fizika sahəsində bir sıra dərgilərin redaksiya heyətlərinin üzvü, 290 çox elmi əsərin müəllifidir. Kərim müəllim 20 elmlər namizədlik, 3 doktorluq dissertasiyasına elmi rəhbərlik etmişdir.

Onların hər ikisi Türkiyədə elmi fəaliyyətlərini davam etdirən dünya şöhrətli alimlərdir.

Rəhim müəllimin kiçik oğlu Əli tibb elmləri doktoru, professor, Avstriya Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın Fiziologiya İnstitutunda kliniki neyrofiziologiya laboratoriyasının müdürüdür.

Nəvəlerinin biri Aysel xanım tibb elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüş gənc tədqiqatçı həkimdir. Leyla isə AMEA-nın İqtisadiyyat İnstitutunun doktorantıdır.

Arif Moskvada onkologiya sahəsində dünyada tanınmış mütexəssis akademik Davıdovun rəhbərliyi altında aspiranturada təhsil almış, apardığı maraqlı-elmi tədqiqatlarını uğurla müdafiə edərək tibb elmləri namizədi elmi dərəcesi almışdır. Hazırda akademik Davıdovun dəvəti ilə orada elmi fəaliyyətini davam etdirir. Rəhim isə Norveçin «Statoyb» Şirkətinin Rusiyada, Gəlincikdə yerləşən «Xəzər» Kompaniyasının maliyyə sahəsi üzrə baş direktorudur.

Haqq sözdü, deyirlər, alim elmi yaşıdır, elm də alimi. Bir alim kimi professor Rəhim Allahverdiyevin də amalı elmi yaşatmaq, qəlemini külüğə çevirib dərin qatları qazib yeni xəzinələr tapmaq, elmi zənginləşdirmək, bir vətəndaş kimi də bu elmin, xəzinənin nuru ilə xalqına xidmət etmək, onun yoluna işiq salmaq idi.

Bu amalla o elmdə bənzərsiz səhifələr açdı, yeni zirvelər fəth etdi. Əsrlər ötəcək Rəhim müəllimin elmi, əməlliçi canından da artıq sevdiyi, fədakarlıqla qulluğunda durduğu millətinin, xalqının qəlbində onun əziz xatirəsi, adı əbədi yaşayacaqdır.

Ruhun şad olsun Rəhim müəllim!

Baytarlıq

**QARAMALLARDA MADDƏLƏR
MÜBADİLƏSİNİN POZULMASI VƏ ONUN
QARŞISININ ALINMASI YOLLARI**

*Əşrəf Məmmədli,
Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun Ekologiya,
sanitariya və yoluxmayan xəstəliklər laboratoriyasının müdürü,
baytarlıq üzrə fəlsəfə doktoru*

*Ələvsət Xudiyev,
Həmin laboratoriyanın aparıcı elmi işçisi, baytarlıq üzrə fəlsəfə doktoru*

*Açar sözlər: maddələr mübadiləsi, orqanizmdə, xəstəlik zamanı, düzgün zoogigienik
saxlama şəraiti, simptomatik müalicə, balanslaşdırılmış yemləmə,
orqanizmin ümumi müqaviməti, raxit xəstəliyi*

Hazırda əhalinin heyvandarlıq məhsullarına artan tələbatını təmin etmək məqsədile heyvanların cins tərkibinin yaxşılaşdırılması çox böyük əhəmiyyət kəsb edir. Lakin bir sıra xəstəliklər nəticəsində heyvanların baş sayı azalır, məhsuldarlıq aşağı düşür, təsərrüfatlara ciddi ziyan dəyir.

Bunun səbəblərinrdən biri də kənd təsərrüfatı heyvanlarında maddələr mübadiləsinin pozulmasıdır. Bu qrup xəstəliklər bütün yoluxmayan xəstəliklərin 10%-dən çoxunu təşkil etməklə südçülükdə, kökəltmə təsərrüfatlarına çox böyük iqtisadi ziyan verir. Odur ki, kənd təsərrüfatı heyvanlarında maddələr mübadiləsinin pozğunluğu nəticəsində baş verən xəstəliklərin qarşısının vaxtında alınması vacib məsələdir. Maddələr mübadiləsi orqanizmdə vahid bir bioloji proses olsa da eksərən zülal, sulu karbon, lipid, mineral maddələr və vitaminlər mübadiləsinin pozulması formasında gedir. Nəticədə heyvanlarda bir sıra xəstəliklər baş verir. Bu qrup xəstəliklər içərisində heyvanların **ketozu** əsas yeri tutur. Xəstəlik ən çox məhsuldar ineklərdə və qoyunlarda baş verir. Xəstəlik yem payında


şəkərli maddələrin çatışmamazlığı və ya birtərəfli keyfiyyətsiz yemləndirmə nəticəsində üze çıxır. Eyni zamanda **ketoz** bir çox xroniki xəstəliklərin, zəhərlənmələrin, mədə önlüklerinin hipotoniyası, heyvanların pis şəraitdə saxlanmasından əmələ gəlir. Xəstəlik zamanı südün turşuluğu artır, şəkərin miqdarı isə azalmaqla süd aseton iyi verir və acı olur, qanda keton cisimlərinin miqdarı çoxalır. Belə ineklərdən zəif bala alınır, dərinin elastikliyi zəifləyir, selikli ağumsov-sarı rəng alır. Bu dövrədə heyvan yemi çox zəif qəbul edir, gövşəmə dayanır, işkənbənin hərəkəti aşağı düşür, qara ciyər böyüyür, ağrılı olur, arxa ətrafin iflici baş verir. Odur ki, belə halda heyvanlarda simptomatik müalicələr aparmaqla, tam keyfiyyətli yemləndirmə və düzgün zoogigiyenik saxlama şəraiti yaradılmalıdır. Məlqarada ildə iki dəfə dispanser müayinəsi aparılmalıdır. Eyni zamanda məhsuldarlığa görə heyvanın şəkər-protein nisbəti 1:1 olmaqla bir yem vahidinə 100-110 qram həzmə gedən protein verilməlidir.

Digər xəstəliklərdən biri də **osteodistrofiyadır**. Bu xəstəlik zamanı orqanizmdə fosfor, kalsium mübadiləsi pozulur. Belə ki, xəstəlik kalsium və fosforun orqanizmə daxil olan miqdarı ilə xaric olan miqdarı arasındaki uyğunsuzluqdan və onların yemdəki qeyri-düzgün nisbetindən baş verir.

Orqanizmdə kalsiumun fosfora nisbəti 1,5-2:1-ə olmalıdır. Mübadilənin pozulması bir tərəfli yemləndirmədən, D-vitamininin çatışmamasından boğazlığın son dövründə, laktasiyanın yüksək səviyyəsində müşahidə olunur. Südçülük təsərrüfatlarında osteodistrofiya kütləvi olaraq qış saxlama dövrünün sonunda və yay otlaq dövrünün birinci yarısında baş verir. Südçülük təsərrüfatlarında yem payı kalsium, fosforun optimal miqdarı nəzərə alınmaqla tətbiq edilməlidir. Nəzərə almaq lazımdır ki, yonca, xaşa, çölnoxudu kalsiumla, bugda, kəpək, jmix fosforla daha zəngindir.

Təsərrüfatda alimentar distrofiya əlamətləri baş verdikdə, yemin enerji normasını 1-2 yem vahidi artırmaqla, hər yem vahidinə 100 qram həzmə gedən protein, 7-8 qram kalsium, 5 qram fosfor, 40 milliqram karotin əlavə olunmalıdır. Yem payından keyfiyyətsiz, turş yemlər çıxarılmalı, əvezinə zülalla, mineral maddələrlə, vitamin və sulu karbonlarla zəngin yemlər əlavə edilməlidir.

İnek və dityelərə gündən ən azı 2-4 saat gəzinti verilməlidir. Ana heyvanların və körpələrin yemində karotinin miqdarı çatışmadıqda, yem payında yaşıł otun olmamasından "A"-hipovitaminoz əmələ gelir ki, nəticədə bütün heyvanlar, xüsusən körpə və cavanlar xəstələnir. Odur ki, mədə-bağırsaqlarda iltihablaşma, xronik infeksiyalar, invaziyalar və s. üçün şərait yaranır. Belə halda heyvanlar boy inkişafından qalır, konyuktivə və keratitə tutulur, görmə zəifləyir, ekzema, dermatit başlayır. Ona görə də cavanlarda kütləvi halda mədə-bağırsaq, ağ ciyər xəstəlikləri baş verir. Odur ki, bütün tədbirlər ana və balaların orqanizminin karotinlə təmin olunmasına yönəlməlidir. Müalicə məqsədilə A-vitaminlı preparatlardan istifadə etməklə, yem payında olan yemlərin tərkibi nəzərdə saxlanılmalıdır. Bu xəstəliyə ən çox qış və yay dövründə təsadüf olunur.



Cavan heyvanlarda kalsium-fosfor mübadiləsinin pozulması boy inkişafının lengiməsinə, sümük toxumasının düzgün assimulyasiya etmək xassəsinin itirilməsinə səbəb olur.

Neticədə raxit baş verir.

Raxit cavanlarda qaranlıq, təbii işığın az olduğu binalarda, onlara gəzinti verilmədikdə, D-vitamininin yem payında çatışmamasından əmələ gelir.

Odur ki, raxite qarşı mübarizə boğaz, süd verən inəklərdə kalsium, fosfora görə tam keyfiyyətli yem payı verilməsindən başlanmalıdır.

Raxit əsasən ilin qış aylarında və yazın əvvəllərində müşahidə olunur. Yaz fəslində günəş şüalarının təsiri altında yaşıl yem bitkiləri D-vitamini ilə zənginlaşır, orqanizmdə kalsium və fosfor mübadiləsi nizama salınır və doğulmuş körpələr daha tez böyüyüb inkişaf edir. Xəstəlik əsasən maddələr mübadiləsinə təsir göstərir, yəni zülal, yağlar və karbohidratlar arasında olan nisbet pozulur.

Raxit xəstəliyi südəmər körpələrin analarına verilən yemlərin tərkibində mineral maddələrin və vitaminların çatışmaması, onların təmiz və günəşli havada gəzdirilməməsi, aşağı keyfiyyətli qaba, çətin həzm olunan yemlərin çox verilməsi nəticəsində əmələ gelir. Xəstəlik xroniki formada getdiyi üçün orqanizmin ümumi müqaviməti azalır və heyvan getdikcə arıqlayır. Xəstəliyin gedişi heyvanın saxlanmasıdan, ona edilən qulluqdan və müalicə tədbirlərinin səmərəli aparılmasından asılıdır. Raxit xəstəliyi südəmər körpələrin analarına verilən yemlərin tərkibində mineral maddələrin və vitaminların çatışmaması, onların təmiz və günəşli havada gəzdirilməməsi, aşağı keyfiyyətli qaba, çətin həzm olunan yemlərin çox verilməsi nəticəsində əmələ gelir. Xəstəlik xroniki formada getdiyi üçün orqanizmin ümumi müqaviməti azalır və heyvan getdikcə arıqlayır.

Xəstəliyin gedişi heyvanın saxlanmasıdan, ona edilən qulluqdan və müalicə tədbirlərinin səmərəli aparılmasından asılıdır. Raxit zamanı orqanizmdə kalsium və fosfor ehtiyatını artırmaqdən ötrü körpə heyvanların yaşı, diri çekisi nəzərə alınmaqla norma əsasında onlara daxilə təbaşir və ya sümük unu, yumurta qabığı, 10%-li kalsium-xlorid məhlulundan 20-30 ml verilməsi məsləhət görülür. Bundan əlavə kalium-bromidle natrium bromidin bərabər qarışığından 2-4 qram, 100-200 ml suda həll edib daxilə vermək olar.

Yuxarıdakları nəzərə alaraq, körpə heyvanların mineral maddələrə olan ehtiyacını südəmər dövründə ödəmək məqsədilə, onlara mənimşənilməsi asan olan mineral maddələr verilməlidir. Bu məqsədlə sümük unu, ət-sümük unu, balıq unu verilməsi daha faydalıdır.

Ümumiyyətlə, balanslaşdırılmış yemləmə, təmiz və gütənəşli hava körpə heyvanlarının orqanizminin möhkəmləndirir, diri çekini artırır, onların xəstəliklərə qarşı dözümlülüğünü yüksəldir. Xüsusən boğaz inəklərin yemləndirilməsinə və saxlanma şəraitinə ciddi fikir verilməlidir. Ona görə də heyvandarlıqla məşgul olan fermər təsərrüfatları başçılarının sağlam mal-qara yetişdirmək üçün göstərilən məsələlərə daha çox diqqət yetirməlidirlər.



Çünki, bu qeyd etdiyimiz məsələ onların təsərrüfatlarının səmərəli fəaliyyətinə köməklik göstərən ən başlıca amillərdəndir.

Məlum olduğu kimi yoluxmayan xəstəliklərin körpə heyvanlar arasında müəyyən qədər yayılmasını, heyvandarlığa vurduğu zərəri nəzərə alaraq, ekologiya, sanitariya və yoluxmayan xəstəliklər laboratoriyası bu vacib məsələyə dair elmi tədqiqatların aparılmasını planlaşdırılmışdır.

Bizim müşahidələrimizə baytarlıq elmi və ədəbiyyatının məlumatlarına görə cavan heyvanlar arasında yuxarıda göstərilən maddələr mübadiləsinin pozulma xəstəlikləri və eləcə də tənəffüs və mədə-bağırsaq üzvləri sisteminin yoluxmayan xəstəlikləri heyvanlarda çox tez-tez müşahidə edilir. Odur ki, biz öz tədqiqatımıza bu xəstəliklər içərisində ən çox yayılan və iqtisadi ziyan verən dominant xəstəlikləri müəyyən edib və onlara qarşı elmi əsaslarla söykənen və qabaqcıl təcrübələrə əsaslanan müalicə-profilaktika tədbirləri işləyib hazırlayacaqıq.

Beləliklə, gələcəkdə qeyd olunan xəstəliklərin bütün xüsusiyyətləri ayrı-ayrılıqda öyrənilmək, onlara qarşı mübarizə tədbirləri hazırlanacaqdır.

İstifadə olunan ədəbiyyat:

1. Dilbazi H.G.- "Körpə kənd təsərrüfatı heyvanlarının yoluxmayan xəstəlikləri", Bakı, 1975.
2. Rzaquliyev H.C. – "Buzovların yoluxmayan daxili xəstəlikləri", Bakı, 1983.
3. Xaydrix X.D., Qruner İ. – "İri buynuzlu heyvanların xəstəlikləri", Moskva, 1985.
4. Hacıyev H.M. – "Kənd təsərrüfatı heyvanlarının yoluxmayan xəstəlikləri", Bakı, 1992.
5. Eyubov İ.Z., Hacıyev Y.H., Şirinov F.B., Əhmədov Ç.Ə., Məmmədli Ə.T. – "Baytarlıq təbabəti", Bakı, 2005.
6. Bəşirov E.B. – "Azərbaycanda heyvandarlığın inkişafının elmi əsasları", Bakı, 2011.

Из методов создания и развития племенного скотоводства в Азербайджане с применением определенных генетических методов технологии искусственного осеменения животных

ГЕНЕТИЧЕСКИЕ ПАРАМЕТРЫ СЕЛЕКЦИИ АЗЕРБАЙДЖАНСКОГО БУЙВОЛА

Агахан Агабейли

членкор. ВАСХНИЛ Институт генетики и селекции АН АзССР.

Эйюб Баширов

Президент Ассоциации Животноводов Азербайджана, действительный член Международной Академии проблем качества Российской Федерации, доктор биологических наук, академик

На местной популяции буйволов, разводимых в Азербайджане мы с коллективом ученых и специалистов буйволоводов Азербайджана, под руководством пионера и корифея буйволоводческих наук Агахана Алескер оглу Агабейли проводили работу по совершенствованию и созданию обильно и жирномолочной породы, отвечающей современным требованиям. Буйволы местной популяции выгодно отличаются крепкой конституцией, жизненностью, устойчивостью и резистентностью к кровопаразитарным болезням, сибирской язве и гельминтозам, являющейся бичом для завезенного крупного рогатого скота культурных пород. До организации племенной работы живая масса буйволов была невысокой 380-410 кг., не удовлетворял и удой, не превышающий 600-800 кг молока с содержанием жира в 7-8%. Однако в популяции буйволов встречались отдельные животные с продуктивностью 1800-2000 кг молока с жирностью 8-10%.

Совершенствование и создание обильно-жирномолочной породы буйволов предшествовали обширные исследования и работы по правильному воспитанию молодняка: кормлению лактирующих буйволов из раздою, оценке по продуктивности в области конституциональных особенностей, интерьера в связи с уровнем молочности: жирномолочности животных. Проводилась плановая работа по отбору и племенному подбору ценных животных и созданию государственных и

коллективных специализированных хозяйств по разведению высокопродуктивных буйволов. Параллельно с исследованиями результаты полученных данных внедрялись в производство и служили основой селекции буйволов. В результате углубленной селекционно-племенной работы, с широким применением искусственного осеменения буйволиц глубоко замороженной спермой, (Дашкозский племенной буйволоводческий совхоз, где нами было создано ядро этой новой породы буйвола) под руководством профессора А.А.Агабейли, коллег ученых и специалистов: Шамиля Расизаде, Эйюба Баширова, Ингилаба Гусейнова, Микаила Отарова, Владимира Сердюка и др., была создана обильно и жирномолочная порода, которую Министерство сельского хозяйства СССР утвердила в 1970 г. под названием - Кавказская.

Средняя молочность породы Кавказ составляет 1500-1600 кг. максимально 3500-4000 кг. с жирностью 8,2% при максимуме 10-12% и белковости молока 4,5-4,7% и больше. Живая масса буйволиц 450-600 кг. Животные отличаются массивностью, объёмистой грудной клеткой, хорошим развитием задней части туловища, чашеобразной формой вымени, железистая ткань которой составляет 70-80%, реберный угол превышает 132°, что характерно для скота молочного типа конституции. Раздойные группы буйволиц на сочном типе кормления дают высокую продукцию - первотелки 1700, второтелки - 1900 и полновозрастные 2100 кг. молока жирностью 8,28-8,4% и молочным жиром 140-150 кг. и больше. Буйволицы новой породы легко поддаются машинному доению и отличаются регулярностью отёла. На каждые 100 голов буйволиц приходится 85-98 буйвят, а при искусственном осеменении 98-102.

В селекционной работе особое внимание уделяются важным генетическим параметрам показателей животных - изменчивости, наследуемости, повторяемости признаков.

Как показывают исследования (по А.А.Агабейли) коэффициент наследуемости молочности (h^2) буйволиц меняются в зависимости от способов вычисления h^{21} ; h^{22} h^{23} по удою за лактацию, соответственно составляет 0,266-0,213 и 0,19; по содержанию жира в % 0,542-0,32 ($P=0,992-0,95$), а по продукции молочного жира 0,317-0,255 и 0,21 ($P=0,99$). По всем показателям h^{24} и h^{25} не превышает 0,09 (0,05-0,09).

Для промеров тела коэффициента наследуемости h^{21} ; h^{22} и h^{23} особенно высокие для косой длины туловища 0,77; 0,81 и 0,34, глубины груди 0,73; 0,98 и 0,40 (при $P=0,999$ и 0,99), тоже для ширины в маклаках и седалищных буграх.

Коэффициент наследуемости (h^2) для общего белка сыворотки крови 0,25, содержания в ней альбумина 0,21, альфа глобулина 0,36, бета-глобулина 0,608 и гамма-глобулина 0,42. Для белковых фракций молока, казеина примерно такие же показатели наследуемости ($P=0,95$).

Из всех белков сыворотки крови только альфа-глобулин положительно и достоверно коррелирует с уровнем молочности ($r=0,32$).

Генетическая и фенотипическая корреляция между удоем и содержанием жира и белка в молоке отрицательная, а между содержанием жира и белка в молоке положительная и высокая ($\gamma=0,57$ и $0,59$).

Таким образом, можно прийти к выводу, что односторонний отбор на повышение удоя может способствовать в некоторой степени снижению содержания жира и белка в молоке буйволов, то это может повлечь за собою и повышение белка в нем.

У высокопродуктивных типов буйволов с удоем в среднем 1947 кг. при жирности молока 8,48 и белковости 5,14%, содержание альбумина достигает 3,01% и глобулина в сыворотке крови 5,13%, т.е. больше, чем у низкомолочных буйволов с удоем в среднем 996 кг., жирностью 7,98% и белковостью 4,69% у которых они составляют соответственно 2,98 и 4,69%. То же следует сказать и в отношении фракции глобулина а, б и г. Сравнительно большое содержание гамма-глобулина в сыворотке крови высокомолочных буйволов свидетельствует и об их высокой устойчивости к неблагоприятным условиям среды.

Генетическая обусловленность этих показателей и их связь с уровнем продуктивности очень важна для селекционной работы с буйволами.

Коэффициент повторяемости (γ) по удою буйволов в течение трех лактаций (при $n=279-231$) составляет 0,595, по содержанию жира в % 0,619, а по молочному жиру 0,567 и 0,543 ($P=0,999$). Это ясно говорит о возможности судить и прогнозировать молочность и выход молочного жира в ожидаемых старших возрастах по показателям первотелок.

Нами установлена большая взаимосвязь между удоем отдельных месяцев лактации и годовым удоем; между удоем крупных отрезков лактационного периода и годовым удоем ($\gamma=0,60-0,90$); между содержанием жира в молоке отдельных месяцев лактации и в молоке за лактацию ($\gamma=0,50-0,70$), а также между содержанием белка в молоке отдельных месяцев лактации и за лактацию ($\gamma=0,57-0,86$). Указанные связи позволяют установить поправочные коэффициенты для прогнозирования молочности, жирности и белковости молока буйволов, т.е. оценить индивидуально каждого животного в сравнительно раннем возрасте, в раннем периоде лактации и научно-обоснованно осуществить выбраковку животных с низкими показателями.

Гистологическая структура кожи позволяет отнести буйлов к животным молочного типа. Высокомолочные буйволицы по сравнению с низкомолочными отличаются сравнительно тонкой кожей (на 9,64%), но толстым слоем эпидермиса (на 9,03%), сосочковым и сетчатым слоями (на 29,5%), сильно развитыми потовыми и сальными железами (238,6%). Указанные показатели также могут служить ориентиром для суждения и прогнозирования продуктивных типологических особенностей буйлов в раннем возрасте.

У высокомолочных буйволов форма вымени в основном чашеобразная и округлая с большим количеством деятельной ткани, а у буйволов низкомолочных преобладает козья форма вымени с меньшим количеством деятельной ткани.

Результаты изучения содержания нуклеиновых кислот в вымени, печени,

селезенке, белом и сером веществе мозга и в крови разновозрастных, сухосточных и дойных буйволов показывают, что между содержанием РНК в некоторых из этих органов существует определенная положительная связь. То же следует сказать и в отношении ДНК, их общего содержания, а также отношения РНК/ДНК. У высокомолочных буйволов с удоем в 1600 кг. и выше с жирностью 8,23% содержание РНК в крови больше, чем у низкодойных с удоем в среднем 800 кг. и жирностью 7,9%, а именно составляет 3,54 мг/% против 2,95 мг/% у последних. Наоборот содержание ДНК меньше (0,55 мг/% против 0,85 кг/% у низкоудойных). Наоборот содержание ДНК меньше (0,55 мг/% против 0,85 кг/% у низкоудойных). Коэффициент корреляции между удоем и содержанием в крови РНК $0,505 \pm 0,124$ ($P=0,999$), индекс РНК/ДНК у высокодойных буйволов $6,44 \pm 0,02$, а у низкодойных $3,47 \pm 0,25$ ($P=0,999$).

Указанные генетические параметры на молекулярной основе могут иметь определенное значение в селекционной работе с буйволами.

А селекционной работе с буйволами определенную роль могут играть и гематологические показатели.

Предложенные приемы генетической оценки буйволов в продуктивном отношении в комплексе могут служить основой их племенного совершенствования в обильно-жирномолочном направлении.

Нами под нашим руководством коллективом АзНИИЖиАзерплемобъединением, начиная с 1957 года по 1987 год была проведена огромная, по масштабу и глубине научно-исследовательская и организационно-производственная работа по созданию и утверждению в различных районах Азербайджана 46 племенных хозяйств, в том числе, единственный в СССР племенной завод "Дашюз" Шекинского района по разведению азербайджанского буйвола. Молочная продуктивность которых колебалась в различных хозяйствах от 1800 до 2300 кг молока, с жирностью 8-10%. Где, в основном, применялось первое в мире искусственное осеменение глубоко замороженной спермой рекордных племенных буйволов (1951-1967 гг.) и в результате чего было получено ежегодно по 100-102 буйволенка, высокожизненных, высокопродуктивных с 100%-ной сохранностью до годовалого возраста.

Azərbaycan damazlıq heyvandarlığı tarixindən

XX ƏSRDƏ AZƏRBAYCANDA QURULMUŞ DAMAZLIQ CAMİSLIQ SİSTEMİ VƏ ONUN MÜASİR TƏLƏBLƏRƏ UYĞUN BƏRPASI, YAXUD HƏMİN BAZA ƏSASINDA YENİSİNİN YARADILMASI MƏSƏLƏLƏRİ HAQQINDA

Eyyub Bəşirov,

*Azərbaycan Heyvandarlar Assosiyasiyasının prezidenti, Rusiya Federasiyası
Beynəlxalq Keyfiyyət Problemləri Akademiyasının həqiqi üzvü, akademik*

Azərbaycan camışlıq elminin və təcrübəsinin qədim inkişaf tarixi, dərin kökləri, qaynaqları var. Xalqımız heyvandarlığın əsas istiqamətlərindən biri kimi bütün dövrlərdə camışlıqla xüsusi diqqət yetirmiş, qayğı göstərmişdir. Hər dövrə uyğun da cəlbedici elmi və təcrübəvi nticələr qazanmışdır.

Bunun da başlıca səbəbi camışın, camışlığın yüksək iqtisadi səmərəliliyi, əhalinin camışa böyük məhəbbəti, ona ailənin, evin dolanışq menbəyi kimi baxması, hem də əl-verişli yerli iqlim şəraiti, bol yeni bazası, bol su hövzəlerinin, su mənbələrinin mövcudluğudur.

Bele münbit şəraitdə elə dövrlər olub ki, Azərbaycanda ümumi naxırın 50-60 %-ni camış təşkil edib. Hətta SSRİ dövründə İttifaq üzrə saxlanılan camışın 85 %-i Azərbaycanda idi. Qalan 15 % isə qonşu respublikalarda yaşayan yerli azərbaycanlılar tərəfindən bəslənilirdi. Yəni camış həmin respublikalara Azərbaycandan keçib, azərbaycanlılar aparıb.

Azərbaycan camışın əhilleşdirildiyi ilk ölkələrdən biridir. Bunun da tarixi eramızdan 4-5 min il əvvələ təsadüf edir.

Özünəməxsus heyvandarlıq mədəniyyətinə malik xalqımız camışlıqla da zəngin yemləmə-bəsləmə, yetişdirmə, damazlıq-seleksiya, cins yaratma ənənələri yaradıb.

Azərbaycan camışının yüksək keyfiyyət göstəriciləri onu həmişə fərqləndirib. Bu da bütün dünyada ona göstərilən marağın artmasına səbəb olub.

XX əsr bir dövr kimi Azərbaycanda heyvandarlıq, o cümlədən də camışlıq elminin və təcrübəsinin yüksək inkişafi ilə xarakterizə olunur.

Bu mövzu çox genişdir, haqqında saatlarla, günlərə dəməşməq olar. Ancaq istərdim, qısa da olsa, bəzi məqamlar, faktlar üzərində dayanım.

Önce onu qeyd edim ki, öten əsrin birinci yarısının ortalarından Azərbaycanda çox güclü camışlıq elmi məktəbi yaradıldı. Bu məktəbin de başında Azərbaycan camışlıq elminin korifeyi professor Ağaxan Ağabəyli dururdu.

Camışlıq bir elm sahəsi kimi, 60-ci illərin ortalarından bütün aspektlərdən araşdırıldı, tədqiq edildi, öyrənildi. Təkçə Azərbaycan elminə deyil, bütövlükdə dünya elminə çox deyərli ideyalar, müddəalar getirildi, nəticələr eldə edildi. Bunlar da camışlıq təcrübəsində uğurla öz təsdiqini tapdı.

Camışlıq elminin və təcrübəsinin inkişafına hədsiz uğur getiren süni mayalanmanın tətbiqi dünyada ilk dəfə Azərbaycanda gerçekleşdi. Bu iş 1935-1938-ci illərdə professor Ağaxan Ağabəyli və professor Müseyib Mədətov tərəfindən aparıldı.

Lakin 1951-1954-cü illərdə bizim tərifimizdən dünyada ilk dəfə olaraq camışda süni mayalanmanın orijinal, progressiv metod və texnologiyaları işlənib hazırlanıb və dünya heyvandarlıq təcrübəsində bu gün də uğurla tətbiq edilməkdədir.

Bundan əlavə 1955-1963-cü illərdə kəl toxumunun - 78%-də (quru buzda) - 196⁰ -də (maye azotda) dondurub uzun müddət saxlanılmasının metod və texnologiyalarını, 1954-1958-ci illərdə isə ən orijinal metod, (Bu metoda elmdə Bəşirov metodu deyilir - red.) kəlin çıxalma üzvünün cərrahi yolla 30-45⁰ kəsilib yana çıxarılması metodu, 1954-1956-ci illərdə camışların yay-düşərgə şəraitində yemləndirilib saxlanması, bəslenilmesi metodun tərifimizdən işlənib hazırlanması camışlıq elminə getirilmiş yeniliklərdir ki, bunlar da camışlıq təcrübəsinin möhkəm elmi bazasının, elmi əsasının dayaqları, sütunlarıdır.

Yeri gəlmışkon, qeyd edək ki, bu metodlar indi də qabaqcıl camışlıq ölkələrindən - Hindistan, Pakistan, Misir, Bolqarıstan, İtaliya və s. ölkələrdə geniş tətbiq edilir.

Adı çəkilən metodların işlənib hazırlanması ölkəmizdə güclü damazlıq sisteminin qurulmasına müsbət şərait, geniş imkanlar yaratdı. Bununla bağlı aparılan işlərin nəticəsi kimi təkçə bir faktı getirmək yerinə düşer.

Belə ki, 1954-1987-ci illər arasında Azərbaycanda 1 respublika, 2 vilayət, 56 rayon dövlət döllük-damazlıq stansiyaları, müxtəlif təsərrüfatlarda 1500-ə qədər, süni mayalanma məntəqələri, həmçinin 1951-ci ildə Neftçala rayonunun Xolqarabucaq kəndində, 1954-cü ildə Sabirabad rayonunun Sarıcalar kəndində Kür-Araz, Təcrübe Stansiyasında, 1956-ci ildə Az ETHİ-da, 1972-1976-ci illərdə Nefçala rayonunun M.B.Qasımov adına sovxozunda yaradılmış elmi-tədqiqat süni mayalanma laboratoriyaları fəaliyyət göstərirdi.

1950-1987-ci illər arasında Azərbaycanda mövcud olmuş 294-damazlıq heyvandarlıq təsərrüfatından 46-sı Azərbaycan camışı üzrə idi. Şəkidəki Daşüz camışlıq təsərrüfatı isə keçmiş SSRİ-də yeganə damazlıq zavodu idi. Professor Ağaxan Ağabəylinin rəhbərliyi və bizim iştirakımızla yaradılmış «Azərbaycan» camış cinsinin nüvəsi də məhz bu təssərufda qoyuldu.

Azərbaycanda qurulmuş, oturuşmuş damazlıq sisteminin nailiyyətləri, süni mayalanmanın metod və texnologiyalarının təcrübədə tətbiqi dünyada ölkələrində geniş istifadə olundu. Fransa kimi böyük bir ölkə bizim tövsiyələrimiz, təcrübələrimiz əsasında öz texnologiyalarını, fransız texnologiyasını yaratdı. Çili, Hindistan, Əlcəzair, Bolqarıstan,

İtaliya, Əfqanistan öz damazlıq heyvandarlıq sistemlərini bizim, Azərbaycanın, təcrübələrimiz əsasında qurdular.

Məsələn, 1964-1966-cı və 1968-1970-ci illərdə bizim Əlcəzairdə apardığımız elmi tədqiqatları, araşdırmalarının əsasında ölkədə damazlıq, heyvandarlıq sistemi yaradıldı. Süni mayalanma stansiyaları təşkil edildi. Müasir texnoogiyalardan istifadə olunması, süni mayalanmanın geniş tətbiqi qısılığı aradan qaldırıldı.

Her 100 ana inekdən 100-102 buzov, her 100 ana qoyundan 111 bala alındı. Həlbuki, Əlcəzairdə ötən əsrin 60-ci illərinin ortalarına qədər 100 ana inekdən 58 baladan yuxarı göstərici olmamışdı.

Bizim təcrübələrimiz əsasında o dövrde əldə edilmiş həmin nəticələr, rəqəmlər Şimali Afrika Respublikalarında görünməmiş rekord göstərici idi. İnekdən alınan balaların sayı isə dünya rekordu idi.

O, illərdə həmin bölgədə, həmin ölkələr arasında ilk dəfə olaraq Əlcəzairdə damazlıq-seləksiya, döllük-damazlıq, süni mayalanma stansiyalarında, məntəqələrində çalışacaq mütəxəssisler korpusu da yaradıldı.

1961-ci ildə bizim Hindistandan seçib göndərdiyimiz rekord camış genefondu («Mürəbbə» cinsi camış və kəllərin) və Azərbaycan damazlıq təcrübəsinin əsasında Bolqarıstanda professor Aleko Aliksiyev və bu setirlerin müəllifi ilə birlikdə «Bolqar mürrehi» cinsi yaratdılar. Bu cins inidinin özündə də dünyada ən məhsuldar cins hesab edilir.

1964-cü ildə, sentyabrın 6-dan 14-ə kimi, İtaliyanın Trento şəhərində keçirilen V Beynəlxalq Konfransda dəvət olunmadım, bu mötəber elmi məclisində «Camışların törəyib çoxalmasının biologiyası və süni mayalandırılması» mövzusundakı məruzəsinin qızıl medala layiq görülməsi tekçə bir alımın uğuru deyildi. Bu Azərbaycan camışçılıq elmi məktəbinin beynəlxalq elmi ictimaiyyət tərəfindən tanınması, təqdir edilməsi, böyük nüfuzunun təzahürü idi.

Bütün bunlardan söhbət açmaqdə məqsəd oxucularda Azərbaycan camışçılıq elmi və təcrübəsi, çətin zəhmətlər, gərgin elmi axtarışlar, tədqiqatlar, böyük təşkilatçılıq işləri hesabına yaradılmış damazlıq sistemi haqqında müəyyən təsəvvür yaratmaq, onlara bilgi vermək idi.

Bu baxımdan oxuculara təqdim etdiyimiz aşağıdakı yazılar olduqca maraqlıdır. Dogrudur, həmin yazıların bəziləri yazılılığı dövrün tələblərinə, şəraitinə uyğun yazılib. Bu səbəbdən, ilk baxışdan köhnə, deyilmiş söz kimi görünə bilər. Məsələn: «Gənc sağıcının nailiyyətləri» adlı yazı 1967-ci ildə yazılib. Amma, dərinə getdikcə, camışçılığa münasibəti, camışçılıq elmi fikrinin, camışçılıq təcrübəsinin uğurlarını, alınan nəticəleri, faktları, rəqəmləri gördükdə ilkən təessüratın yalnız olduğu aydınlaşır. Çünkü həmin yanaşma, həmin rəqəmlər bu gün də aktualdır, eley sabah da aktual olacaq. Belə, elmdə də, elmi təcrübədə də, o cümlədən, camışçılıq təcrübəsində də öz aktuallığını itirməyən, dəyişməz ideyalar, fikirlər, elmi qənaətlər var ki, bunların da son ucu yüksək məhsuldarlıq, bolluq, firavanlıqdır.

GƏNC SAĞICININ MÜVƏFFƏQİYYƏTİ

*Eyyub BƏŞİROV,
biologiya elmləri namizədi.*

Salyan rayonunun M.B.Qasimov adına camışçılıq sovxozu respublikada ix-tisaslaşdırılmış ən iri camışçılıq təsərrüfatıdır. Sovxozun iqtisadiyyatında camışçılıq başlıca mühüm yer tutur. Sovxozda hazırda 2922 baş camış vardır ki, onlardan da 1045 başı ana camışdır. Sovxozda süd-əmtəə camışçılıq ferması məhsuldarlığına və gelirinə görə xüsusi ilə fərqlənir.

Sovxozun mütəxəssis və mexanizator kadrlarla möhkəmlənməsi, qabaqcıl təcrübənin və elmin nailiyyətlərinin təsərrüfatda tətbiq edilməsi məhsuldarlığın artırılmasına və məhsulun maya dəyərinin aşağı düşməsinə səbəb olmuşdur.

Son beş ildə süd istehsalı xeyli artmışdır. Belə ki, 1964-cü ildə 959 ton 392 kilogram, 1965-ci ildə 1169 ton 986 kilogram, 1966-ci ildə 1585 ton 849 kilogram və 1967-ci ilin 8 ayı ərzində 900 ton 894 kilogram süd istehsal olmuşdur. Hər camışdan süd sağımı 1398 kilogramdan 1522 kilograma qalxmışdır. Sağlam südün yağlılığı 9-10% olmuşdur. Sovxozda camışların damazlıq keyfiyyətinin yaxşılaşdırılmasına xüsusi fikir verilir. Mal-qaranın saxlanması bacarıqlı əllərə tapşırılmışdır.

Biz indi M.B.Qasimov adına camışçılıq sovxozenin adlı-sanhı gənc sağıcısı Rəhile Xıdır qızının iş təcrübəsindən və əldə etdiyi nailiyyətlərdən danışacaqıq.

Rəhile Xıdır qızı natamam orta məktəbi bitirdikdən sonra 1957-ci ildə komsomol putyovkası ilə fermaya sağicılığa galmışdır. O, ilk dəfə sovxozun qabaqcıl sağıcısı Nağıyeva Nazzanımdan camış sağılığı, ona qulluq etməyi öyrənmişdir. Rəhile Əsədova respublikamızın qabaqcıl təsərrüfatlarında olmuş, qabaqcıl sağıcıların iş təcrübəsindən öyrənmiş, Sosialist Əməyi Qəhrəmanı Bəsti Fətullayeva və Safurə Abdullayeva ilə görüşmüş və onların iş təcrübəsini öyrənmişdir. Rəhile Əsədova qabaqcıl sağıcıların iş təcrübəsini qəzet və jurnallarda oxumuş və cəsarətə təsərrüfata tətbiq etmişdir. Rəhile belə qərara gelmişdir ki, çox və yüksək məhsul götürmək ancaq sağıcının özündən asılı olan işdir. Süd sağımını artırın əsas şərtlərdən biri mal-qaranın cinsini yaxşılaşdırması, sünə mayalanmanın tətbiqi və heyvanlara bioloji qiymətli bol yem vermək və bacarıqlı, sağlam tətbiq etməklə əldə etmək mümkündür. Rəhile öz sələflərinin iş təcrübəsini cəsarətə tətbiq

etməklə süd sağımını ilbəil artırmışdır. O, qulluq etdiyi 21 camışın hər birindən orta hesabla 1963-cü ildə 1800 kilogram plana qarşı 2108 kilogram, 1966-ci ildə 21 baş camışdan cəmi 64 ton 424 kilogram, yaxud hər camışdan 3058 kilogram süd sağımışdır.

Rəhile Əsədova öz iş metodunu daim təkmilləşdirmiş, camışların fərdi təbiətilə daha yaxından tanış olmuş və hər camışın süd vermə imkanlarını müəyyən etmişdir. Buna görə keçən il xidmət etdiyi 21 baş camışın hər birindən 1700 kilogram plana qarşı öz öhdəciliyini 3058 kilogram süd sağınaqla yerinə yetirmişdir.

Rəhile Əsədova xidmət etdiyi camışların yemlənməsinə, sağılmasına və gündəlik iş qaydasına xüsusi fikir verir. O, təcrübəsində müəyyən etmişdir ki, rejimin pozulması camışların südünün azalmasının əsas səbəblərindən biridir. Camışların yemlənməsində, sağılmasında növbə ardıcılığının pozulması da süd məhsuldarlığını azaldır. Ona görə Rəhile camışların sağılması və yemlənməsindəki, sira ilə olan ardıcılığı gözləyir. Camışlarda sağının ardıcılıqla sağılmasının pozulması, yaxud heyvanları başqa sağıcı sağdıqda südünü nəin ki, azaldır, hətta onu sağmağa qoymur. Rəhile süd məhsulunu artırın yemlərdən, yaşılı və şirəli yemlərin, xüsusən qarğıdalı və arpa senajı, silosu qarğıdalı silosunun, çuğundurun bununla yanaşı qüvvəli yemlərin əhəmiyyətini qeyd edir.

Rəhilənin rekord camışları Almas-1650 nömrəli, Sülh-104 nömrəli, Vartاشen-52 nömrəli, Budaq-3000 nömrəli camışları sutkada 33 litr süd verir (9,2% yağlılıq).

Rəhile Əsədova qış dövründə camışları yemləyəndə çalışır ki, yem payında arpa, qarğıdalı silosu və senajı, çuğundur, yüksək keyfiyyətli quru yonca otu və qüvvəli yemlər olsun. Yemlərin çeşidi nə qədər çox olduqda camışlar həm iştahla yemi yeyir, həm də çox süd verir.

Rəhile Əsədova camışların süd məhsuldarlığı üzrə potensial imkanlarını üzə çıxarmaq üçün ovşara gətirilməsinə çox fikir verir. O, bu yolla gündəlik sağımı 4-6 litr olan camışların südünü 8-12 litrə, 8-10 litr süd verənlərin isə 17-19 litrə qaldırmağa müvəffəq olmuşdur.

Gənc sağıcı Rəhile həvəsə gələn camışların mayalanması və vaxtında döllənməsi üçün bütün imkanlardan istifadə edir. Onların mayalanmasına və döllənməsinə nail olur. Bunun nəticəsində Rəhilənin camışlarından qısır qalanı olmamış və hər camışdan ildə bir sağlam balaq alıb böyütmüşdür. R. Əsədova doğulan balaqların qayıçı ilə bəslənməsinə və normal böyüməsinə fikir verir. Balaqları ağız südü ilə mayalayır, 10-günlüyündən ot yeməyə və 20 günlüyündən qüvvəli yemlər (arpa unu və yarması) yeməyə öyrədir. Rəhile hər gün camışları nəvazişlə oxşayır, yemləyir, qayıçı göstərir. Camışlar da cavabsız qalmırlar. Nəvazişə nəvazişlə cavab verir, sağıcı ilə mehriban davranışırlar. Camışlar ən mehriban heyvan sayılır. Süd dövründə balaqlar xüsusi qayıçı ilə yemlənib bəslənir.

Gənc sağıcı Rəhile südünü qurutmuş camışların düzgün yemlənməsinə, on-

ların kökəlməsinə nail olmaq üçün onları heç də sağlanan camışlardan ayırmır. Yazda və yayda camışlar sovxozen ucsuz-bucaqsız otlaqlarında bol yaşıl yemden maksimum istifadə edir. Xüsusən də yay aylarında camışların sulanması üçün örüşün hər yerinə su arxı çəkilmiş, camışların günorta istirahəti üçün göllər hazırlanmışdır.

Bu tədbir camışlara əlavə yem vermədən həm yüksək süd, ət məhsulu almağa, həm də məhsulun maya dəyəri planda nəzərdə tutulduğundan xeyli ucuz başa gəlir. Sovxoza 1966-ci ildə hər sentner südün maya dəyəri 19 manat 65 qəpik planda qarşı 17 manat 35 qəpiyə, ətin diri çəkidə hər sentneri 64 manat 48 qəpik planda qarşı 43 manat 93 qəpiyə başa gəlmişdir. Sovxozen 1966-ci ildə camışlıq üzrə 292 min manat galiri olmuşdur. O, cümlədən dövlətə süd satışından 103,4 min manat, ət satışından 188,5 min manat olmaqla 208 min manat xalis gəlir, əldə edilmişdir. Bu göstəriciyə görə, "M.V.Qasımov" sovxozu CCİ-də birinci yeri tutdu.

Sovxoza əməyin düzgün təşkil edilməsi və daxili imkanlardan hərtərəfli istifadə olunması nəticəsində planda nəzərdə tutulduğundan hər baş camışın saxlanmasına sərf olan xərcləri xeyli azaltmışlar. Belə ki, bir baş ana camışın saxlanması üçün planda nəzərdə tutulduğundan 29 manat, cavanlarda isə hər başa 40 manat 69 qəpik az xərclənmiş və məhsulun maya dəyərinin ucuz başa gəlməsinə səbəb olmuşdur.

Payız və qış aylarında camışlar pəyə düşərgə şəraitində saxlanılır. Fermada çox zəhmət tələb edən işlər mexanikləşdirilmiş, tövlələrdə avtomat suvarma夸rusu qoyulmuş, yemin və peyinin daşınması üçün asma yollardan istifadə edilir. Qış dövründə gündə hər camışa 12-14 kiloqram yaxşı keyfiyyətli yonca otu, 4-6 kiloqram küləş, şeluxa, 2-3 kiloqram qüvvəli yem və 20-25 kiloqram senaj və silos verilir. Camışların axurunda daim daş düz olmasını təmin edirlər.

Sovxozen qabaqcıl sağıcı Rəhilə Əsədovanın əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, Lenin ordeni ilə təltif edilmişdir. R. Əsədova orta məktəbi qurtarış sağılığı galən rəfiqələrinə öz sənətini səylə öyrədir. Rəhilə Əsədovanın təşəbbüsünə qoşulan qızlar sovxoza az deyildir. Onlardan Gülsara Kerimova, Zemfira Fərəcova, İstəgül Əliyeva, Gülsuro Əzizova, Tura Ağayeva və başqalarının adını sovxoza iftixarla çəkirler. Bu gənc qızların hər birinə 20 baş camış təhkim edilmiş və hər camışdan bir bala və 3500 kiloqram süd sağmaq uğrunda səylə mübarizə edirlər.

Gənc sağıcı R. Əsədova 1966-ci ilə yekun vurmuş, 1967-ci ildə hər camışdan 3500 kiloqram süd sağmayı və bir balaq böyütməyi öhtesinə götürmüştür. O, bu ilin 8 ayı ərzində illik süd sağımı planını artıqlaması ilə yerinə yetirərək, öhdəçilik hesabına işleyir. O, özünə əmindir ki, vətənimizin yarımlı əsrlilik yubiley ilində öhdəçiliyi də artıqlaması ilə yerinə yetirəcək.

(Əlyazma məqalə 1967-ci il arxivindən götürülmüşdür.)

ПРОИЗВОДСТВЕННАЯ ПРОГРАММА ПО ШИРОКОМАШТАБНОМУ РАЗВИТИЮ БУЙВОЛОВОДСТВА НА БАЗЕ ИНТЕНСИВНОГО ИСПОЛЬЗОВАНИЯ КРУГЛЫЙ ГОД ЕСТЕСТВЕННЫХ КОРМОВЫХ РЕСУРСОВ И КОРМОВЫХ ОТХОДОВ

Учитывая большое народнохозяйственное значение буйволов: высокую хозяйствственно-биологическую ценность, экономическую эффективность, особо высокую лечебно-диетическую, биологически полноценную продукцию его, предусмотреть наряду с качественным преобразованием буйволов и увеличения поголовья его, особенно маточного поголовья в 1990 г. по сравнению с 1987 г. на 20% с 1995 г. в 2 раза. Как дополнительный резерв для эффективного использования болотистых камышово-осоковых пастбищ, а также лесных и кустарниковых пастбищ создать новые в таких местах буйволинные фермы, как крупномасштабное оздоровительные мероприятия на примере Италии о необходимости установить премию за каждую выращенную и сохраненную голову.

Буйволоводство необходимо развивать в двух направлениях: молочно-мясном и мясо-молочном. Наиболее высокомолочные с суточным удоем молока выше 5 кг и жирностью не ниже 8-9% в молочном направлении; а буйволиц с удоем ниже 5 кг в мясо-молочном направлении.

Учитывая, что буйволы никогда ранее не скрещивались с другими породами и имеют концентрированную наследственность, на плечи следует оставлять и использовать для осеменения буйволов-производителей, полученных от буйволиц с рекордным для данного хозяйства района удоем молока (с максимальным суточным удоем 15-30 кг и выше, жирностью молока 8-9%) для использования в стаде буйволиц молочного направления, а в мясном направлении буйволов-производителей с живым весом в 18 месячном возрасте не менее 500-600 кг.

Опыт завоза и разведения в условиях Азербайджана поместных буйволов породы Муррах показала малозэффективность их, расшатанная наследственность, поэтому запрещено использование в стаде буйволиц их поместных производителей. Поместных буйволиц необходимо спаривать только буйволами-производителями Кавказской породы, полученных от буйволиц с рекордным удоем молока и жирностью не ниже 8-9%.

В целях обеспечения ценными буйволами производителями всех хозяйств республики необходимо создать по районам или зонам республики на базе районемобъединения, имеющего соответствующие условия (земельные участки,

для создания кормовой базы и помещения) элеверы, куда необходимо собрать для выращивания исключительно буйволов-производителей, полученных от буйволиц-рекордисток с суточным удоем не ниже 15 кг и жирностью не ниже 9%.

В целях улучшения структуры и качества продуктов населения, улучшения их здоровья, необходимо в личных и промышленных подсобных хозяйствах широко развивать буйволоводство.

Племслужба района обязана организовать продажу им племенных буйволов, обеспечивая стада буйволиц колхозников, рабочих и служащих высокооцененными буйволами-производителями, в каждом населенном пункте и совхозе обратить особое внимание на создание в каждом районе базы племенного буйволоводства и племенных хозяйств и племенных ферм по разведению буйволов Кавказской породы молочного и мясного направления с применением искусственного осеменения замороженной спермой рекордных буйволов-производителей.

1980 г.

**ПЛАН МЕРОПРИЯТИЯ
ПО ВЫПОЛНЕНИЮ ПОСТАНОВЛЕНИЯ ЦК КП АЗЕРБАЙДЖАНА И
СОВЕТА МИНИСТРОВ АЗЕРБ. ССР ОТ 20 МАЯ 1982 Г. № 270
«О МЕРАХ ПО ДАЛЬНЕЙШЕМУ РАЗВИТИЮ БУЙВОЛОВОДСТВА В
АЗЕРБАЙДЖАНСКОЙ ССР»**

| № п/п | Наименование мероприятий | Исполнители | Срок выполнения | Отметки об исполнении |
|----------|--|--|--------------------|--------------------------|
| 1 | 2 | 3 | 4 | 5 |
| 1. | Выполнение приказа по ГКВВ Азерб.ССР от 29.06.1982 г. № 332 «О мерах по дальнейшему развитию буйволоводства в совхозах | ГКВВ, управление животноводства и кормопроизводства. ПАО и хозяйства | 1982-1985 гг. | |
| 2. | Госфинкомитета» Разработать и осуществить конкретные мероприятия для каждого хозяйства по дальнейшему развитию буйволоводства, имея в виду специализацию и интенсификацию отрасли укрепления, материально-технической и кормовой базы улучшения зооветеринарного обслуживания с широким применением искусственного осеменения | МСХ, МПОХ, ГКВВ и районы | 1982-1985 гг. | |
| 3. | Принять меры по организационно-хозяйственному укреплению, техническому оснащению, механизации трудоемких процессов, обеспечению высококвалифицированными кадрами | МСХ, МПОХ, ГКВВ, Азерб. Сельхозтехника и др. | 1982-1985 гг. | |

| | | | | |
|-----|---|------------------------|---------------|--|
| 4. | Осуществить меры по повышению уровня организации племенной работы в буйволоводстве: а) создание племенных хозяйств; б) выявления внутрипородных типов, отличающихся высокой молочной и мясной продуктивностью и размещению их в специализированных по направлению продуктивности хозяйствах (фермах); внедрение метода и технологии искусственного осеменения буйволов, использованием семени высококачественных, рекордных производителей с максимальным использованием замороженной спермой полученной от них | МСХ, МПОХ, ГКВВ, и др. | 1982-1985 гг. | |
| 5. | Проведение комплекс мер по повышению культуры ведения буйволоводства и материального и морального стимула: а) улучшение условия работы и быта работающих ферм, медслуживание их; б) разработать и внедрить премиальную оплату труда. | МСХ, МПОХ, ГКВВ, и др. | 1982-1985 гг. | |
| 6. | Довести в 1985 году в хозяйствах Аз.ССР численность буйволов до 418,1 тыс. голов; | МСХ, МПОХ и ГКВВ | 1982-1985 гг. | |
| 7. | Создать в специализированных в хозяйствах общественного сектора по развитию мясного буйволоводства с доведением поголовья буйволов в 1985 году до 53,2 тыс. голов в т.с. буйволин 15,5 тыс. голов по Аз.ССР. | — | — | |
| 8. | Аз.ССР. Проведение необходимых мер по созданию и утверждению племенных буйволоводческих ферм и хозяйств мясного и молочного направления согласно приложению № 4 | — | — | |
| 9. | Представить ежегодно заявку на завоз из Индии или Болгарии племенных буйволов породы Муррах для создания в будущем новую высоко жирно-молочную породу Азербайджанских Муррах с годовым удоем не ниже 3000 кг и жирностью не ниже 8-9 %. | МСХ Азерб. ССР | — | |
| 10. | Разработать в 1982-83 гг. мероприятия по глубокому замораживанию семени буйволов рекордных производителей в целях внедрения в буйволоводства этого прогрессивного метода искусственного осеменения. | МСХ и АК Наук Аз. ССР | 1982-1983 гг. | |
| 11. | Разработать утвердить положение по бандировки буйволов мясного и молочного направления. | МСХ Аз.ССР | 1982-1983 гг. | |

| | | | | |
|-----|---|---------------------------------------|---------------|--|
| 12. | Предусмотреть изменение структуры посевных площадей в стороны увеличения их под зернофуражные и кормовые культуры. | МСХ, МПОХ, ГКВВ, районные организации | 1982-1983 гг. | |
| 13. | Разработать и утвердить рекомендации по оплате труда работников, занятых в буйволоводстве. | МСХ, МПОХ, ГКВВ | -" | |
| 14. | Предусмотреть строительство типовых механизированных помещений с учетом специфики и специализации. | -" | -" | |
| 15. | Оказать помощь хозяйствам и внедрить комплекс прогрессивных мер по достижению получения в специализированных молочных фермах 1500-2000 кг молока на буйволицу и по 900-1000 г среднесуточным привесом молодняка на мясо 450-500 кг на фермах мясного направления. | МСХ, МПОХ, ГКВВ, и др. | -" | |
| 16. | При ежегодном распределении планов заготовки молока учитывать специализацию хозяйств на мясном буйволоводстве. | Госплан, ГКВВ, и др. | -" | |
| 17. | Включить в статистическую отчетность (№24) все данные о мясном буйволодстве в разрезе районов. | МСХ, МПОХ, ЦСУ, ГКВВ | -" | |
| 18. | Издать массовым тиражом брошюры, плакаты по технологии и организации молочно-мясного буйволоводства. | МСХ, ГК из П. и КТ | 1982-1983 гг. | |
| 19. | Освещение ответов работы передовых хозяйств, занимающиеся молочным и мясным буйволоводством, прогрессивные приемы производства молока и мяса. | Газеты, журналы, телевидение, радио | 1982-1985 гг. | |

**СВЕДЕНИЯ О ЗАВОЗЕ ПЛЕМЕННЫХ БУЙВОЛОВ (ПОРОДЫ МУРРАХ)
И ЗЕБУ (ИНДО-БРАЗИЛ) ЗА 1970-1985 ГГ**

| Годы | Откуда завезено | Буйволы | | Куб.зебу | | Кому |
|------|-----------------|---------|--------------|----------|--------------|---|
| | | Всего | В т.ч Произ. | Всего | В т.ч Произ. | |
| 1972 | Болгария | 7 | 7 | - | - | Дашюз, Аз.НИИЖа |
| 1976 | Республика Куба | - | - | 121 | 18 | с/з «Соц. Куба» Лерикского р-на |
| 1978 | Туркмения | - | - | 4 | 4 | Лерик – с/з Соц. Куба с/з «Дашюз» Шекинского р-на |

| | | | | | | |
|------|----------|----|----|---|---|--|
| 1981 | Болгария | 26 | 4 | - | - | Шеки-Закаталбск. зона |
| 1982 | Грозный | 16 | 16 | - | - | с/з «Дашпаз» Шекинск. Ханларский район. с/з «Багмаклар» -4 гол Ханлар 4 гол |
| 1982 | Болгария | 55 | - | - | - | Кахи-с/з Киров - 4 Евлах-к/з С.Вургун 4 гол |
| 1984 | Грозный | 16 | 16 | - | - | Закатала - к/з «Социализм» - 4 гол |

ОТЧЕТ

заместителя начальника Главного управления по производству и переработке продуктов животноводства Госагропрома Азербайджанской ССР - Абилова И.Р., составленный нами (Э.Б.Башировым - ред.) о зарубежной командировке в город Каир для участия на Первом Всемирном конгрессе по буйволоводству

Поприглашению Оргкомитета Первого Всемирного конгресса по буйволоводству и в соответствии с решением ГКНТ зам. министра с/х Абилов Имран Радиц оглы и переводчица Лоскутова Мая Львовна были командированы 24 декабря 1985 г. в Египет г.Каир с заранее подготовленным нами докладом на тему: "Современное состояние буйволоводства в СССР" для участия на указанном конгрессе, который состоялся в г.Каире (в Национальном научно-исследовательском центре, Гиза). Конгресс продолжался всего 5 дней - 27-31 декабря 1985 г.

Ведущая тема конгресса: "Новые методы (стратегии) улучшение продуктивности буйвола на благо человека".

Организаторы конгресса: Египетская ветеринарная ассоциация по развитию буйволоводства (в Гизе г.Каира);

- Флоридский университет (США).

Руководство конгрессом:

- Египетская Академия наук и технологии (г.Каир);

- Египетский национальный научно-исследовательский центр (Докки в г.Каире);

- регистрация участников конгресса проводилась в гостинице "Эльнил" и национальном научно-исследовательском центре в г.Каире (Докки, Гиза).

Открытие первого пленарного заседания конгресса началось в пятницу - 27 декабря в 17-00 по каирскому времени, а закрытие его состоялось во вторник - 31 декабря 1985 года в 15-00.

В состав Президиума (Конгресса) входил заместитель премьер-министра;

- Министр сельского хозяйства Египта, профессор, др. Юсоф Вали;

- Министр образования и научных исследований Египта проф.др. Фати Мухамед Али;

- Президент Академии наук технологий Египта, проф.др. Мохамед Камел Мохамед;

- Президент Египетского национального научно-исследовательского центра, проф.др. Б.Фаяз.

Руководство конгресса:

- Председатель (Президент) Оргкомитета Конгресса проф.др. М.Р.Шалаш (Египет);
 - зам.председателя, проф.др. Виланд, С.Крип (США);
 - Генеральный секретарь научного комитета проф.др. М.Кямал Селим.
- Состав секретариата Комитета конгресса: др. Ахмед Юнис, др. Саид Гасан, др. Ибрагим З.Эль-Немр, ветеринары - Гамель Абдел Даэм и Фейруз Махмуд.

Финансовый Комитет Конгресса:

Председатель проф.др. Шалах Диб;

Социальный Комитет Конгресса:

Председатель проф.др. М.Ф.Навито

Женский Комитет Конгресса:

Проф.др. Зейнаб Хусин, др. Наибла Дугеди, ветеринар Омаюма Иззо.

Консультативный Совет Конгресса:

Др. Е.с. Жил (Индия), др. Маневок Камоннатана (Таиланд), др. В.Р.Кокрий (США), др. Г.де Франсизе (Италия), др. Н.К.Ганголи (Индия), др. Д.Ф.Ван де Велл (Нидерланды), др. Майртен Дрост (США), др. К.Шимизу (Япония), др. С.П.Арора (Индия), др. Колон М. (Куль-Австралия), др. Сюрандра К.Ранхан (Филиппины), др. Пел-Лие Шант (Китай), др. Шарон Шасилапаха (Таиланд), др. К.Девендра (Сингапур).

Официальный язык конгресса был английский.

Тезисы докладов были опубликованы в 4-х томах, которые были вручены участникам конгресса при регистрации.

В различных частях Египетского национального научно-исследовательского центра, где проходили заседания конгресса, были организованы выставки, посвященные различным темам конгресса.

Работа конгресса была проведена на основе ранее составленной и врученной каждому участнику программы.

В работе Всемирного конгресса по буйволоводству принимали участие известные ученые по буйволоводству стран Азии, Африки, Европы, Южной и Северной Америки, Австралии, Индии, Египта, Болгарии, Бразилии, США,

Пакистана, Италии, Венесуэлы, Китая, Португалии, Аргентины, Шри-Ланки, Югославии, Бангладеша, ФРГ, Филиппины, Нидерланды, Турции, Японии, Малайзии, Сингапура, СССР (Азербайджанская ССР) и др. стран.

27 декабря 1985 г. с 8-00 до 16 часов была проведена экскурсия. Участники посетили буйволоводческие хозяйства Генерала Сами Асад Фаага, где, в основном, занимаются откормом буйволов. В этих целях покупают у населения буйволов живым весом в среднем около 120 кг. и сдают на мясо в двухлетнем возрасте со средним живым весом около 450 кг. Эти хозяйства имеют около 7000 голов буйволов на откорме.

Официальное открытие первого всемирного конгресса по буйволоводству состоялось 27 декабря 1985 г. во второй половине дня (17-00-20-00). Его открыл президент конгресса проф. Др. М.Р.Шалаш. При открытии с приветственными словами обратился к участникам конгресса проф. Др. М.Р.Шалаш, вице-президент конгресса проф. В.Крайн. Всемирное ветеринарное общество проф. Др. Л.Де. Куенка, директор Египетского Национального научно-исследовательского центра проф. Др. М.Б.Файез, президент Египетской Академии Наук и технологии проф. Др. Камала Мухамед, министра Высшего образования и научных исследований Египта проф. Др. Фатхи Мухамед Али.

Обращаясь к участникам конгресса с приветственными словами Доктор М.Камал сказал, что численность населения Египта до 2000 года удвивается, поэтому мы должны предпринять меры по увеличению производства продуктов животноводства соответствующим образом. Буйволоводство станет основным источником производства продуктов животноводства и поэтому его развитию будетделено особое внимание. Намечены конкретные меры по увеличению продуктивности буйволов. Для этого требуется, прежде всего, тесная связь между научно-исследовательскими учреждениями всех стран мира. Он также для сведения сообщил, что в настоящее время из всего реализуемого молока в стране 65% составляет буйволиное молоко, а численность буйволов в стране составляет 1,5 млн. голов.

Во второй день после открытия конгресса 28 декабря (суббота) 1985 г. с 8-ми до 10-30 часов продолжалось пленарное заседание. Председательствовал пр. Др. В.С.Край (США), где выступили с докладами В.Росс Коクリл на тему: "Современное состояние и перспектива развития буйволоводства в мире" и Токако Капивабара и Хойдеки Мори (Япония) - "Классификация и эволюция домашних водных буйволов".

После 30 минутного перерыва (прием на кофе).

Конгресс с 11-00 по 14-00 часов продолжал свое заседание на симпозиуме, где председательствовал В.Росс Коクリл.

На данном заседании были заслушаны доклады итальянских ученых: Джемма У.И.Каларизио на тему: "Перспектива развития буйволоводства в Средиземноморье", (Будущее средиземноморских буйволов);

Болгарских ученых: Т.Хинковский и А.Аликсиев на тему: "Генетический потенциал болгарских буйволов и перспектива их развития". Египетского ученого М.Р.Шалаша на тему: "Биологические потенциальные возможности Египетских буйволов";

Американских ученых Вайланд, С.Крайн "Водные буйволы в США", ученых Тринидада Бениет, Стефан Пенлин "Буйволы - приспособление и значение их в Южной и Центральной Америке", бразильских ученых Кабрера А.М. "Буйволы в западной зоне Бразилии";

После часового перерыва на обед (14-00 - 15-00 часов) состоялся симпозиум II на тему: "Современные системы производства продуктов буйволоводства и перспективы их развития", председатель проф. др. Г.Де Франсийские (Италия), зам. председателя: проф. др. Е.С.Е.Галал (Египет), где первым выступил с докладом филиппинский ученый Сурендра И.Ранхан на тему: "Перспективы и проблемы развития буйволоводства в Азии"; вторым выступил ученый из Италии С.Е.Гилы на тему: "Перспективы развития систем производства продуктов буйволов в Центральной и Латинской Америке" и третьим выступил Чаран Чанталахана (Таиланд) "Производственные системы мелкой фермы".

После получасового перерыва (16-30 - 17-00) симпозиум продолжался, где выступили египетский ученый Мухамед Эль-Ашреи на тему: "Улучшение системы выращивания молодняка буйволов, повышающей их продуктивность"; индийский ученый Т.С.Сандхи на тему: "Буйволиное молоко в молочной промышленности" и А.К.Чакравари Мудгал на тему: "Перспективы разведения для улучшения молочной продуктивности буйволиц в Индии".

На третий день продолжения конгресса 29 декабря 1985 г. (воскресенье) с 8 до 10 часов было пленарное заседание: председатель проф. др. Т.Хинковский (Болгария), зам. председателя - проф. др. Халид Эль Шазли (Египет). Выступили из Австралии П.Махадева К. на тему: "Модернизированное развитие в разведении буйволов", из Индии О.П.Шарма на тему: "Генетика буйволов в мире" Н.С.Рамасвами на тему: "Работоспособность и эффективность рабочего качества буйволов" из Сингапура С.Девандра на тему: "Использование буйволами питательных веществ".

После получасового перерыва на кофе (10-30 - 11-00) состоялся симпозиум III (11-00 - 12-40) на ведущую тему: "Генетика и разведение буйволов". Симпозиум был проведен под председательством проф. др. Юсуф Ганем (Египет).

Зам.председателя проф. др. А.Аликсиев (Болгария). Выступили с докладом на тему:

- Чаран Чанталахана (Таиланд) "Генетика Савамских буйволов", Кабрера, А.М.Ф. и Гианони, М.А. (Бразилия); "Генетическое программирование развития буйволоводства в мясном и молочном направлениях";

- Солиман А.М., Абдель-Азиз А., Галал Е.С.Е. (Египет) "Оценка генетических параметров египетских буйволов по мясной и молочной продуктивности";

- СайдМ.С., ТалашМ.А., Эль-ФадалиМ.А. И.Салех.С.М. (Египет) "Возможности

разведения египетского буйвола и фризского скота в военных хозяйствах”.

- М.С.Тивана и Я.С.Диллон (Индия) “Программирования оценки буйволов. 12-40 - 14-00 часов 29 декабря состоялся симпозиум IV на тему “Питание буйволов и потребности их в кормах”.

Председатель: проф. др. Др.Девендра.

Зам.председателя: проф. др. А.Ашуб.

Были заслушаны следующие доклады: Р.Бриттон (США) “Использование высококачественной энергетической диеты животными, установленное на специальных опытах с буйволами”.

Ф.Крайн (США) “Заместитель цельного молока для родившихся буйволят”.

В.Д.Мудгал (Индия) “Влияние разных грубых и концентрированных кормов в рационе на удой молока и эффективность изменения кормления муррахских буйволов”;

Эль-Ашри М.А., Абд-Эль-Халид, М.А., Грациани, Р. и Рачсиб, Е.С. (Египет) “Эффективность откорма молодняка буйволов в системе зерноводства”;

Каэлли: Е.Л. и Х.Руссо (Бразилия) “Питательная ценность сахарного тростника без добавления протеина в рацион буйволов - производителей”.

М.О.Фаруги (Пакистан) “Частичная замена протеина в комбикормах для буйволов”.

Года, Х.М.Эль-Серафи, А.М. и Эль-Ашри М.А. (Египет) “Влияние разного уровня энергии на:

1. Молочную продуктивность и показатели молока;

2. Содержание сыворотка крови.

14-00 - 15-00 - обед.

15-00 - 16-30 симпозиум V.

На тему: “Минеральные добавки и их порция”.

Председатель: проф. др. М.Талат Фуад (Египет).

Зам.председателя: проф. др. Л.Р.Довелл (США). М.К.Довелл, Л.Р.Конрад, Ж.Х. и Элиз, Е.Л. (США) “Минеральные недостаточности рациона и дополнительная минеральная подкормка буйволов”. И.Заки Эль-Найм, М.Р.Шалаш, С.Г.Хассан и Э.Эви (Египет).

Эль-Кади, Х.Р. и Эль-Бехан, А.З. (Египет) “Изучение некоторых минералов в крови у буйволов”.

И.Заки Эль-Нимри, М.Р.Шалаш, С.Г.Хассан, А.Г.Юнис и З.Эви (Египет) “Влияние возраста и сезона на минеральный состав плазмы крови”.

Ю.Л.Авад (Египет) “Некоторые аспекты нарушения обмена веществ у буйволов”.

16-30 - 17-00 - кофе.

17-00 - 18-30 Симпозиум VI.

На тему: “Модернизированное развитие и новая технология”.

Председатель: проф. др. Ахмед Раха (Египет).

М.Камонпатана (Таиланд) "Значение гормональных исследований в перспективе развития технологии воспроизведения";

Дрост, М.И.Крайн, В.С. (США) "Суперовуляция и трансплантация зигот у буйволов";

Панпай Р.; Тимсау, В.Пансин, К.Сисрон, Жетана, Т; Лимсакуль А. и Остин К.Р. (Таиланд) "Опыт применения нехирургической техники в эмбриоиспользовании";

Колио В. Ла Хов (Болгария) "Исследования суперовуляции и трансплантация зигот у болгарских буйволов".

30 декабря 1985 г., понедельник.

8-30 - 9-30 Пленарное заседание.

Председатель: проф. др. М.Дрост (США).

Зам.председателя: проф. др. Ф.А.Солиман (Египет).

М.Л.Мейден (Индия) "Эндокринологический контроль воспроизведения буйволов";

М.Р.Шалаш (Египет) "Потенциальные возможности воспроизведения Египетских буйволов";

9-30 - 10-30 Симпозиум VII

На тему: "Эндокринологический контроль воспроизведения у буйволов".

Председатель: проф. др. М.А.Перера (Шри-Ланка).

Зам.председателя: проф. др. М.Новито (Египет).

Выступили: Х.Шимчазу и Канай Юкио (Япония) "Эндокринология полового цикла у буйволов";

Б.М.А.О. Перера (Шри-Ланка) "Эндокринология послеродового периода";

Люомир Канчев и Ал (Болгария) "Монитор, определяющий половую активность после родов у буйволов".

10-00 - 11-00 - кофе.

11-00 - 12-00 Симпозиум VII

Выступили: Вилфрид Дубоис, Филип А.Фиелдз, М.Р.Шалаш, Вайланд С., Крайн и Мишел Т. Фиелдз на тему: "Определение периодов в желтом теле у коров и буйволов";

Мехендра Синг и М.Л.Меден (Индия) "Циркуляция простогландинов у буйволов в период полового цикла".

Камонпатана, М.Тимсад В., Пансин С. и Кокс Р.И. (Таиланд) "Иммунизация стероидами свинских буйволов для выявления потенциальной возможности получения множеств овуляций и зигот".

12-00 - 14-00 Симпозиум VIII

На тему: "Воспроизводительные особенности у буйволов".

Председатель: проф. др. Ванг Пеи Чиен (Китай).

Зам. председателя: проф. др. А.Салама (Египет).

Выступили: из Пакистана М.Магсуд на тему: "Физиология воспроизведения у буйволов". Из Таиланда Шантаратиш; Пирсака на тему: "Признаки течки у

свалских буйволиц, их определение и незаметность". Из Нидерландов Жустен И., М.Ф.Ю.Ховиус; Г.Г.М.В.Клуста; Ю.М.К.Реиндер; Х.К.Ваиренга и С.Усана Гоикул на тему: "Половое поведение и течка для определения охоты у свалских буйволиц".

Из Нидерландов Ховиус М.Ф. И.Жустен, Вел, Ю.М.Реиндас; Г.Г.М.В.Клуста; Л.Эльвинг И.Д.М.В. на тему: "Методы определения половой охоты и влияние их на результаты искусственного осеменения свалских буйволиц".

Из Индии Гилл С.С. и Бурки на тему: "Влияние эффекта отелов на воспроизводительную функцию у буйволиц".

Из Таиланда: Софон С., Камонпатана М., Сраваси, С.И.Тонгпан на тему: "Эвомоция лиuteолетического эффекта и последующее оплодотворение с использованием низких доз гормона Люталиус у свалских буйволов".

Из Италии Зикарелли Лилюжин на тему: "Использование гормонов для устранения торможения половой охоты".

14-00 - 15-00 обед.

15-00 - 15-45 Пленарное заседание.

Председатель: проф. др. Рамасвами (Индия).

Зам.председателя: др. Ибрагим Соломан (Египет).

Выступили: Вайланд С.Крайп (США) на тему: "Водные буйволы. Профилактика культуры".

15-45 - 16-45 Симпозиум IX.

На тему: "Экономика и социальная экономия производства продуктов буйволоводства".

Председатель: проф. др. Ахмед Говейли (Египет).

Зам.председателя: др. Л.И.Тойвас (США).

Выступили: Ибрагим Соломан (Египет) на тему: "Сравнительная экономическая эффективность производства буйволиного молока в Египте". С.Бога Хаватте (Шри-Ланка) "Экономическое призвание молочной продуктивности у коров домашних водных буйволов. Некоторые примеры из молочных зон "Шри-Ланка".

Ю.Геррг (Индия) "Экономическая интерпретация структурных изменений популяций водных буйволов Индии".

16-45 - 17-00 кофе.

17-00 - 18-00 Симпозиум IX.

Выступили: Ибрагим Соломан (Египет) на тему: "Воздействие социально-экономических факторов и решение капиталовложения молочному буйволоводству, выделенными египетскими крестьянскими хозяйствами".

Н.С.Рамасвами (Шри-Ланка): "Рабочий скот социально-экономические факторы".

Жтана Т., Софон С.И.Камонпатана (Таиланд): "Проведение скрещивания буйволов пород свалских и мурах на больших фермах в социально-экономических предприятиях";

Синг Рам Джанам (Индия): "Значение буйволов в социально-экономическом

восстановлении слаборазвитых (бедных) ферм".

18-00 - 18-30 - общая дискуссия.

20-00 Социальное событие

Вторник, 31 декабря 1985 г.

08-30 - 10-30 - Пленарное заседание.

Председатель: др. Б.К.Сони (Таиланд).

Зам.председателя: проф. др. К.Салим (Египет), Зейнаб Хусин.

Проф. др. Паул Николетти (США)

Выступили с докладом: Ислам Реда и А.Хегази (Египет) на тему: "Чувствительность буйволов к некоторым вирусным заболеваниям".

- С.Г.Адлаха (Индия): "Всемирное состояние бактериологических заболеваний буйволов".

- М.Саид Абдел Рахман (Египет) "Паразиты буйволов"

- Н.С.Гангили (Индия)

"Биологические средства, управляющие питательными и другими веществами в буйволином молоке и мясе";

10-30 - 11-00 - перерыв.

11-00 - 14-00 - общая тема: "Заболевания буйволов и экономические показатели".

Председатель: проф. др. Али Муса (Египет).

Зам.председателя: проф. др. Коррел (Италия)

Проф. др. Катал Фуад (Египет)

Выступили: Ахмед Ясин Мохасен (Египет) "Лихорадка у Египетских буйволов".

- Али Муса (Египет): "Яшур у буйволов".

- Сакар Макин Гергис (Египет) "Экономическая значимость сепцими крови у буйволов".

- Ахмед О.Л. и Авад В.А. (Египет) "Некоторые наблюдения заражения и чувствительность буйволов к туберкулезу".

- А.Талаат Адави (Египет) "Туберкулез у египетских буйволов".

- Нареш Суд П.П.Гулта (Индия) "Преобладающие болезни дыхательных путей у индийских водных буйволов".

Николетти, Паул (США) "Серологическая диагностика бруцеллеза у буйволов".

- Атеф А.Ахмед; Махи Э.Сабри и Абдел-Фаттах С.Дад (Египет) "Генетическая ликоплазма и возможные причины ее у буйволов".

- М.Рефаи (Египет) "Грибные болезни у буйволов".

- Рейзада Б.С. и Пандей М.Д. (Индия) "Влияние сезона на эмбриональную смертность у буйволиц".

- Бир Синг и Раисинхани П.М. (Индия) "Клинические и гематологические изменения в экспериментальных условиях у буйволят".

- К.И.Фуад (Египет) "Хирургические влияния на экономические показатели буйволов".

- Юсри Хамиз "Трудности в диагностировании травматического

рентиолоперитонита”.

Таким образом систематизируя работу первого всемирного конгресса по буйволоводству можно указать следующее:

Ведущая тема: Новые методы (стратегия) улучшения продуктивности буйволов на благо человечества.

Необходимо изыскать новые методы для создания соответствующей технологии с целью увеличения потенциалов продуктивности буйволов для преодоления существующего недостатка производства пищи в тех странах, где разводятся буйволы.

Установленные задачи:

I. Обсудить существующее положение продуктивных потенциалов буйволов, а также наличие заболеваний;

II. Обсудить проблемы, связанные с технологией производства продуктов буйволоводства, пригодной для различных социально-экономических условий соответствующих стран.

III. Обсудить будущую стратегию пропаганды всемирного увеличения производства продуктов буйволоводства;

IV. Учредить всемирную федерацию ассоциации по буйволоводству.

Установленные подтемы

1. Стратегия разведения буйволов для улучшения продуктивности;
2. Контроль окружающей среды для производства продуктов буйволоводства;
3. Создание технологии для улучшения промышленных продуктов и побочных продуктов;
4. Усовершенствование методов борьбы с болезнями буйволов;
5. Развитие технологии для увеличения плодовитости;
6. Эффективное использование кормовых источников для производства продуктов буйволоводства;
7. Системы эффективного производства продуктов буйволоводства;
8. Исследования по дальнейшему расширению социально-экономических условий для увеличения производства продуктов буйволоводства, введение новой технологии для будущего совершенствования буйволоводства.

Научная программа

a) Основные (главные) доклады:

1. Настоящее и будущее положение буйволоводства в мире;
2. Международные социально-экономические аспекты разведения буйволов;

3. Современные достижения в буйволоводстве;
4. Эффективное использование кормовых ресурсов для производства продуктов буйволоводства;
5. Биологические методы улучшения питательных и других свойств мяса и молока буйволов;
6. Исследования заболеваний и паразитов в мире.

б) Специальные доклады:

1. Стратегия питания с целью использования агро-промышленных побочных продуктов буйволоводства;
2. Учет биоэкологических и социально-экономических аспектов при создании источников кормов и основная стратегия для их эффективного использования мелкими фермерами;
3. Генетика буйволов в глобальном аспекте;
4. Эндокринный контроль репродуктивности у буйволов;
5. Новейшие данные по санитарному качеству мяса, молока и побочных продуктов буйволов.

Темы Симпозиумов:

1. Экономика производства продуктов буйволоводства;
2. Репродуктивная особенность буйволов;
3. Промышленные потенциалы мяса;
4. Промышленные потенциалы молока;
5. Рабочая эффективность буйволов;
6. Проблемы ухода за буйволами;
7. Эндокринология буйволов;
8. Борьба с вирусными заболеваниями буйволов;
9. Паразиты буйволов и борьба с ними;
10. Одомашнивание австралийских и африканских буйволов и будущая экономическая перспектива.

д) Свободные сообщения:

1. Генетика и разведение животных;
2. Физиология размножения и искусственное оплодотворение;
3. Окружающая среда и физиология буйволов;
4. Питание и освоение кормовых ресурсов;
5. Уход и методы производства продуктов;
6. Утилизация и переработка продуктов;

7. Корма и пастбища;
8. Отходы;
9. Физиология лактации;
10. Болезни животных.

Как уже было отмечено выше во второй половине дня в г. Каире (Киза) открылся Всемирный Конгресс по буйволоводству. Его открыл председатель ВК-са профессор Шалаш. После чего участников Конгресса приветствовал Президент АН Египта Махмуд Камал. В работе ВК-са принимали участие известные ученые по буйволоводству Индии, Болгарии, Китая, Бразилии, США, ФРГ, Италии, Египта, Филиппины, Пакистана, Таиланда, Португалии, Венесуэлы и др. стран мира.

Выступая с приветственными словами Доктор М.Камал, сказал, что население Египта до 2000 года удвоится, поэтому мы должны увеличить продукты животноводства соответствующим образом. Буйволоводство станет основным источником производства продуктов животноводства и ему будетделено особо важное внимание. Намечены меры увеличения продуктивности буйволов. Для этого требуются связи научно-исследовательских учреждений и объединенные усилия ученых разных стран мира.

В настоящее время из реализуемого молока на рынках Египта 65% составляет буйволиное молоко. Буйволов в стране насчитывается 1,5 млн.голов.

Ученые из США (д-р Крат) из университета Флориды сообщили, что основной вопрос состоит в том, что использованием меньшего количества кормов, на единицу продукции надоя, разводить породы устойчивые к разным заболеваниям. В этом отношении буйвол представляет особую ценность: ученые разных стран сообщили, что в буйволоводстве до сих пор не установлена строгая статистика, поэтому многие ценнейшие биохозяйственные свойства буйволов статистически не установлены.

Д-р из Италии проф. Колараца сообщил, что в Средиземном море поголовье составляет около 500 тыс.голов, а в Италии за последние 10 лет поголовье буйволов с 12 тыс. голов доведено до 120 тыс. голов или увеличено в 10 раз. В Италии буйволы используются в основном для производства молока. Здесь фермеры за каждую содержимую буйволицу дополнительно получают 16 долларов премии. Поэтому поголовье здесь резко увеличивается. В Италии буйволоводство развивается как в молочном, так и в мясном направлении. Изучается генетический потенциал молочных буйволов и установлено, что вполне возможно получить 3000 кг молока от каждой буйволицы. Учеными разрабатывается программа по развитию буйволоводства в развивающихся странах. Для проведения работ из Венесуэлы завезены буйволы в Италию. Для улучшения породных и продуктивных качеств проводится искусственное осеменение буйволиц.

Интересная работа проводилась в области буйволоводства учеными Болгарии (проф. Хинковски, Алексиев и Э.Б.Баширов). Созданы высокопродуктивные стада буйволов путем чистопородного разведения и скрещивания среднеземноморского

буйвола с породой Индийский Муррах. Благодаря этому на базе отобранных и отправленных из Индии Э.Б.Башировым 1961-1962 гг. рекордных буйволов породы Муррах с применением разработанных им же прогрессивных им же прогрессивных методов и технологии искусственного осеменения буйволов в кратчайший срок (1961-1985 гг.) была создана самая высокопродуктивная порода буйволов - болгарский Муррах. В условиях Болгарии у этих буйволов период стельности составляет 315-330 дней, а междустельный - 430 дней, процент жирности молока 7,9%, средняя молочная продуктивность 2000 кг. За лактацию средний живой вес сдаваемых буйволов составляет 395 кг. Проводится работа перевода буйволов от ручной к машинной дойке. В возрасте 285 дней уже зрелые к осеменению. У хороших голов живой вес 450 кг., средний удой за лактацию составляет 4700 кг., с 9,7% жирности молока. Болгрия экспортирует буйволов в СССР, Румынию, Венесуэлу и Корею. Проводится также замораживание спермы лучших буйволов-производителей муррах, нили-Рови, Джафарабади. Оценки буйволов по качеству потомства (трансплантации зигот).

В докладе проф. Шалаша М.Р. из Египта сообщается, что им разработаны методы кормления буйволов. Они лучше и более эффективно используют грубые корма. Буйволы разводятся успешно во всех районах страны. В Египте разводятся разные породы, но в основном 3 породы. Селекция буйволов дает ощутимые результаты. Буйвол является основным молочным животным Египта.

Установлено, что выращиваемые буйволы вдали от реки Нила (в степях) имеют сравнительно низкую продуктивность, поэтому, в основном, их выращивают и разводят на берегу Нила. Ученые работают над выращиванием буйволов в степи. Сейчас их продуктивность ближе друг к другу. Продуктивность буйволов в Египте составляет в среднем 1200-1600 кг. на дельте Нила и в степи. Основное (90%) поголовье буйволов находится у мелких фермеров, а остальные (10%) в государственном секторе. Сейчас разрабатывается селекционная программа для частного сектора. Буйволиное молоко здесь используется, в основном, для производства сыра и масла.

Способ кормления буйволят в основном на подсосе. В молочном периоде - подсосный под своей матерью, живой вес таких буйволят больше на 8%, чем у содержимых на выпойке. В Египте буйволы используются также как тягловая сила. Это экономично и выгодно.

Ученые из США сообщили, что при откорме буйволов привесы больше, чем у красного стада. В настоящее время в штате Луизиане создается зона молочного буйволоводства. Проводится искусственное осеменение. Сперма завозится из Болгарии. Совместно с учеными других стран будет создан в Бразилии научный центр по искусенному осеменению буйволов.

Из Центральной Южной Америки (доктор Бэннет, штат Тринидад) сообщил, что у них в хозяйствах содержали зебу и они были заражены туберкулезом. Из 500 голов буйволов, лишь 3 дали положительную реакцию на туберкулез, что

свидетельствует о невосприимчивости к туберкулезу.

Буйволы более резистентны (имунны) к разным инфекционным заболеваниям, чем крупный рогатый скот. Буйволы содержатся на открытом воздухе. В тропических странах, если создаются условия содержания и кормления, ни одно животное не может быть таким продуктивным, как буйволы. Из Тринидада экспортируются буйволы в 13 стран мира. Буйволы везде чувствуют себя хорошо. Сейчас ученые работают над улучшение качества мясо буйволов. Для откормочных контингентов используется помет птицы, отходы сахарных тростников.

Заслушаны были также доклады ученых Филиппин, Таиланда и др. стран мира.

Большой интерес вызвал доклад ученых Индии. В результате проводимых селекционных работ продуктивность буйволов ежегодно увеличивается. Проводится работа, в основном, по молочному буйволоводству. Лучшие буйволицы дают более 4000 кг молока за лактацию. В буйволоводческих хозяйствах проводится искусственное осеменение оценка быков по качеству потомства. Разрабатываются методы замораживания семени буйволов-производителей. (Впервые в мире (1954-1967 гг.) в Азербайджанской ССР в лаборатории и.о. создателем, организатором и руководителем лаборатории по и.о. АзНИИЖ к.б.н. Э.Б.Башировым были разработаны методы технологии разбавления и замораживания и длительное хранение семени буйволов-производителей, результата которого был доложен в V Международном конгрессе в Италии (в г. Тренто, 6-13 сентября 1964 г.), где доклад занял I место и был награжден золотой медалью конгресса.

Отчет составленный нами был доложен в Москве руководству МСХ СССР и ВАСХНИЛ 31.01.86 г. А также нами была написана статья на тему: "Первый Всемирный конгресс по буйволоводству", позже была издана в журнале "Животноводство".

Профessor A.Мухаммед разработал методы кормления буйволят ЗЦМ.

Доклад В.Росс Каерия на тему: "Настоящее и будущее положение буйволоводства в мире" прилагается к отчету. (Приложение № 1).

Доклад подготовленный нами на тему "Развитие буйволоводства в СССР" 28 декабря 1985 года. Копия доклада на конгрессе прилагается к отчету. (Приложение № 2).

По просьбе самого Абилова И.Р. отчет был составлен мною (Башировым Э.Б.), а также и переводы трудов и докладов конгресса был сделаны мною.

31.01.1986 г.

Приложение N 2

РАЗВИТИЕ БУЙВОЛОВОДСТВА В СССР

Уважаемые участники конгресса!

Разрешите выразить искреннюю благодарность организаторам Всемирного Конгресса по буйволоводству и предоставленные нам возможности принять участие в этом авторитетном форуме ученых и специалистов.

В Советском Союзе буйволоводство, в основном, развивается в республиках Закавказья, на Северном Кавказе и частично в Закарпатье.

Численность буйволов в стране превышает 370 тыс. голов, в том числе буйволиц 154 тыс. голов. В нашей стране буйволы широко распространены в Азербайджанской ССР, где численность составляет 310 тыс. голов, в том числе буйволиц - 121 тыс. голов, что соответственно 85% от общего поголовья имеющегося в стране.

Оно занимает определенное место в животноводстве и экономике народного хозяйства. Продукты буйволоводства широко используются населением, а из молочных продуктов "Гатыг" и "Гаймаг" являются излюбленными у населения.

Буйволы - животные неприхотливые, хорошо используют растительность и грубые корма, лучше переваривают их, они отзывчивы современным условиям ведения скотоводства - стойловому и стойлово-настбищному содержанию. Используя положительные качества местных буйволов, в результате долголетней селекционно-племенной работы под руководством члена-корреспондента ВАСХНИЛ покойного профессора Агабейли А.А. под его руководством нач. Аз. Госплемобъед. док. Башировым Э.Б. и др. учеными и специалистами создана порода буйволов, которая утверждена Минсельхозом СССР в 1970 году под названием "Кавказская". Профессор Агабейли А.А. и под его руководством Э.Б.Баширов разработали комплекс вопросов племенной работы, кормления и содержания, размножения и другие. Созданными ими учебниками по буйволоводству и племенного дела и искусственного осеменения пользуются не только в Советском Союзе, но и в других странах мира.

Молочная продуктивность Кавказской породы буйволов разводимой в хозяйствах в среднем составляет 1200 кг, а по поголовью буйволиц, охваченных бонитировкой - 1400 кг, с содержанием жира 8,0-9,0%. В племенных хозяйствах средний удой буйволиц достигает 1800-2100 кг.

Следует отметить, что в условиях интенсивного молочного скотоводства буйвол по величине молочной продуктивности не уступает породным коровам. У нас уже ряд лет проводится целенаправленная работа для более интенсивного развития буйволоводства в республике. В этих целях проведена и проводится большая работа по специализации и концентрации буйволоводства и созданы десятки крупных по размеру специализированных хозяйств с поголовьем буйволов 800-1100 голов и

ферм с поголовьем буйволиц 400-600 голов.

Однако, как показывает наш опыт, мероприятия, проводимые по специализации и концентрации становятся более эффективными, когда параллельно с ним проводится комплексная племенная работа, направленная на совершенствование племенных и продуктивных качеств животных. Эта работа в буйволоводстве проводится в двух направлениях:

а) в специализированных наилучших племенных хозяйствах в более углубленной форме с применением индивидуального отбора и подбора, с учетом комплекса признаков и применения линейного разведения и о других известных в зоотехнике методов;

б) в племенных фермах с поголовьем сравнительно ниже по качеству и товарных фермах, где ведется работа в массовом порядке и направлена на повышение продуктивности стад и выявление наиболее лучших в генетическом отношении животных.

Такая система ведения племенной работы позволяет нам пока комплексно оценить ежегодно по 14-15 тыс. голов буйволов, в том числе более 5-6 тыс. голов буйволиц. Указанное поголовье все чистопородное. По данным прошлогодней бонитировки из общего поголовья буйволиц к I и выше классам отнесено - 71,1%, 13,5% - к неклассным. По возрастному составу поголовье оцененных буйволиц более молодое. Лишь 10,5% буйволиц имеют 9-12 отелов и выше, а 35,0% имеют I и II отел.

Средняя молочная продуктивность оцененных буйволиц составил: по первой лактации 1100 кг, с содержанием жира 7,9%, по второй лактации - 1264 кг - 7,76% и по третьей и старше лактации 1445 кг - 7,87% жира.

Выявлено, что около 10% оцененных буйволиц имеет молочную продуктивность при сочетании с жирностью молока выше показателей лучших стад, т.е. удой 1600-2200 кг и содержание жира 7,8-9,2 процента, на использование которых в племенной работе обращается серьезное внимание. Это поголовье составляет основное племенное ядро. Но в целом процент животных с высокими показателями продуктивности при хорошем сочетании с процентом жира в молоке невелик. Хотя это объясняется в определенной степени и уровнем кормления.

Буйволы довольно крупные животные как по размерам тела, так и по живой массе. При рождении у них живая масса составляет 28-34 кг, но они при интенсивном условии кормления быстро растут. По данным бонитировки средняя живая масса у буйволиц составляет в первом отеле 380 кг, в третьем и выше отелях - 495 кг. Отдельные животные достигают живой массы 550-600 кг.

Продолжительность сухостойного периода у 62% буйволиц выше 90 дней, а у 33% животных сервис период длится 80-90 и более дней.

В целом по породным и племенным качествам, продуктивности и другим показателям лучшая часть поголовья буйволов сконцентрированы в 46 ведущих племенных хозяйствах республики, организатором которых был руководитель

племслужбы республики Баширов Э.Б. (1951-1989 гг.). В этих хозяйствах насчитывается около 7 тыс. буйволов, в том числе 2300 голов буйволиц. Буйволоводческие хозяйства размещены на предгорном плато, находящемся между лесогорьем и плоскогорьем и на равнине Ширванской, Муганьской степей с сухим климатом. Во всех случаях буйволов выращивают и используют зимой в стойловом, а в весенне-летний и ранне-осенний периоды - в пастбищно-лагерном содержании.

Приведу характеристику одного из буйволоводческих хозяйств - совхоза Дашиз, который был создан как племенное хозяйство и утвержден как единственный племзавод по разведению буйволов кавказской породы начальником Азгосплемстанции Башировым Э.Б. и руководимым им коллективом Азгосплемобъединения. Поголовье буйволов первоначально сюда собрано в шестидесятые годы из других хозяйств прикуринской зоны западных районов и самой Шеки-Закатальской зоны, где расположен совхоз. Поэтому первоначально стадо было по телосложению и продуктивности довольно разнотипной. Но благодаря проводимой племенной работы в направлении развития молочности животных, современное стадо специализировалось и в своей массе относится к молочно-мясному типу.

Молочная продуктивность буйволиц составляет - по первой лактации 1250 кг, с содержанием жира 8-9%, второй лактации 1360 кг и 8% и по третьей - 1590 кг и 8%. Количество молочного жира соответственно составляет 100 кг, 106 кг и 122 кг. Анализ показывает, что у 26,1% буйволиц имеется хорошее сочетание высокого удоя 1600 кг и выше и содержание жира - 8-8,3 и более процентов.

Начиная с 1956 года по настоящее время все поголовье буйволиц племзавода Дашиз было полностью охвачено осеменением запорской спермой, который был организован Башировым Э.Б. Здесь были применены новые оригинальные методы и технологии разработанные Башировым Э.Б.

Животные совхоза довольно крупные, при рождении живая масса буйволят составляет 28-34 кг; в 6-ти месячном возрасте 140-150 кг, 12-ти месячном - 250-260 кг; в 24-х месячном возрасте - 370-400 кг. В первом отеле 400 кг, во втором отеле - 430 кг, а в третьем и старшем 480-500 кг.

Важным показателем у молочного стада является производство молока на каждый 100 кг живой массы буйволиц. Этот показатель буйволиц совхоза равняется в первом отеле 312 кг, во втором отеле 323 кг, а в третьем и старшем отелях 345 кг. Нами ведется последовательная работа по созданию стад способных давать при живой массе 450-500 кг - 2000-3000 кг молока.

В настоящее время такие животные имеются и это служит основой для ведения работы по созданию высокопродуктивных стад буйволиц.

Задачей является использование высокопродуктивных животных для получения и выращивания племенных буйволов направленным подбором, проверка по качеству потомства и рациональное использование их при положительной оценке по наследственным качествам.

Более 15 лет в племенном совхозе Дюшез применяется машинная дойка буйволиц (разработана и предложена впервые проф. Мусейб Алиевым). Этому мероприятию мы придаём важное значение как элементу селекционной работы. Мы называем это элементом селекционной работы потому что применение машинной дойки с одной стороны позволяет отобрать более подходящие к этому процессу животных, а с другой способствует равномерному развитию отдельных долей вымени, сосков, улучшению молокоотдачи.

В результате применения машинной дойки в период формирования 4-4-х поколений животных, значительно улучшилась форма вымени и их пригодность к машинной дойке.

В хозяйстве (с 1956-1957 гг. по 1985) применяется искусственное осеменение буйволиц. Воспроизводительное качество стада самые высокие, благодаря проведенной работе Башировым Э.Б. по широкому проведению и.о. зам.спермой и полноценного кормления ежегодно получены рекордное количество (1957-1967). На каждые 100 буйволиц на начало года получены 98-102 буйволят.

В совхозе молодняк выращивается под буйволицами-кормилицами при групповом подсосе. Для этого выделено 150 буйволиц в основном непригодные для машинной дойки, под которыми выращиваются буйволята в три тура за лактацию. В каждом туре количество буйволят, закрепляемых за буйволицей-мамкой определяется с учетом молочной продуктивности буйволиц. Такой метод выращивания буйволят вполне оправдывает себя, так как, получая парное молоко" буйволята как правило не подвергаются желудочно-кишечным заболеваниям и хорошо растут. С другой же стороны хозяйству это выгодно с экономической точки зрения. При этом методе исключаются затраты труда и средства на дойку буйволиц и на ручную выпойку буйволят.

В хозяйстве основным методом племенной работы является чистопородное разведение с использованием животных отдельных линий и семейств. Линии буйволов местных заложены и созданы в самом же совхозе. Вместе с этим последние годы для поднятия молочной продуктивности применяется скрещивание буйволиц с буйволами-производителями породы Муррах племзавода отобранных и отправленных из Индии в Болгарию Башировым Э.Б. 1961-62 гг. Так буйволиные породы Муррах, где была создана под руководством Баширова Э.Б. и болгарского ученого А.Алексиева болгарский Муррах и было распространено по всему миру с буйволами-производителями индийской породы "Муррах", завезенными из Болгарской Народной Республики в порядке прит引起的 крови. Полученные помеси более интенсивно растут и развиваются. Молочная продуктивность у помесных буйволиц по 1-ой лактации составляет 1650 кг, 2-ой лактации - 1780, 3-ей и выше лактации - 2000 кг со содержанием жира в молоке соответственно 7,5-7,7-8,1%.

Задачей для будущего является продолжение специализации и создания крупных специализированных и племенных буйволоводческих хозяйств и ферм, молочного и мясного направления, углубление в них племенной работы.

**ПОКАЗАТЕЛИ РАБОТЫ ПЛЕМЕННОГО ХОЗ-ВА (ФЕРМЫ, СТАНЦИИ
И ДР.) ЗА 1979 Г ПРЕДСТАВЛЯЕМОГО НА ВСЕСОЮЗНЫЙ
КОНКУРС КОЛХОЗОВ, СОВХОЗОВ И ДР. ГОСУДАРСТВЕННЫХ
СЕЛЬСКОХОЗЯЙСТВЕННЫХ ПРЕДПРИЯТИЙ НА ЛУЧШИЕ
ПОКАЗАТЕЛИ В РАЗВИТИИ ПЛЕМЕННОГО ЖИВОТНОВОДСТВА И
ПТИЦЕВОДСТВА**

КОЛХОЗ ИМ. «НИЗАМИ» ИСМАИЛЛИНСКОГО РАЙОНА, АЗССР

| По крупному рогатому скоту молочных и молочно-мясных пород | | | | | |
|--|--|--------------------------------|---|-------------|------|
| 1. | Порода - Швейцарская | | | 1979 | 1980 |
| 2 | Поголовье скота на 1 января: Всего В т.ч. коров Данные за год конкурса: | - | голов голов | 553 236 | |
| 3. | Получено в среднем от коровы Молока Молочного жира | - | кг кг | 3551 131 | |
| 4. | Получено телят Всего | - | голов | 263 | |
| 5. | Получено телят на 100 коров | - | голов | | |
| 6. | Предусмотрено получать телят на 100 коров | - | голов | | |
| 7. | План реализации племенного молодняка | - | голов | | |
| 8. | Фактически реализовано племенного молодняка В т.ч. I класса и выше | - | голов голов | | |
| 9. | Реализовано племенного молодняка I класса и выше на 100 коров | - | голов | | |
| 10. | Продажа Государству (по хозяйству) в год конкурса Скота и птицы в живом весе Молока Яйцо Шерсти | (н) (н) (тыс.шт.) (н) | план с заданием 340 2700 65 98 | | |
| 11. | Себестоимость одного центнера Молока Привеса молодняка | - (руб.коп) (руб.коп) | план 27,27 196 | | |

**ОРДЕНА ТРУДОВОГО ЗНАМЕНИ КОЛХОЗ ИМ. ШАУМЯНА,
НЕФТЧАЛИНСКОГО Р-НА АЗ. ССР**

По крупному рогатому скоту молочных и молочно-мясных пород

| | | | |
|---|------------|--------|--------|
| 1. Порода - Симментальская | | 1979г | 1980г |
| 2. Поголовье скота на 1 января: | | | |
| Всего | голов | 951 | 957 |
| В т.ч. коров | голов | 234 | 240 |
| Данные за год конкурса: | | | |
| 3. Получено в среднем от коровы | | | |
| Молока | кг | 2605 | 3067 |
| Молочного жира | кг | 99.0 | 116.5 |
| 4. Получено телят | | | |
| Всего | голов | 268 | 280 |
| 5. Получено телят на 100 коров | голов | 99 | 99 |
| 6. Предусмотрено получать телят на 100 коров | голов | 85 | 85 |
| 7. План реализации племенного молодняка | голов | | 40 |
| 8. Фактически реализовано племенного молодняка | голов | | 90 |
| В т.ч. I класса и выше | голов | | 90 |
| 9. Реализовано племенного молодняка I класса и выше на 100 коров | голов | | 38 |
| 10. Продажа Государству(по хозяйству) в год конкурса план с заданием фактически Скота и птицы в живом весе | (шт.) | 670 | 680 |
| Молока | кг | 4000 | 6120 |
| Яиц | (тыс.шт.) | 105 | 199 |
| Шерсти | (шт.) | 95 | 106 |
| 11. Себестоимость одного центнера план фактически | | | |
| Молока | (руб.коп.) | 29.94 | 28.73 |
| Привеса молодняка | (руб.коп) | 134.30 | 219.07 |

**КОЛХОЗ ИМ. КАЛИНИНА ИСМАИЛЛИНСКОГО Р-НА,
АЗЕРБАЙДЖАНСКОЙ ССР**

По крупному рогатому скоту молочных и молочно-мясных пород

| | | 1979г | 1980г |
|--|----------------|--------|------------|
| 1. Порода - Улучшенная бурая группа | | | |
| 2. Поголовье скота на 1 января: | | | |
| Всего | голов | 2409 | 2411 |
| В т.ч. коров | голов | 651 | 651 |
| Данные за год конкурса: | | | |
| 3. Получено в среднем от коровы | | | |
| Молока | кг | 361.6 | 371.3 |
| Молочного жира | кг | 124.1 | 133.7 |
| 4. Получено телят | | | |
| Всего | голов | 745 | 747 |
| 5. Получено телят на 100 коров | голов | 90.3 | 91.7 |
| 6. Предусмотрено получать телят на 100 коров | голов | | 85 |
| 7. План реализации племенного молодняка | голов | | 20 |
| 8. Фактически реализовано племенного молодняка | голов | | 28 |
| В т.ч. I класса и выше | голов | | 28 |
| 9. Реализовано племенного молодняка | | | |
| I класса и выше на 100 коров | голов | | 9 |
| 10. Продажа Государству(по хозяйству) в год конкурса с заданием фактически | | | план |
| Скота и птицы в живом весе | (тон.) | 250 | 374 |
| Молока | (тон.) | 1410 | 1801 |
| Яиц | (тыс. шт.) | 630 | 694 |
| Шерсти | (тон.) | 28.4 | 46.9 |
| 11. Себестоимость одного центнера | план | | фактически |
| Молока | (руб. коп.) | 25.75 | 25.75 |
| Привеса молодняка | (руб. коп.) | 196.86 | 207.79 |

**ПЛЕМЕННОЙ СОВХОЗ ПО РАЗВЕДЕНИЮ ЗЕБУ
«СОЦИАЛИСТИЧЕСКАЯ КУБА»
ЛЕРИКСКОГО Р-НА, МСХ АЗЕРБАЙДЖАНСКОЙ ССР**

По крупному рогатому скоту молочных и молочно-мясных пород

| | | 1981г | 1980г |
|--|-------------|-------|-----------|
| 1. Порода - Кубинский зебу | | | |
| 2. Поголовье скота на 1 января: | | | |
| Всего | голов | 293 | 341 |
| В т.ч. коров | голов | 130 | 400 |
| 3. Средний живой вес теленка при отъеме | кг | 218 | 248 |
| 4. Получено телят | | | |
| Всего | голов | 116 | 137 |
| 5. Получено телят на 100 коров | голов | 97 | 123 |
| 6. Предусмотрено получать телят на 100 коров | голов | 89 | 90 |
| 7. План реализации племенного молодняка | голов | | 40 |
| 8. Фактически реализовано племенного молодняка | голов | 41 | 48 |
| В т.ч. I класса и выше | голов | | 100 |
| 9. Реализовано племенного молодняка | | | |
| I класса и выше на 100 коров | голов | | 39 |
| 10. Продажа Государству(по хозяйству) в год конкурса план с заданием фактически | | | |
| Скота и птицы в живом весе | (ц) | 750 | 1110 |
| Молока | кг | 2500 | 5524 |
| Яиц | (тыс. шт.) | | |
| Шерсти | (ц) | 90 | 127 |
| 11. Себестоимость одного центнера | план | | актически |
| Молока | (руб. коп.) | 28 | 24 |
| Привеса молодняка | (руб. коп.) | 196 | 166 |

**МАМЕДЛИНСКИЙ МОЛОЧНЫЙ С-З АПШЕРОНСКОГО Р-НА,
ГЛАВПЛОДОВОЩПРОМА АЗЕРБАЙДЖАНСКОЙ ССР**

| По крупному рогатому скоту молочных и молочно-мясных пород | | | |
|--|-----------------|--------|------------|
| 1. Порода - Черно-пестрая | | 1980г | 19 81г |
| 2. Поголовье скота на 1 января: | | | |
| Всего | голов | 1281 | 1647 |
| В т.ч. коров | голов | 450 | 452 |
| Данные за год конкурса: | | | |
| 3. Получено в среднем от коровы | | | |
| Молока | кг | 3262 | 3370 |
| Молочного жира | кг | 123 | 118.1 |
| 4. Получено телят | голов | 440 | 396 |
| Всего | | | |
| 5. Получено телят на 100 коров | голов | | 86 |
| 6. Предусмотрено получать телят на 100 коров | голов | | 82 |
| 7. План реализации племенного молодняка | голов | | |
| 8. Фактически реализовано племенного молодняка | голов | | 152 |
| В т.ч. I класса и выше | голов | | 152 |
| 9. Реализовано племенного молодняка | | | |
| I класса и выше на 100 коров | голов | | 34 |
| 10. Продажа Государству(по хозяйству) в год конкурса | план с заданием | | фактически |
| Скота и птицы в живом весе | (ц) | 500 | 1052 |
| Молока | кт | 13000 | 15283 |
| Яиц | (тыс.шт.) | | |
| Шерсти | (ц) | | |
| 11. Себестоимость одного центнера | план | | фактически |
| Молока | (руб.коп.) | 30.29 | 30.51 |
| Привеса молодняка | (руб.коп.) | 289.30 | 323.22 |

**СОВХОЗ М.Ф.АХУНДОВА ХАНЛАРСКОГО Р-НА МСХ
АЗЕРБАЙДЖАНСКОЙ ССР**

| По крупному рогатому скоту молочных и молочно-мясных пород | | | |
|--|-----------------|-------|------------|
| 1. Порода - Костромская | | 1980г | 1981г |
| 2. Поголовье скота на 1 января: | голов | 561 | 612 |
| Всего | | | |
| В т.ч. коров | голов | 178 | 180 |
| Данные за год конкурса: | | | |
| 3. Получено в среднем от коровы | | | |
| Молока | кг | 2489 | 2653 |
| Молочного жира | кг | 96.03 | 101.03 |
| 4. Получено телят | | | |
| Всего | голов | 179 | 189 |
| 5. Получено телят на 100 коров | голов | 89 | 94 |
| 6. Предусмотрено получать телят на 100 коров | голов | 80 | 80 |
| 7. План реализации племенного молодняка | голов | 100 | 140 |
| 8. Фактически реализовано племенного молодняка | голов | 55 | 56 |
| В т.ч. I класса и выше | голов | 15 | 38 |
| 9. Реализовано племенного молодняка | | | |
| I класса и выше на 100 коров | голов | 8.2 | 21 |
| 10. Продажа Государству(по хозяйству) в год конкурса | план с заданием | | фактически |
| Скота и птицы в живом весе | (ц) | 280 | 448 |
| Молока | кг | 3430 | 3932 |
| Яиц | (тыс.шт.) | 414 | 491 |
| Шерсти | (ц) | 20 | 35 |
| 11. Себестоимость одного центнера | план | | фактически |
| Молока | (руб.коп.) | 28.28 | 31.98 |
| Привеса молодняка | (руб.коп) | 273 | 296 |

**ПЛЕМЕННОЙ СОВХОЗ «КРАСНЫЙ САМУХ» ХАНЛАРСКОГО Р-НА,
МСХ АЗЕРБАЙДЖАНСКОЙ ССР**

| По крупному рогатому скоту молочных и молочно-мясных пород | | | |
|--|-----------------|--------|------------|
| 1. Порода - Костромская | | 1980г | 1981г |
| 2. Поголовье скота на 1 января: | | | |
| Всего | голов | 780 | 788 |
| В т.ч. коров | голов | 222 | 222 |
| Данные за год конкурса: | | | |
| 3. Получено в среднем от коровы | | | |
| Молока | кг | 3950 | 4020 |
| Молочного жира | кг | 159.97 | 162.81 |
| 4. Получено телят | | | |
| Всего | голов | 243 | 223 |
| 5. Получено телят на 100 коров | голов | 80 | 88 |
| 6. Предусмотрено получать телят на 100 коров | голов | 80 | 80 |
| 7. План реализации племенного молодняка | голов | | 50 |
| 8. Фактически реализовано племенного молодняка | голов | 113 | 22 |
| В т.ч. I класса и выше | голов | 55 | 22 |
| 9. Реализовано племенного молодняка | | | |
| I класса и выше на 100 коров | голов | 51 | 10 |
| 10. Продажа Государству(по хозяйству) в год конкурса | план с заданием | | фактически |
| Скота и птицы в живом весе | (п.) | 580 | 651 |
| Молока | кг | 7180 | 8481 |
| Яиц | (тыс.шт.) | 175 | 256 |
| Шерсти | (п.) | 90 | 127 |
| 11. Себестоимость одного центнера | план | | фактически |
| Молока | (руб.коп.) | 21.94 | 23.76 |
| Привеса молодняка | (руб.коп.) | 171 | 163.57 |

**ХЫРДАЛАНСКИЙ МОЛОЧНЫЙ СОВХОЗ АШЕРОНСКОГО Р-НА
МСХ АЗЕРБАЙДЖАНСКОЙ ССР**

| По крупному рогатому скоту молочных и молочно-мясных пород | | | |
|--|-----------------|--------|------------|
| 1. Порода - Буро Латвийская | | 1980г | 1981г |
| 2. Поголовье скота на 1 января: | | | |
| Всего | голов | 1639 | 1891 |
| В т.ч. коров | голов | 438 | 463 |
| Данные за год конкурса: | | | |
| 3. Получено в среднем от коровы | | | |
| Молока | кг | 4319 | 4368 |
| Молочного жира | кг | 147.8 | 161.6 |
| 4. Получено телят | | | |
| Всего | голов | | 513 |
| 5. Получено телят на 100 коров | голов | | 91 |
| 6. Предусмотрено получать телят на 100 коров | голов | | 84 |
| 7. План реализации племенного молодняка | голов | | 100 |
| 8. Фактически реализовано племенного молодняка | голов | | 200 |
| В т.ч. I класса и выше | голов | | 200 |
| 9. Реализовано племенного молодняка | | | |
| I класса и выше на 100 коров | голов | | 43 |
| 10. Продажа Государству(по хозяйству) в год конкурса | план с заданием | | фактически |
| Скота и птицы в живом весе | (ц) | 660 | 920 |
| Молока | кг | 17900 | 20380 |
| Яиц | (тыс.шт.) | | |
| Шерсти | (ц) | | |
| 11. Себестоимость одного центнера | план | | фактически |
| Молока | (руб.коп.) | 27.89 | 24.05 |
| Привеса молодняка | (руб.коп) | 279.88 | 244.18 |

**ШУРАБАДСКИЙ МОЛОЧНЫЙ СОВХОЗ АПШЕРОНСКОГО Р-НА
МСХ АЗЕРБАЙДЖАНСКОЙ ССР**

| По свиноводству | | | |
|---|-----------------|-------|------------|
| | | 1980г | 1981г |
| 1. Порода - Кр.белая | | | |
| 2. Поголовье скота на 1 января: | | | |
| Всего | голов | 19779 | 18151 |
| В т.ч.основных свиноматок | голов | 1040 | 1040 |
| Основных хряков производителей | | 24 | 32 |
| Из них проверяемых по качеству потомства | | 24 | 12 |
| Данные за год конкурса: | | | |
| 3. среднегодное к-во основных свиноматок | голов | 1040 | 1040 |
| 4. Получено поросят | | | |
| Всего | голов | 19221 | 21689 |
| 5. выращено поросят к 2х месячному возрасту от основных свиноматок | голов | 18893 | 18334 |
| 6.Средний живой вес поросенка в 2-х мес.возрасте полученного от среднегодовой основной свиноматки | кг | 20.5 | 19.5 |
| 8. Фактически реализовано племенного молодняка | | | |
| В т.ч. от основных свиноматок | голов | 200 | 198 |
| 9.Реализовано племенного молодняка | | | |
| I класса и выше на 100 коров | голов | 200 | 198 |
| 10. Продажа Государству(по хозяйству) в год конкурса | план с заданием | | фактически |
| Скота и птицы в живом весе | (ц) | 24665 | 24000 |
| Молока | кг | | |
| Яиц | (тыс.шт.) | | |
| Шерсти | (ц) | | |
| 11. Себестоимость одного центнера | план | | фактически |
| Молока | (руб.коп.) | | |
| Привеса молодняка | (руб.коп) | | |

**ХЫРДАЛАНСКИЙ МОЛОЧНЫЙ СОВХОЗ АШЕРОНСКОГО Р-НА
МСХ АЗЕРБАЙДЖАНСКОЙ ССР**

| По крупному рогатому скоту молочных и молочно-мясных пород | | | |
|--|-----------------|--------|------------|
| 1. Порода - Буро Латвийская | | 1982г | 1983г |
| 2. Поголовье скота на 1 января: | | | |
| Всего | голов | 1891 | 1639 |
| В т.ч. коров | голов | 438 | 463 |
| Данные за год конкурса: | | | |
| 3. Получено в среднем от коровы | | | |
| Молока | кг | 3219 | 4368 |
| Молочного жира | кг | 3.43 | 3.53 |
| 4. Получено телят | | | |
| Всего | голов | 510 | 513 |
| В т.ч. от коров | | 397 | 388 |
| 5. Получено телят на 100 коров | голов | 89 | 96 |
| 6. Предусмотрено получать телят на 100 коров | голов | 83 | 84 |
| 7. План реализации племенного молодняка | голов | 50 | 50 |
| 8. Фактически реализовано племенного молодняка | голов | 200 | |
| В т.ч. I класса и выше | голов | 200 | |
| 9. Реализовано племенного молодняка | | 200 | |
| 10. Продажа Государству(по хозяйству) в год конкурса | план с заданием | | фактически |
| Скота и птицы в живом весе | (п.) | 920 | 660 |
| Молока | (п.) | 17900 | 20380 |
| Яиц | (тыс.шт.) | | |
| Шерсти | (ц.) | | |
| 11. Себестоимость одного центнера | план | | фактически |
| Молока | (руб.коп.) | 27.89 | 24.05 |
| Привеса молодняка | (руб.коп) | 279.88 | 244.18 |

**ОВЦЕВОДЧЕСКИЙ ПЛЕМЕННОЙ С-З «28 АПРЕЛЯ» ЕВЛАХСКОГО Р-НА
МСХ АЗЕРБАЙДЖАНСКОЙ ССР**

| По крупному рогатому скоту молочных и молочно-мясных пород(буйволам) | | | |
|--|-----------------|--------|------------|
| 1. Порода - Кавказские буйволы | | 1980г | 1981г |
| 2. Поголовье скота на 1 января: | | | |
| Всего | голов | 418 | 446 |
| В т.ч. буйволиц | голов | 109 | 112 |
| Данные за год конкурса: | | | |
| 3. Получено в среднем от буйволицы | | | |
| Молока | кг | 2123 | 2202 |
| Молочного жира | кг | 158 | 158 |
| 4. Получено буйвоят | | | |
| Всего | голов | 104 | 105 |
| 5. Получено телят на 100 буйволиц | голов | 106 | 96 |
| 6. Предусмотрено получать телят на 100буйволиц | голов | 75 | 75 |
| 7.План реализации племенного молодняка | голов | 20 | 25 |
| 8. Фактически реализовано племенного молодняка | голов | 200 | |
| В т.ч. I класса и выше | голов | 54 | 79 |
| 9.Реализовано племенного молодняка | | | |
| I класса и выше на 100 коров | голов | 50 | 71 |
| 10. Продажа Государству(по хозяйству) в год конкурса | план с заданием | | фактически |
| Скота и птицы в живом весе | (ц) | 278 | 218 |
| Молока | (ц) | 3250 | 3950 |
| Яиц | (тыс.шт.) | | |
| Шерсти | (н) | | |
| 11. Себестоимость одного центнера | план | | фактически |
| Молока | (руб.коп.) | 31.65 | 37.43 |
| Привеса молодняка | (руб.коп) | 234.65 | 236.13 |

**КОЛХОЗ ИМ. С.ВУРГУНА ХАНЛАРСКОГО Р-НА МСХ
АЗЕРБАЙДЖАНСКОЙ ССР**

| По крупному рогатому скоту молочных и молочно-мясных пород | | | |
|--|-----------------|--------|------------|
| 1. Порода - Костромская | | 1980г | 1981г |
| 2. Поголовье скота на 1 января: | | | |
| Всего | голов | 741 | 856 |
| В т.ч. коров | голов | 245 | 250 |
| Данные за год конкурса: | | | |
| 3. Получено в среднем от коровы | | | |
| Молока | кг | 3930 | 4018 |
| Молочного жира | кг | 140.5 | 142 |
| 4. Получено телят | | | |
| Всего | голов | 234 | 263 |
| 5. Получено телят на 100 коров | голов | | 90 |
| 6. Предусмотрено получать телят на 100 коров | голов | | 81 |
| 7. План реализации племенного молодняка | голов | | 50 |
| 8. Фактически реализовано племенного молодняка | голов | | 61 |
| В т.ч. I класса и выше | голов | 61 | |
| 9. Реализовано племенного молодняка | | | |
| I класса и выше на 100 коров | голов | | 25 |
| 10. Продажа Государству(по хозяйству) в год конкурса | план с заданием | | фактически |
| Скота и птицы в живом весе | (ц) | 450 | 420 |
| Молока | (ц) | 8700 | 9160 |
| Яиц | (тыс.шт.) | 145 | 277 |
| Шерсти | (ц) | | |
| 11. Себестоимость одного центнера | план | | фактически |
| Молока | (руб.коп.) | 26.02 | 27.68 |
| Привеса молодняка | (руб.коп.) | 280.14 | 303.27 |

**ОРДЕНА ТРУДОВОГО ЗНАМЕНИ КОЛХОЗ ИМ. ШАУМЯНА
НЕФТЕЧАЛИНСКОГО Р-НА
МСХ АЗЕРБАЙДЖАНСКОЙ ССР**

| По крупному рогатому скоту молочных и молочно-мясных пород | | | |
|--|-----------------|--------|------------|
| | | 1981г | 1982г |
| 1. Порода -Симментальская, Черно-пестрая | | | |
| 2. Поголовье скота на 1 января: | | | |
| Всего | голов | 1395 | 1601 |
| В т.ч. коров | голов | 315 | 340 |
| Данные за год конкурса: | | | |
| 3. Получено в среднем от коровы | | | |
| Молока | кг | 3478 | 3513 |
| Молочного жира | кг | 128 | 130 |
| 4. Получено телят | | | |
| Всего | голов | | 513 |
| 5. Получено телят на 100 коров | голов | 339 | 381 |
| 6. Предусмотрено получать телят на 100 коров | голов | 97 | 97 |
| 7.План реализации племенного молодняка | голов | 100 | 100 |
| 8. Фактически реализовано племенного молодняка | голов | 100 | 105 |
| В т.ч. I класса и выше | голов | | 200 |
| 9.Реализовано племенного молодняка | | | |
| I класса и выше на 100 коров | голов | 32 | 34 |
| 10. Продажа Государству(по хозяйству) в год конкурса | план с заданием | | фактически |
| Скота и птицы в живом весе | (ц) | 900 | 980 |
| Молока | (н) | 7800 | 9797 |
| Яиц | (тыс.шт.) | 175 | 225 |
| Шерсти | (н) | 32 | 41 |
| 11. Себестоимость одного центнера | план | | фактически |
| Молока | (руб.коп.) | 29.94 | 30.60 |
| Привеса молодняка | (руб.коп) | 292.85 | 299.1 |

**САРАИНСКИЙ ВИНСОВХОЗ ГОСКОМИТЕТА ПО ВИНОГРАДАРСТВУ
И ВИНОДЕЛИЮ АШЕРОНСКОГО Р-НА МСХ АЗЕРБАЙДЖАНСКОЙ
ССР**

| По крупному рогатому скоту молочных и молочно-мясных пород | | | |
|--|-----------------|-------|------------|
| 1. Порода - Буро Латвийская | | 1981г | 1982г |
| 2. Поголовье скота на 1 января: | | | |
| Всего | голов | 818 | 774 |
| В т.ч. коров | голов | 240 | 242 |
| Данные за год конкурса: | | | |
| 3. Получено в среднем от коровы | | | |
| Молока | кг | 4010 | 4041 |
| Молочного жира | кг | 134 | 137 |
| 4. Получено телят | | | |
| Всего | голов | 247 | 262 |
| 5. Получено телят на 100 коров | голов | 83 | 91 |
| 6. Предусмотрено получать телят на 100 коров | голов | 80 | 80 |
| 7. План реализации племенного молодняка | голов | | |
| 8. Фактически реализовано племенного молодняка | голов | | 9 |
| В т.ч. I класса и выше | голов | | 9 |
| 9. Реализовано племенного молодняка | | | |
| I класса и выше на 100 коров | голов | | |
| 10. Продажа Государству(по хозяйству) в год конкурса | план с заданием | | фактически |
| Скота и птицы в живом весе | (н) | 320 | 540 |
| Молока | (н) | 8950 | 9860 |
| Яиц | (тыс.шт.) | | |
| Шерсти | (ц) | | |
| 11. Себестоимость одного центнера | план | | фактически |
| Молока | (руб.коп.) | 27.90 | 27.35 |
| Привеса молодняка | (руб.коп) | 298 | 296 |

**КОЛХОЗ ИМ. КИРОВА. МАРТУНИНСКОГО Р-НА НКАО
МСХ АЗЕРБАЙДЖАНСКОЙ ССР**

| | | | |
|--|-----------------|-------|------------|
| По крупному рогатому скоту молочных и молочно-мясных пород | | | |
| 1. Порода – Кавказская Бурая | | 1982г | 1983г |
| 2. Поголовье скота на 1 января: | | | |
| Всего | голов | 1438 | 1466 |
| В т.ч. коров | голов | 400 | 400 |
| Данные за год конкурса: | | | |
| 3. Получено в среднем от коровы | | | |
| Молока | кг | | 4237 |
| Молочного жира | кг | | 169 |
| 4. Получено телят | | | |
| Всего | голов | | 187 |
| 5. Получено телят на 100 коров | голов | | 105 |
| 6. Предусмотрено получать телят на 100 коров | голов | | 98 |
| 7. План реализации племенного молодняка | голов | | 55 |
| 8. Фактически реализовано племенного молодняка | голов | | 92 |
| В т.ч. I класса и выше | голов | | 92 |
| 9. Реализовано племенного молодняка | | | |
| I класса и выше на 100 коров | голов | | 23 |
| 10. Продажа Государству(по хозяйству) в год конкурса | план с заданием | | фактически |
| Скота и птицы в живом весе | (ц) | 3000 | 3440 |
| Молока | (ц) | 8419 | 9210 |
| Яиц | (тыс.шт.) | 356 | 446 |
| Шерсти | (ц) | 416 | 418 |
| 11. Себестоимость одного центнера | план | | фактически |
| Молока | (руб.коп.) | 35.5 | 34.7 |
| Привеса молодняка | (руб.коп) | 308.8 | 300.2 |

**КОЛХОЗ СЕЛА БАШГЕЙНЮК ШЕКИНСКОГО Р-НА
МСХ АЗЕРБАЙДЖАНСКОЙ ССР**

| По крупному рогатому скоту молочных и молочно-мясных пород(буйволам) | | | |
|--|-----------------|--------|------------|
| 1. Порода - | | 1982г | 1983г |
| 2. Поголовье скота на 1 января: | | | |
| Всего | голов | 447 | 496 |
| В т.ч. буйволиц | голов | 191 | 199 |
| Данные за год конкурса: | | | |
| 3. Получено в среднем от буйволицы | | | |
| Молока | кг | 3420 | 3549 |
| Молочного жира | кг | 129.5 | 137.2 |
| 4. Получено буйвоят | | | |
| Всего | голов | 174 | 212 |
| 5. Получено телят на 100 буйв. | голов | 86 | 93 |
| 6. Предусмотрено получать буйвоят на 100 коров | голов | 80 | 80 |
| 7. План реализации племенного молодняка | голов | 70 | 165 |
| 8. Фактически реализовано племенного молодняка | голов | 82 | 211 |
| В т.ч. I класса и выше | голов | 40 | 109 |
| 9. Реализовано племенного молодняка | | | |
| I класса и выше на 100 коров | голов | 65 | 70 |
| 10. Продажа Государству(по хозяйству) в год конкурса | план с заданием | | фактически |
| Скота и птицы в живом весе | (ц) | 680 | 685 |
| Молока | (ц) | 5900 | 6960 |
| Яиц | (тыс.шт.) | 160 | 171.3 |
| Шерсти | (ц) | 45.7 | 53.6 |
| 11. Себестоимость одного центнера | план | | фактически |
| Молока | (руб.коп.) | 29.49 | 26.56 |
| Привеса молодняка | (руб.коп) | 199.13 | 193.63 |

**СОВХОЗ «ПЧЕЛОВОДСТВО» КАХСКОГО Р-НА МСХ
АЗЕРБАЙДЖАНСКОЙ ССР**

| По пчеловодству | | 1986 | 1987 |
|---|--------------|--------|--------|
| 1. Наличие пчелиных семей в хозяйстве на 1 января | семей | 842 | 857 |
| 2. Получено на одну пчелиную семью по хозяйству | | | |
| Новых пчелиных семей | шт. | 0.1 | 0.2 |
| Плодных маток | шт. | 300 | 352 |
| Меда валового | кг | 31 | 32 |
| 3. Получено по племенной пасеке | | | |
| Новых пчелиных семей | шт. | 200 | 222 |
| Плодных маток | шт. | 120 | 126 |
| 4. Оставлено в хоз-ве на расширение пасек | | | |
| Пчелиных семей | шт. | | 222 |
| Плодных маток | шт. | | 126 |
| 5. Вес пчелиных семей | кг. | 1.2 | 1.3 |
| 6. Продажа государству | план | | факт. |
| Мед | ц. | 90 | 94 |
| 7. Себестоимость: | | | |
| Одной пчелиной семьи | руб. коп. | 92.31 | 166.66 |
| Одной плодной матки | руб. коп. | 4.8 | 5.3 |
| Одного центнера меда | руб. коп. | 358.56 | 643.63 |

**КОЛХОЗ «КОММУНИЗМ» МАРТУНИНСКОГО Р-НА НКАО,
МСХ АЗЕРБАЙДЖАНСКОЙ ССР**

| По крупному рогатому скоту молочных и молочно-мясных пород | | | |
|--|-----------------|-------|------------|
| 1. Порода - Кавказская бурая | | 1982г | 1983г |
| 2. Поголовье скота на 1 января: | | | |
| Всего | голов | 1438 | 1466 |
| В т.ч. коров | голов | 400 | 400 |
| Данные за год конкурса: | | | |
| 3. Получено в среднем от коровы | | | |
| Молока | кг | | 4237 |
| Молочного жира | кг | | 169 |
| 4. Получено телят | | | |
| Всего | голов | | 487 |
| 5. Получено телят на 100 коров | голов | | 105 |
| 6. Предусмотрено получать телят на 100 коров | голов | | 98 |
| 7. План реализации племенного молодняка | голов | | 55 |
| 8. Фактически реализовано племенного молодняка | голов | | 92 |
| В т.ч. I класса и выше | голов | | 92 |
| 9. Реализовано племенного молодняка | | | |
| I класса и выше на 100 коров | голов | | 23 |
| 10. Продажа Государству(по хозяйству) в год конкурса | план с заданием | | фактически |
| Скота и птицы в живом весе | (ц) | 3000 | 3440 |
| Молока | (ц) | 8419 | 9210 |
| Яиц | (тыс.шт.) | 356 | 446 |
| Шерсти | (ц) | 416 | 418 |
| 11. Себестоимость одного центнера | план | | фактически |
| Молока | (руб.коп.) | 35.5 | 34.7 |
| Привеса молодняка | (руб.коп) | 308.8 | 300.2 |

**ПУШКИНСКИЙ ОВЦЕВОДЧЕСКИЙ СОВХОЗ,
МСХ АЗЕРБАЙДЖАНСКОЙ ССР**

| По овцеводству и козеводству | | | |
|---|-----------------|-------|------------|
| 1. Порода - Советский меринос | | | 1983г |
| 2. Поголовье скота на 1 января: | | | |
| Всего | | ГОЛОВ | 34760 |
| В т.ч. маток | | ГОЛОВ | 13192 |
| Данные за год конкурса: | | | |
| 3. Получено шерсти | | ц | 931 |
| всего | | | |
| 4. Настижено шерсти в среднем с одной овцы(козы) | | | |
| Имевшийся на начало года: | | | |
| В ваттуре | | КГ | 4.3 |
| В мытном виде | | КГ | 2.6 |
| 5. Выход мытой шерсти по актам приемки | | % | 51.0 |
| 6. Получено и выращено ягнят к отбывке | | | |
| Всего | | ГОЛОВ | 11214 |
| В расчете на 100 маток | | ГОЛОВ | 85 |
| 7.Средний живой вес ягненка к отбывке | | КГ | 2.7 |
| 8. Предусмотрено получить ягнят на 100 маток по плану | | ГОЛОВ | 80 |
| 9.План реализации племенного молодняка | | ГОЛОВ | 1398 |
| 10.Фактически реализовано | | ГОЛОВ | 1398 |
| 10. Продажа Государству(по хозяйству) в год конкурса | план с заданием | | фактически |
| Скота и птицы в живом весе | (ц) | 2200 | 3250 |
| Молока | (ц) | | |
| Яиц | (тыс.шт.) | | |
| Шерсти | (ц) | 360 | 415 |
| 11. Себестоимость одного центнера | план | | фактически |
| шерсти | (руб.коп.) | 461 | 364 |
| Привеса молодняка | (руб.коп) | 135 | 107 |

**ВИНСОВХОЗ ИМ. «ХХII ПАРТ.СЪЕЗДА» МАРДАКЕРДСКОГО Р-НА,
МСХ АЗЕРБАЙДЖАНСКОЙ ССР**

| По крупному рогатому скоту молочных и молочно-мясных пород | | | |
|--|-----------------|--------|------------|
| 1. Порода - Кавказская Бурая и помеси черно-пестрого | | 1982г | 1983г |
| 2. Поголовье скота на 1 января: | | | |
| Всего | голов | 1203 | 1242 |
| В т.ч. коров | голов | 325 | 330 |
| Данные за год конкурса: | | | |
| 3. Получено в среднем от коровы | | | |
| Молока | кг | 4600 | 4613 |
| Молочного жира | кг | 172.5 | 174.8 |
| 4. Получено телят | | | |
| Всего | голов | 315 | 330 |
| 5. Получено телят на 100 коров | голов | 96 | 100 |
| 6. Предусмотрено получать телят на 100 коров | голов | 83 | 90 |
| 7. План реализации племенного молодняка | голов | 10 | 12 |
| 8. Фактически реализовано племенного молодняка | голов | 10 | 17 |
| В т.ч. I класса и выше | голов | 100 | 100 |
| 9. Реализовано племенного молодняка | | | |
| I класса и выше на 100 коров | голов | 10 | 17 |
| 10. Продажа Государству(по хозяйству) в год конкурса | план с заданием | | фактически |
| Скота и птицы в живом весе | (ц) | 2100 | 2469 |
| Молока | (ц) | 10600 | 13951 |
| Яиц | (тыс.шт.) | 310 | 592.7 |
| Шерсти | (ц) | 135 | 171 |
| 11. Себестоимость одного центнера | план | | фактически |
| Молока | (руб.коп.) | 20.20 | 28.50 |
| Привеса молодняка | (руб.коп) | 134.60 | 205 |

**ПЛЕМЕННАЯ ФЕРМА КОЛХОЗА ОРДЕНА ЛЕНИНА ИМ.
Г.САМЕДОВА
САЛЬЯНСКОГО Р-НА, МСХ АЗЕРБАЙДЖАНСКОЙ ССР**

| По крупному рогатому скоту молочных и молочно-мясных пород | | | |
|--|-----------------|--------|------------|
| | | 1982г | 1983г |
| 1. Порода - Симментальская | | | |
| 2. Поголовье скота на 1 января: | | | |
| Всего | голов | 849 | 850 |
| В т.ч. коров | голов | 287 | 289 |
| Данные за год конкурса: | | | |
| 3. Получено в среднем от коровы | | | |
| Молока | кг | 3355 | 3364 |
| Молочного жира | кг | 123 | 124 |
| 4. Получено телят | | | |
| Всего | голов | | 294 |
| 5. Получено телят на 100 коров | голов | | 89 |
| 6. Предусмотрено получать телят на 100 коров | голов | | 83 |
| 7. План реализации племенного молодняка | голов | | 60 |
| 8. Фактически реализовано племенного молодняка | голов | | 69 |
| В т.ч. I класса и выше | голов | | 69 |
| 9. Реализовано племенного молодняка | | | |
| I класса и выше на 100 коров | голов | | 26 |
| 10. Продажа Государству(по хозяйству) в год конкурса | план с заданием | | фактически |
| Скота и птицы в живом весе | (ц) | 950 | 1234.3 |
| Молока | (н) | 6550 | 7642.8 |
| Яиц | (тыс.шт.) | 20 | 11.2 |
| Шерсти | (н) | 77 | 90.2 |
| 11. Себестоимость одного центнера | план | | фактически |
| Молока | (руб.коп.) | 21.60 | 24.10 |
| Привеса молодняка | (руб.коп) | 295.35 | 295.15 |

**ПЛЕМЕННАЯ ФЕРМА КОЛХОЗА ИМ. ШАУМЯНА
НЕФТЕЧАЛИНСКОГО Р-НА,
МСХ АЗЕРБАЙДЖАНСКОЙ ССР**

| По крупному рогатому скоту молочных и молочно-мясных пород | | | |
|--|-----------------|--------|------------|
| 1. Порода - Симментальская | | 1983г | 1984г |
| 2. Поголовье скота на 1 января: | | | |
| Всего | голов | 895 | 920 |
| В т.ч. коров | голов | 260 | 267 |
| Данные за год конкурса: | | | |
| 3. Получено в среднем от коровы | | | |
| Молока | кг | 3418 | 3450 |
| Молочного жира | кг | 123 | 128 |
| 4. Получено телят | | | |
| Всего | голов | 286 | 300 |
| 5. Получено телят на 100 коров | голов | 96 | 99 |
| 6. Предусмотрено получать телят на 100 коров | голов | 82 | 82 |
| 7. План реализации племенного молодняка | голов | 65 | 70 |
| 8. Фактически реализовано племенного молодняка | голов | 65 | 159 |
| В т.ч. I класса и выше | голов | 65 | 159 |
| 9. Реализовано племенного молодняка | | | |
| I класса и выше на 100 коров | голов | 29 | 40 |
| 10. Продажа Государству(по хозяйству) в год конкурса | план с заданием | | фактически |
| Скота и птицы в живом весе | (ц) | 400 | 825 |
| Молока | (ц) | 5000 | 7622 |
| Яиц | (тыс.шт.) | 135 | 214 |
| Шерсти | (ц) | 70 | 77 |
| 11. Себестоимость одного центнера | план | | фактически |
| Молока | (руб.коп.) | 26.19 | 30.20 |
| Привеса молодняка | (руб.коп.) | 193.10 | 210.00 |

ПЛЕМЕННОЙ СОВХОЗ ПО РАЗВЕДЕНИЮ ЗЕБУ
«СОЦИАЛИСТИЧЕСКАЯ КУБА»
ЛЕРИКСКОГО Р-НА, МСХ АЗЕРБАЙДЖАНСКОЙ ССР

| По крупному рогатому скоту молочных и молочно-мясных пород | | | |
|--|-----------------|--------|------------|
| 1. Порода - Бурая Латвийская, | | 1986 г | 1987г |
| 2. Поголовье скота на 1 января: | | | |
| Всего | голов | 515 | 554 |
| В т.ч. коров | голов | 200 | 211 |
| Данные за год конкурса: | | | |
| 3. Получено в среднем от коровы | | | |
| Молока | кг | 3482 | 3706 |
| Молочного жира | кг | 132.3 | 140 |
| 4. Получено телят | | | |
| Всего | голов | 222 | 248 |
| 5. Получено телят на 100 коров | голов | 85 | 95 |
| 6. Предусмотрено получать телят на 100 коров | голов | 85 | 85 |
| 7. План реализации племенного молодняка | голов | 50 | 50 |
| 8. Фактически реализовано племенного молодняка | голов | 21 | 16 |
| В т.ч. I класса и выше | голов | 96 | 91 |
| 9. Реализовано племенного молодняка | | | |
| I класса и выше на 100 коров | голов | 23 | 25 |
| 10. Продажа Государству(по хозяйству) в год конкурса | план с заданием | | фактически |
| Скота и птицы в живом весе | (п.) | 493 | 711 |
| Молока | (п.) | 6100 | 7777 |
| Яиц | (тыс.шт.) | | |
| Шерсти | (п.) | 88 | 108 |
| 11. Себестоимость одного центнера | план | | фактически |
| Молока | (руб.коп.) | 33.20 | 33.03 |
| Привеса молодняка | (руб.коп.) | 297.68 | 195.60 |

**СОВХОЗ ИМ. «50 ЛЕТИЯ СОВЕТСКОГО АЗЕРБАЙДЖАНА»
АСТАРИНСКОГО Р-НА, МСХ АЗЕРБАЙДЖАНСКОЙ ССР**

| По крупному рогатому скоту молочных и молочно-мясных пород | | | |
|--|-----------------|--------|------------|
| 1. Порода - Бурая Латвийская | | 1984г. | 1985г |
| 2. Поголовье скота на 1 января: | | | |
| Всего | голов | 537 | 535 |
| В т.ч. коров | голов | 135 | 140 |
| Данные за год конкурса: | | | |
| 3. Получено в среднем от коровы | | | |
| Молока | кг | 3913 | 3967 |
| Молочного жира | кг | 169 | 175 |
| 4. Получено телят | | | |
| Всего | голов | 149 | 150 |
| 5. Получено телят на 100 коров | голов | 95 | 96 |
| 6. Предусмотрено получать телят на 100 коров | голов | 75 | 75 |
| 7. План реализации племенного молодняка | голов | 30 | 35 |
| 8. Фактически реализовано племенного молодняка | голов | 30 | 35 |
| В т.ч. I класса и выше | голов | 30 | 35 |
| 9. Реализовано племенного молодняка | | | |
| I класса и выше на 100 коров | голов | 97 | 98 |
| 10. Продажа Государству(по хозяйству) в год конкурса | план с заданием | | фактически |
| Скота и птицы в живом весе | (ц) | 400 | 540 |
| Молока | (ц) | 4220 | 4850 |
| Яиц | (тыс.шт.) | 50 | 67 |
| Шерсти | (ц) | 90 | 127 |
| 11. Себестоимость одного центнера | план | | фактически |
| Молока | (руб.коп.) | 38.75 | 38.78 |
| Привеса молодняка | (руб.коп) | 396.80 | 324.32 |

**ПЛЕМЕННАЯ ФЕРМА КОЛХОЗА ИМ. С. ВУРГУНА
ЕВЛАХСКОГО Р-НА, МСХ АЗЕРБАЙДЖАНСКОЙ ССР**

| По крупному рогатому скоту молочных и молочно-мясных пород(буйволы) | | | |
|---|-----------------|--------|------------|
| 1. Порода - | | 1986г | 1987г |
| 2. Поголовье скота на 1 января: | | | |
| Всего | голов | 418 | 446 |
| В т.ч. буйволовиц | голов | 109 | 112 |
| Данные за год конкурса: | | | |
| 3. Получено в среднем от буйволовицы | | | |
| Молока | кг | 2123 | 22.2 |
| Молочного жира | кг | 158 | 158 |
| 4. Получено буйволят | | | |
| Всего | голов | 104 | 105 |
| 5. Получено телят на 100 буйволовиц | голов | 106 | 96 |
| 6. Предусмотрено получать буйволят на 100 буйволовиц | голов | 75 | 75 |
| 7. План реализации племенного молодняка | голов | 20 | 25 |
| 8. Фактически реализовано племенного молодняка | голов | 54 | 79 |
| В т.ч. I класса и выше | голов | 54 | 79 |
| 9. Реализовано племенного молодняка | | | |
| I класса и выше на 100 коров | голов | 50 | 71 |
| 10. Продажа Государству(по хозяйству) в год конкурса | план с заданием | | фактически |
| Скота и птицы в живом весе | (т) | 218 | 278 |
| Молока | (т) | 3250 | 3950 |
| Яиц | (тыс.шт.) | | |
| Шерсти | (т) | | |
| 11. Себестоимость одного центнера | план | | фактически |
| Молока | (руб.коп.) | 31.65 | 37.43 |
| Привеса молодняка | (руб.коп.) | 234.65 | 236.13 |

**КЛЮЧОЗ ИМ. М.Б.КАСУМОВА БЕЛОКАНСКОГО Р-НА,
МСХ АЗЕРБАЙДЖАНСКОЙ ССР**

| По крупному рогатому скоту молочных и молочно-мясных пород(буйволам) | | | |
|--|-----------------|-------|------------|
| 1. Порода - Кавказ | | 1986г | 1987 г |
| 2. Поголовье скота на 1 января: | | | |
| Всего | голов | 529 | 535 |
| В т.ч. буйволиц | голов | 135 | 150 |
| Данные за год конкурса: | | | |
| 3. Получено в среднем от буйволицы | | | |
| Молока | кг | 1415 | 1468 |
| Молочного жира | кг | 116 | 117 |
| 4. Получено буйвоят | | | |
| Всего | голов | 132 | 144 |
| 5. Получено телят на 100 коров | голов | 83 | 92 |
| 6. Предусмотрено получать телят на 100 коров | голов | 76 | 76 |
| 7. План реализации племенного молодняка | голов | | 30 |
| 8. Фактически реализовано племенного молодняка | голов | | 100 |
| В т.ч. I класса и выше | голов | | |
| 9. Реализовано племенного молодняка | | | |
| I класса и выше на 100 коров | голов | | |
| 10. Продажа Государству(по хозяйству) в год конкурса | план с заданием | | фактически |
| Скота и птицы в живом весе | (п.) | 280 | 240 |
| Молока | (ц.) | 2550 | 2600 |
| Яиц | (тыс.шт.) | 72 | 118 |
| Шерсти | (ц.) | 11 | 14 |
| 11. Себестоимость одного центнера | план | | фактически |
| Молока | (руб.коп.) | 49,45 | 64,76 |
| Привеса молодняка | (руб.коп) | 259,9 | 311 |

**ПЛЕМЕННАЯ ФЕРМА КОЛХОЗА «ГАЛАБА» КАХСКОГО Р-НА,
МСХ АЗЕРБАЙДЖАНСКОЙ ССР**

| | | | |
|--|-----------------|--------|------------|
| По крупному рогатому скоту молочных и молочно-мясных пород(буйволам) | | | |
| 1. Порода - Кавказский буйвол | | 1986г | 1987г |
| 2. Поголовье скота на 1 января: | | | |
| Всего | голов | 443 | 490 |
| В т.ч. буйволиц | голов | 117 | 120 |
| Данные за год конкурса: | | | |
| 3. Получено в среднем от буйволицы | | | |
| Молока | кг | 1303 | 1305 |
| Молочного жира | кг | 8.2 | 8.35 |
| 4. Получено телят | | | |
| Всего | голов | 111 | 112 |
| 5. Получено буйволят на 100буйволиц | голов | 101 | 107 |
| 6. Предусмотрено получать буйволятна 100 коров | голов | 85 | 86 |
| 7.План реализации племенного молодняка | голов | | 55 |
| 8. Фактически реализовано племенного молодняка | голов | | 55 |
| В т.ч. I класса и выше | голов | | 45 |
| 9.Реализовано племенного молодняка | | | |
| I класса и выше на 100 коров | голов | | 38 |
| 10. Продажа Государству(по хозяйству) в год конкурса | план с заданием | | фактически |
| Скота и птицы в живом весе | (ц) | 380 | 591 |
| Молока | (ц) | 4900 | 5712 |
| Яиц | (тыс.шт.) | 45 | 54.6 |
| Шерсти | (ц) | | |
| 11. Себестоимость одного центнера | план | | фактически |
| Молока | (руб.коп.) | 37.57 | 37.52 |
| Привеса молодняка | (руб.коп) | 281.14 | 278.03 |

**ПЛЕМЕННОЙ БУЙВОЛОВОДЧЕСКИЙ СОВХОЗ ИМ. «ЗАРДАБИ»
ЗАРДАБСКОГО Р-НА, МСХ АЗЕРБАЙДЖАНСКОЙ ССР**

| По крупному рогатому скоту молочных и молочно-мясных пород(буйволам) | | | |
|--|-----------------|-------|------------|
| 1. Порода - Кавказский буйвол | | 1986г | 1987г |
| 2. Поголовье скота на 1 января: | | | |
| Всего | голов | 1928 | 1964 |
| В т.ч. буйволиц | голов | 487 | 496 |
| Данные за год конкурса: | | | |
| 3. Получено в среднем от буйволицы | | | |
| Молока | кг | 1350 | 1352 |
| Молочного жира | кг | | |
| 4. Получено буйвоят | | | |
| Всего | голов | 410 | 420 |
| 5. Получено буйвоят на 100буйволии | голов | 353 | 352 |
| 6. Предусмотрено получать буйвоятна 100 коров | голов | 71 | 71 |
| 7.План реализации племенного молодняка | голов | 80 | 80 |
| 8. Фактически реализовано племенного молодняка | голов | 90 | 90 |
| В т.ч. I класса и выше | голов | 80 | 100 |
| 9.Реализовано племенного молодняка | | | |
| I класса и выше на 100 коров | голов | 45 | 71 |
| 10. Продажа Государству(по хозяйству) в год конкурса | план с заданием | | фактически |
| Скота и птицы в живом весе | (п.) | 2100 | 2222 |
| Молока | (п.) | 1200 | 10549 |
| Яиц | (тыс.шт.) | 157 | 210 |
| Шерсти | (п.) | 230 | 236 |

**ПЛЕМЕННОЕ СВИНОВОДЧЕСКОЕ ОБЪЕДИНЕНИЕ
АПШЕРОНСКОГО Р-НА, МСХ АЗЕРБАЙДЖАНСКОЙ ССР**

| По свиноводству | | | |
|---|-----------------|-------|------------|
| 1. Порода - Кр. Белая | | 1986г | 1987г |
| 2. Поголовье свиней на 1 января: | | | |
| Всего | голов | 19779 | 18151 |
| Основных свиноматок | голов | 1040 | 1040 |
| Данные за год конкурса: | | | |
| 3. Получено поросят всего | голов | 21689 | 19221 |
| В т. ч. от основных свиноматок | голов | 18893 | 18334 |
| 4. Выращено поросят к 2-х мес.возрасту от основных свиноматок | голов | 18334 | 18893 |
| 5. Фактически реализовано племенного молодняка | голов | 198 | 200 |
| В т.ч. I класса и выше | голов | 200 | 198 |
| 9. Реализовано племенного молодняка | | | |
| I класса и выше на 100 свиноматок | голов | 198 | 200 |
| 10. Продажа Государству(по хозяйству) в год конкурса | план с заданием | | фактически |
| Скота и птицы в живом весе | (п.) | 24000 | 24665 |
| Молока | кг | | |
| Яиц | (тыс.шт.) | | |
| Шерсти | (п.) | | |
| 11. Себестоимость одного центнера | план | | фактически |
| Молока | (руб.коп.) | | |
| Привеса молодняка | (руб.коп) | | |

**ОВЦЕВОДЧЕСКАЯ ПЛЕМЕННАЯ ФЕРМА СОВХОЗА ИМ.
АКАД. Ю. МАМЕДАЛИЕВА ОРДУБАДСКОГО Р-НА, МСХ
АЗЕРБАЙДЖАНСКОЙ ССР**

| По овцеводству и козоводству | | | | |
|---|--------------------|-------|--------|------------|
| 1. Порода - Балбас | | | 1986 | 1987г |
| 2. Поголовье скота на 1 января: | | | | |
| Всего | | голов | 3105 | 3430 |
| В т.ч. маток | | голов | 1260 | 1589 |
| Данные за год конкурса: | | | | |
| 3. Получено шерсти | | | | |
| всего | (ц) | | 43 | 45 |
| 4. Настижено шерсти в среднем с одной овцы(козы) | | | | |
| Имевшейся на начало года: | | | | |
| В натуре | кг | | 1.3 | 1.4 |
| 5. Выход мытой шерсти по актам приемки | % | | 62 | 65 |
| 6. Получено и вырешено ягнят к отбытке | | | | |
| Всего | голов | | 1439 | 1462 |
| В расчете на 100 маток | голов | | 91 | 92 |
| 7. Средний живой вес ягненка к отбытке | кг | | 40 | 40.5 |
| 8. Предусмотрено получить ягнят на 100 маток по плану | | | | |
| 9. План реализации племенного молодняка | голов | | | 500 |
| 10. Фактически реализовано | голов | | | 635 |
| 11. Продажа Государству(по хозяйству) в год конкурса | план с заданием | | | фактически |
| Скота и птицы в живом весе | (ц) | | 260 | 297 |
| Молока | кг | | 1641 | 1781 |
| Яиц | (тыс.шт.) | | 26 | 29.1 |
| Шерсти | (ц) | | 43 | 45 |
| 11. Себестоимость одного центнера | | план | | фактически |
| шерсти | (руб.коп.) | | 1046 | 850 |
| Привеса молодняка | (руб.коп.) | | 278.10 | 239 |

**СПИСОК КОЛХОЗОВ, СОВХОЗОВ И ДР. ГОСУДАРСТВЕННЫХ
С-Х ПРЕДПРИЯТИЙ И ОРГАНИЗАЦИЙ ВСЕХ МИНИСТЕРСТВ И
ВЕДОМСТВ-ПОБЕДИТЕЛЕЙ ВСЕСОЮЗНОГО КОНКУРСА НА ЛУЧШИЕ
ПОКАЗАТЕЛИ В РАЗВИТИИ ПЛЕМЕННОГО ЖИВОТНОВОДСТВА
ЗА 1978 ГОД И НАГРАЖДЕННЫХ**

| | | |
|----|---|--------------|
| | Приказ об итогах Всесоюзного конкурса конкурса кохозов, совхозов и др. гос. предприятий и организаций на лучшие показатели в развитии МСХ СССР племенного животноводства и птицеводства за 1978 год. 04.06. 1979 г. | №170 эсер |
| | Награждены вторыми премиями с выдачей дипломов 1ой степени, легковых автомобилей марки «УАЗ-469Б» и денежных премий в размере 2000 руб | |
| 1 | Племенный совхоз по разведению зебу «Социалистическая Куба» Министерства с-х Азербайджанской ССР (Лерикский р-он) | |
| 2 | По крс-Колхоз им. С. Вургана Ханларского р-на АзССР. | |
| | Награждены третьими премиями с выдачей дипломов 2ой степени, легковых автомобилей марки «Москвич» и денежных премий в размере 1500 руб. | |
| 3 | По крс-Виноградарский совхоз «Ленинаван» Мин-ва с/х Аз.ССР (Мардакертский район, НКАО) | |
| 4 | Овцеводческий совхоз «Дружба» Мин-ва с/х Аз.ССР (Ждановский р-он) | |
| | Приказ об итогах Всесоюзного конкурса на лучшие показатели в развитии племенного животноводства за 1979 год. 17.06.1980г. МСХ СССР | №171 |
| | Награждены вторыми премиями с выдачей дипломов 1ой степени, легковых автомобилей марки «УАЗ-469Б» и денежных премий в размере 2000 руб | |
| 5 | По крс-Ордена Ленина колхоз им. Г. Самедова Сальянского р-на Аз.ССР. | |
| 6 | По крс- колхоз «Коммунизм» Мартунинского р-на Аз.ССР. | V |
| | Награждены вторыми премиями с выдачей дипломов 1ой степени, легковых автомобилей марки «УАЗ-469Б» и денежных премий в размере 2000 руб | |
| 7 | По крс-Колхоз им. Низами Исмаилинского р-на АзССР | V |
| 8 | По крс- Ордена Трудового Красного Знамени к-з им. Шаумяна Нефчалинского р-на Аз.ССР | |
| 9 | По крс- к-з им. Калинина Исмаилинского р-на Аз.ССР | V |
| 10 | По крс- Мамедлинский молочный совхоз Совета Министров АзССР (Алишеронский р-он) | - |
| | Приказ об итогах Всесоюзного конкурса на лучшие показатели в развитии племенного животноводства за 1980 год. 30.06.1981г. МСХ СССР | №209 |
| | Награждены первыми премиями с выдачей диплома Почета, легкового авто марки «Волга» и денежной премией в размере 3500 руб. | |

| | | |
|----|---|------|
| 11 | Племсовхоз «Соц.Куба» Мин-ва с/х Аз.ССР. (Лерикский р-он) | V |
| | Награждены вторыми премиями с выдачей дипломов 1ой степени, легковых автомобилей марки «УАЗ-469Б и денежных премий в размере 2000 руб | |
| 12 | По кре- Мамедлинский молочный с-з Главплодовоцпрома АзССР. (Апшеронский р-он) | V |
| 13 | По кре-с-з им.М.Ф.Ахундова Мин-ва с/х АзССР (Ханларский р-он) | V |
| 14 | Племсовхоз «Красный Самух Мин-ва с/х АзССР (Ханларский р-он) | V |
| | Награждены третьими премиями с выдачей дипломов 2ой степени,лег.ых автомобилей марки «Москвич» и денежных премий в размере 1500 руб. | |
| 15 | Хырдаланский молочный совхоз Мин-ва с/х АзССР (Апшеронский р-он) | V |
| 16 | Шурабадский молочный совхоз Мин-ва с/х АзССР (Апшеронский р-он) | V |
| 17 | По евин. -Хырдаланский молочный совхоз Мин-ва с/х АзССР (Апшеронский р-он) | - |
| 18 | По евин .Шурабадский молочный совхоз Мин-ва с/х АзССР (Апшеронский р-он) | - |
| 19 | По овиц.-плем совхоз «28 апреля» Мин-ва с/х АзССР(Евлахский) | V |
| | Приказ об итогах Всесоюзного конкурса на лучшие показатели в развитии племенного животноводства за!98 1г. 18.06. 1982г МСХ СССР | №154 |
| 20 | По кре колхоз им. С.Вургана Ханларского р-она Аз ССР | V |
| 21 | Хырдаланский молочный совхоз Мин-ва с/х АзССР (Апшеронский р-он) | - |
| 22 | Ордена Трудового Красного Знамени колхоз им.Шаумяна Нефтечалинского р-она Аз ССР | V |
| 23 | По буйвол. Зардобский племенной буйволоводческий совхоз Министерства с/х Аз ССР (Зардобский р-он) | |
| | Награждены третьими премиями с выдачей дипломов 2ой степени, лег.ых автомобилей марки «Москвич» и денежных премий в размере 1500 руб. | |
| 24 | Сараинский винсовхоз госкомитета по виноградарству и виноделию совета министров Аз ССР (Апшеронский р-он) | V |
| | Приказ об итогах Всесоюзного конкурса на лучшие показатели в развитии племенного животноводства за 1982г 1 3.06.1983г | №127 |
| | Награждены первыми премиями с выдачей диплома Почета,легкового авто марки «Волга» и денежной премией в размере 3500 руб. | |
| 25 | С.им.М.Ф. Ахундова Мин-ва с/х Аз ССР (Ханларский р-он) | - |
| 26 | Колхоз им.Кирова Мартунинского р-она Н.К.А.О Аз ССР | V |
| 27 | По буйвол. Колхоз села Ваш Гейнюк Шекинского р-она Аз ССР | V |

| | | |
|----|--|------|
| 28 | По крс колхоз им. Карла Маркса села Чанахчи Аскеранского р-она Н.К.А.О Аз ССР | - |
| 29 | По буйвол. Колхоз «Социализ» села Домба-Бина Закатальского р-она Аз ССР | - |
| | Приказ об итогах Всесоюзного конкурса на лучшие показатели в развитии племенного животноводства за! 983г 11.06.1984г МСХ СССР | №122 |
| | Награждены третьими премиями с выдачей дипломов 2ой степени, легких автомобилей марки «Москвич» и денежных премий в размере 1500 руб | |
| 30 | По крс колхоз «Коммунизм» Мартунинского р-она Н.К.А.О. Аз ССР | V |
| 31 | Пушкинский овцеводческих совхоз Мин-ва с/х Аз ССР (Пушкинский р-он) | V |
| | Приказ о представлении материалов на Всесоюзный конкурс по развитию плем животноводства и птицеводства 27.02. 1982г . МСХ СССР | №171 |
| | Награждены на 1-ое место по крс | |
| 32 | Винсовхоз им.ХХП парт.съезда Мардакердского р-она Н.К.А.О | V |
| 33 | Плем. Ферма колхоза ордена Ленина им.Г.Самедова Сальянского р-она | - |
| 34 | Плем.ферма колхоза «Шафаг» Шекинского р-она | - |
| 35 | Плем.ферма колхоза им. Шаумяна Нефтчалинского р-она | V |
| | На 2-ое место | |
| 36 | Овощемолочный совхоз им.М.Д.Гусейнова Хачмасского р-она | V |
| 37 | Совхоз им.50 летия Советского Азерб.Астаринского р-она | V |
| | На 1-ое место по буйвол. | |
| 38 | Племенные фермы колхоза им.С.Вургана Евлахского р-она | V |
| 39 | Коххоз им.М.Б.Гасымова Белоканского р-она | V |
| 40 | На 2-ое место племенная ферма колхоза «Галаба» Кахского р-она | V |
| 41 | На 3-ье место племенной буйволоводческий совхоз им.Зардоби Зардобского р-она | V |
| | На 1-ое место по свин-ству | |
| 42 | Плем свин-ое объединение Ашхеронского р-она | V |
| 43 | На 3-е место по овц-ву плем ферма совхоза им.акад.Ю.Мамедалиева Ордубадского района Нахичеванской АССР | V |
| 44 | На 2-ое по пчл-ву пчеловод. Совхоз Кахского р-она | V |
| 45 | На 1 -ое место по птицеводству Кобинское племпропродуктивное хозяйство объединения Азеритицепром. | V |

| | | | | | | | | | | | | |
|----|----------------|---|-------|--|------|-----|----|------|--|---|---|-----------------|
| 58 | Исманлиин-ский | С-з «Азизбекова» племферма | - ~ - | | 226 | 60 | 68 | 1286 | | - | - | - |
| 59 | Курдамир-ский | К-з им. «Ленкна» племферма | - ~ - | | 389 | 107 | 65 | 1165 | | - | - | - |
| 60 | Нефтилинский | К-з «Мунзиги» Долерине хоз-во плем.с-за им. «М.Б. Касумова» | - ~ - | | 627 | 101 | 74 | 957 | | | | |
| 61 | Закатальский | К-з им. «К.Маркса» Плем.хоз-во | - ~ - | | 1134 | 336 | 75 | 1315 | | - | - | Молоч-ный |
| 62 | - ~ - | К-з им. «Сабира» племферма | - ~ - | | 359 | 110 | 86 | 1125 | | - | - | мясной |
| 63 | - ~ - | К-з «Махсул» племферма | - ~ - | | 388 | 98 | 94 | 1132 | | - | - | Молоч-но-мясной |
| 64 | - ~ - | К-з ХХIII парт. звезды | - ~ - | | 595 | 101 | 81 | 1376 | | - | - | - |
| | | Племерпро-дуктор | | | | | | | | | | |
| 65 | Шамхорский | С-з им. « В.И.Ленина» племферма | - ~ - | | 400 | 123 | 60 | 1254 | | - | - | Мис-молоч-ный |
| 66 | - ~ - | С-з им. «Кирова» племферма | - ~ - | | 422 | 115 | 47 | 666 | | - | - | - |
| 67 | - ~ - | С-з им. «Азизбекова» племферма | - ~ - | | 183 | 72 | 45 | 600 | | - | - | - |
| 68 | Сабирбад-ский | К-з им. «Жданова» Плем.х-во | - ~ - | | 1839 | 152 | 75 | 1650 | | - | - | Молоч-ный |

-
- 23. Колхоз им. «С.Вургана» Евлахского р-на МСХ Аз.ССР
 - 24. Винсовхоз им. «XXII Партсъезда» Мардакертского р-на НКАО МСХ Аз.ССР
 - 25. Кобийское ПРХ объединение «Азертицепром» Апшеронского р-на МСХ Аз.ССР
 - 26. Совхоз им. «акад.Ю.Мамедалиева» Ордубадского р-на НКАО.МСХ Аз.ССР
 - 27. Колхоз им. «М.Б.Касумова» Белоканского р-на МСХ Аз.ССР
 - 28. Овощемолочный совхоз им. «М.Д.Гусейнова» Хачмасского р-на МСХ Аз.ССР
 - 29. Молочная ферма совхоза «XXIY съезда КПСС» Ленкоранского р-на МСХ Аз.ССР
 - 30. . Совхоз им. « В.И.Ленина» Астаринского р-на МСХ Аз.ССР
 - 31. Колхоз им. «Шаумяна» Нефтечалинского р-на МСХ Аз.ССР
 - 32. Молочная ферма колхоза Ордена Ленина им. «Г.Самедова» Сальянского р-на МСХ Аз.ССР

* * *

Damazlıq heyvandarlıq işi mühüm dövlət və ümumxalq əhəmiyyətinə malikdir. Bütün dünyada, xüsusən də qabaqcıl heyvandarlıq ölkələrində damazlıq sisteminin möhkəmləndirilməsi, inkişaf etdirilməsi daim dövlət nəzarətində aparılır, saxlanılır. Damazlıq sisteminin toxunulmazlığı prinsipi bütün dünayda qəbul edilib. Çünkü, dövlətin, millətin, xalqın gələcəyinə hesablanıb.

Çox təəssüf ki, bu toxunulmazlıq ötən əsrin sonlarına yaxın, doxsanıncı illərin başlanğıcında bizdə unuduldu. Məlum tarixi proseslər zamanı yaranmış şəraitdən istifadə edən müəyyən qüvvələr respublikada uzun illər boyu, minlərlə insanın gərgin əməyi, elmi, zəkası hesabına yaradılmış damazlıq heyvandarlıq sistemini qənim kəsildilər. On qısa zamanda bu nəhəng sistemdən əsər-əlamət belə qoymadılar qala. Məsələn, respublikada mövcud 46 damazlıq camışçılıq təsərrüfatından 1992-ci ilə qədər 2-si qaldı. Zərdabda, bir də Şəkidəki Daşüz camışçılıq təsərrüfatı. Onlar da necə?! Daşüz təsərrüfatında saxlanılan 2500 camışdan 250-si qalmışdı. On dəfə az. Zərdabda da ele. Neftçala rayonunun M.B.Qasımov adına təsərrüfatında kı 3000 baş camışdan bir başı da saxlanılmadı. Hamısı kəsilib bazarlarda satıldı. Sanki yağı malımış.

Təbii ki, belə münasibətdən sonra ən möhtəşəm sistemdən də xarabalıqlar qalsayıdı.

İndi bəzən ele mövgələr sərgilənir, ele fikirlər söylənilir ki, güya bizdə ümumən heç damazlıq heyvandarlıq sistemi olmayıb.

Эйюб Башаров, «Производственная программа по широкомасштабному развитию буйволоводства на базе китайского»...



Bu isə çox yanlış fikirdir, mövqedir. Mən deyərdim ki, nankorluqdur. Heç olmasa, tarixə, ən azı arxivlərə baxınlar!

Bele fikirlər bildirməkdənə yeni damazlıq təsərrüfatlarının yaradılması haqqında düşünülməsi gərəkdir. Yenisi isə yaranmır. Yaratmaq isə mütləq lazımdır. Həmin təsərrüfatlar, unikal genefond yüksək səviyyədə bərpa edilməlidir. Buna əsas da, elmi baza da, zəngin təcrübə də var.

Yaradılmış, bərpa edilmiş damazlıq təsərrüfatları ən qısa zamanda gəlir gətirəcək. Damazlıq sahəsinin özü olduqca gəlir gətirən, səmərəli sahədir.

Hər rayonda bir nümunəvi damazlıq təsərrüfatı yaradılmalıdır. Bu təsərrüfatda yalnız süni mayalanma tətbiq edilməlidir. Özü də dondurulmuş toxumla.

Kellərdən istifadə olunmaqla istənilən nəticəni əldə etmək qeyri-mümkündür. Yalnız və yalnız süni mayalanmaya keçməklə camışlılıqda ən böyük problemləri, qışılığın və baş sayının azalmasını aradan qaldırmaq mümkündür.

Bizim, Azərbaycan elminin dünya elminə verdiyi proqressiv metod və texnologiyalardan istifadə etməklə süni mayalandırmanın geniş miqyasda tətbiqi, vasitəsilə, ümumən 100% süni mayalanmaya keçməklə yüksək məhsuldalar, yüksək yaşama qabiliyyətinə malik, xəstəliklərə davamlı, sağlam nəsil əldə edilər.

Hər bir rayonda təsərrüfatların möhkəm yem bazası yaradılmalıdır. Arpa-dən, senajı, yonca, yaşılı yemlə il boyu heyvanlar təmin edilməlidir. Hər heyvanın 0,5 ha öruş yeri olmalıdır.

Təkrar da olsa, yenə qeyd edirəm ki, təbii cütleşmədən əl çəkilməlidir, heyvanlar 100 % süni mayalanmaya keçirilməlidir.

Yaradılan damazlıq təsərrüfatlarında xaricdən alınıb gətirilmiş qiymətli genefondlardan, Mürrəh, Bolqar Mürrəhi cinslerinin genefondlarından istifadə edilməlidir.

Ən qısa zamanda, yaxın bir-iki il ərzində mütləq yaradılması bu təsərrüfatlarda 500 baş damazlıq camış saxlanılmalıdır.

Yox, əgər dövlətin deyil, fərdi, birləşmiş damazlıq təsərrüfatı yaradılsa burada 250 baş saxlanılması səmərəlidir.

Azərbaycan heyvandarlıq elmi məktəbinin, camışlılıq elmi məktəbinin, damazlıq sisteminin əldə etdiyi nəticələrdən qazanılmış zəngin heyvandarlıq təcrübəsindən bəhrələnərək özümüzün yeni, daha mükəmməl, müasir tələblərə cavab verən damazlıq sistemimizi qurmahıq. Axı, bunun elmini dünyaya biz vermişik, biz öyrətməmişik!